



KÜRD DİPLOMAT

xalqı mübariz və qəhrəman xalqdır
Heydər Əliyev

No 23 (583) 17 - 23 İyun, Hezîran sal. il 2024
Ji meha şûbatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û sîyasî

Qiyməti: 40 qəpik
Həjaye:

Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslami çox ağır dardan!

Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sindirmiş göy məscidləri.

Müsəlman keçmişin öyrənsə əgər,
Kürdün dərgahına daim baş əyər.

Sabahəddin Eloğlu



Səh. 2

Səh. 2

Səh. 2

"Euronews" televiziyasında Prezident
İlham Əliyevin müsahibəsi yayılmışdır

Nêçîrvan Barzanî Cejna Qurbanê
li xelkê Kurdistanê pîroz kir

Serok Barzanî Cejna
Qurbanê pîroz kir



Səh. 2

Səh. 4

Səh. 11

Səh. 13

Mescîr Barzani: Həvidar im cejn bibe sedema xweşî,
xweşguzeranî, şadî ü baştirbüna rewşa darayı

YARIMÇIQ QALMIŞ FİTRİ İSTEDADA
MALİK ÖMÜR, TƏFƏKKÜR VƏ İDEYALAR

Salih Mislim: Hilbijartinê şaredariyan
dê di dema xwe de werin kirin

Leyla Zana: Dil û kezəbən me şewitîn

Kürt tarihi, coğrafyası, dili ve kültürü

Gavek berbi Zimanê Kurdi

Parlementerekî PDK: Dixwazin bi zorê Ezidiyan
vegerînin navçeyên ku ewlehiya wan metirsîdarın

Qurban bayramı haqqında nələr bilirik

AZƏRBAYCAN TARİXİNDƏN SƏHİFƏLƏR
QAFQAZDA ŞƏDDADİ KÜRD DÖVLƏTİ

SƏRƏF XAN BİDLİSİNİN «SƏRƏFNAMƏ»
ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ



Səh. 5

Səh. 12

Səh. 16

Səh. 12

Əbdülrehman Qasimlini kim öldürdü?

Fermandarekî Pêşmerge li Zanîngeha
Leşkeri ya Amerikayê master xwend

İlham Ehmede sedama bipaşxistina
hilbijartinan eşkere kir: Daxwazeke milî bû

Pêşewa Hewramanî: Hükümeta Herêma Kurdistanê her tişteki
pêdîvi bo vegerandina termen koçberên Italyayê dike

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayılmışdır



İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayılmışdır.

Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.

İndi həmin müsahibənin tam variantını təqdim edirik.

Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-alilleri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.

Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan neini ki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərməyə yatırınlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdasıımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qıqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqöymə mərasimini keçirdik. Bu, yalnız başlangıçıdır, çünkü biz orta perspektivdə 10 qıqavata və 2030-cu ilədək 5 qıqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəş, isteyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərməyə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlidir.

Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə kecidə gəldikdə, çətinliklər hanşılardır?

Prezident İlham Əliyev: Bilirsınız, əslində, hər yeni iş qeyri-müəyyənliliklərlə dolu olur. Lakin bizim böyük tərəfdəşlərimiz var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdasıdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərməyədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdırıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünkü biz onu gücləndirməliyik ki,

sərməyədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırğıımız qədər bərpaolunan enerji lazımlı deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdəşləq tələb edən məsələləri biz tərəfdəşlərimizlə həll etməliyik.

Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadıqlığını və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdiriyini göstərir. Elə deyilmə?

Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkinci, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.

Müxbir: Yeri gəlmışkən, Siz xüsusi Sərəncamlı bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmə?

Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədriyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmənunuq.

Prezident İlham Əliyev: Cox sağ olun.

Serok Barzanî Cejna Qurbanê pîroz kir



Serok Mesûd Barzanî bi boneya Cejna Qurbanê peyamek belav kir û pîrozbahî li malbatêni serbilind ên şəhîdan, Pêşmergeyên qehreman û welatiyên xweşewîst ên Kurdistanê dikim. Di vê boneya pîroz dem daxwazê ji Xwedayê mezin dikim ku xêr, xweşî û aramîyê ji bo gelê Kurdistanê bîne û ev cejna pîroz bibe sedema bicibûna aştî û aramîyê navçeya me û hemû cîhanê. Ez pîrozbahiyê li malbatêni serbilind ên

şəhîdan, Pêşmergeyên qehreman û welatiyên xweşewîst ên Kurdistanê dikim.

Di vê boneya pîroz dem daxwazê ji Xwedayê mezin dikim ku xêr, xweşî û aramîyê ji bo gelê Kurdistanê bîne û ev cejna pîroz bibe sedema bicibûna aştî û aramîyê navçeya me û hemû cîhanê.

Cejna we pîroz be û bimînin di xêr û xweşiyê de

Mesûd Barzanî 15ê Hezîrana 2024”

Nêçîrvan Barzanî Cejna Qurbanê li xelkê Kurdistanê pîroz kir



cîhanê bi germî pîroz dikim. Hêvîdar im ku ev cejn xêr û kameranî be û ji bo hemû aliyan aştî û aramî bi xwe ra bîne. Ji hemûyan ra bêhnvedaneke xweş dixwazim.

Bi vê helkeftê bila em têgeh û wateyên cejnê di gerdenazadî, lêborîn û lihevhatinê di jiyan û têkiliyên xwe yên rojane da nû bikin û rîzgirtin, hezkirin, xêrxwazî û ruhê hevkariya bi hev re da rûpelek nû vekin.

Xwedayê mezin welat û gelê me biparêze. Cejna we hemûyan pîroz be û her sal bi xêr û xweşî be.

Nêçîrvan Barzanî
Serokê Herêma Kurdistanê
15.06.2024”

Mesrûr Barzanî: Hêvîdar im cejn bibe sedema xweşî, xweşguzeranî, şadî û baştirbûna rewşa darayı



Peyama Serokwezîr Mesrûr Barzanî:

“Bî minasebeta hatina cejna pîroz ya Qurbanê, germitirin pîrozbayî pêşkêşî tevahiya misilmanen herêma Kurdistanê, Iraq û cîhanê bi taybetî pîrozbayiya pêşmergeyên qehreman, hêzên ewlekariya navxwe, kesûkar û malbetêni serfiraz yên şəhîdan û enfalkiriyan dikim û hêvî dikim rojên cejn di nava rewşekə aram û selamet de derbas bikin.

Hêvî dikim cejn bibe sedema xweşî, xweşguzeranî, şadî û baştirbûna rewşa darayı ya xelkê, zalbûna aramî û aştiyê li cîhanê û geşe kirina zêdetir ya aramî û çanda bihevre jiyanâ aştiyane di navbera pêkhateyên cuda yên herêma Kurdistanê.

Cejna we pîroz be û hertim di nava asûdeyî de bijîn.

Serokê Hikûmeta Herêma Kurdistanê
Mesrûr Barzanî”

Serokwezîr Herêma Kurdistanê Mesrûr Barzanî bi boneya Cejna Qurbanê peyamek belav kir û pîrozbahî pêşkêşî tevahiya misilmanen herêma Kurdistanê, Iraq û cîhanê kir.

Kürt dili ve kültür kuvvetle muhtemeldir ki – birçok arkeolog bu görüşü paylaşmaktadır – Zagros -Toros eteklerinde neolitik devrimi ilk başlatan dil ve kültür olarak zamanla tüm Hint-Avrupa kökenli dil ve kültürlerin temelini teşkil etmiştir.

Bu kadar kadim bir halk ve köklü bir kültürü sahip olan bir millet neden hala 21. yüzyılda devlet değildir sorusunu kendine sormadan edemiyor insan.

İnsanlığın Afrika'da doğduğu, dünyaya yayılma merkezinin ise Toros-Zagros kavisi olduğu söylemektedir. Mezopotamya'ya varış yüz binler öncesine dayanıyor.

Kürt dili ve kültür kuvvetle muhtemeldir ki – birçok arkeolog bu görüşü paylaşmaktadır – Zagros -Toros eteklerinde neolitik devrimi ilk başlatan dil ve kültür olarak zamanla tüm Hint-Avrupa kökenli dil ve kültürlerin temelini teşkil etmiştir.

Kendi oluşumunu ise MÖ önce 15.000-10.000 yıllarına götürebiliriz. 4. Buzul döneminden çıkışla MÖ 20.000-15.000 ile birlikte alanın en otokton, yerli kültür ve olarak şeikenmesi kuvvetle muhtemeldir. Kürt etnisitesi MÖ 6000'lere iyice ayırt edilmektedir. Uygarlığın doğusuna yol açan Zagros-Toros sisteminin birleştiği kavis yani "verimli hilalin merkezi" üretkenliği bu sefer uygarlık merkezi Mezopotamya dışına taşımada gösterecektir. Ardarda gelişen Sümer, Babil ve Asur dönemlerinde uygarlık merkezi hep Dicle ve Fırat arasındır.

Kurdistan teriminin temelinde "KUR" kelimesi yatmaktadır olup Sumer kökenlidir. Sümercede "KUR" Dağ demektir "Tî" eki aidiyeti ifade eder böylelikle 'KURTî' kelimesi ortaya çıkmaktadır yani dağılırlar, dağlı halk anlamına gelmektedir. Bunun tarihini MÖ 3000 lere kadar geriye götürürebiliriz.

Kürtler tarih sahnesine ilk defa Hurriler adıyla MÖ. 3000-2000 yılları arasında tarih sahnesine çıktılarını görmekteyiz. Sümerler orman ve madenleri, Hurri boyları ise uygarlık nedeniyle binlerce yıl karşılıklı saldırma korunma mücadeleşine gitmişlerdir. Kürtlerin etnik olarak Hurrilere dayandığı tezi etimolojik, etnolojik, arkeolojik ve antropolojik verilerle kanıtlanmıştır.

Özellikle de etnik olarak modern insanların otantik akrabaları arasındaki bağlantıyı kanıtlayan etimolojik alandaki veriler, Hurrice ile Kürtçe arasındaki dilsel aynılığı açılığa kavuşturmuştur. Kürtlerin etnik olarak Hurrilere dayandığı gerçeği, sadece etimolojik alanla, yani dil bilimi ile sınırlı kalmıyor. Örneğin etnografik olarak da Hurrilerin o dönemde yaşadıkları coğrafyanın sınırları içerisinde bugün Kürtler yaşamakta olup, Hurrilere ait maddi kültür olarak ta benzer özellikleri farklılaşarak da olsa hala başında taşımaktadır.

Yine etnolojik olarak tarihsel süreç içerisinde Hurrilerin sırasıyla nasıl Gutilere, Mitanilere, Urartulara, Kassitlere, Medlere ve modern Kürtlere dönüştükleri ve günümüzde kadar geldiklerini de dilsel, kültürel ve coğrafik olarak gözlemlemek gayet mümkündür. Peki Hurriler ne zaman tarih sahnesine çıktılar?

Hurrilerin ortaya çıkışı

Proto-Kürt Hurriler, neolitik devrimin çekirdek bölgesinin, yani Verimli Hilal, yukarı Mezopotamya ve coğrafik olarak büyük oranda bu iki coğrafik alanı içine alan Kurdistan bölgesinde yaklaşık olarak M.O. 5-6 bin vil-

Kürd tarihi, coğrafyası, dili ve kültürü

larında ortaya çıkmışlardır. Bu tarihlerde halen neolitik kültür özlü topluklar başmaktadır. Şu ana kadar bunun aksi yönde değiştirecek, başka bir coğrafyada ve bu tarihlerden önce neolitik devrim izlerine rastlanılmamıştır.

Özellikle Tell Halaf kültür katmanı neolitik devrimi zirvesini yansıtırken, ortaya çıktıği coğrafyanın Kurdistan olması (bugünkü Şirnak'a bağlı Habur yakınlarında) bütün arkeolog ve antropologların gözünü Kurdistan üzerine çevirmiştir. O döneme ait bazı yerleşim alanlarında halen arkeolojik kazı çalışmaları devam ediyor. Bulanın en zengin verili (kanıtı bol olan) olanı Tell Halaf kültür alanıdır. Tell Halaf kültür ilk köy mimarisini, zengin ve gelişkin tekniki

döneme ait yapılmış bronz eşyaların bulunmasıyla açıklık kazanmıştır. MÖ. 3000 yıllarında Hurrilereait bulunan renkli seramiklerden MÖ. 3700 ile 3500 yılları arasında yapıldıkları anlaşılmıştır. Bulunan bu seramiklerle Tell Halaf ta bulunanlar aynı özelliklerini taşımaktadır.

Temel toplumsal form olarak Aşiretçilik

Aşiretleşme sürecini yakından izlemek için Hurrilere bakmakta yarar vardır. Çünkü bu süreç en iyi Hurriler şahsında yaşanmıştır. Otokton bir halk olması bundandır. Aşiret yaştansıdan önce kabile yaştansı hakimdir. Kabile yaştansı da; neolitik devrimle beraber insanların tarım ve hay-

geçip halklaşmaya doğru ilk adımı attıktan sonra aşıretsel yaşam tarzından, düzeninden diğer halklar gibi öyle kolay kurulup başka toplumsal düzenlere geçiş yapmışlardır. Bu bağlamda Kürt halkın gerçek anlamda sosyal, siyaset ve ekonomik olarak çözümlenmek isteniyorsa mutlaka aşiret olusu anlaşılmalı ve doğru çözümlenmelidir. Halen Kürt halkın toplumsal yapılanmasında aşiretçilik siyaset, sosyal ve ekonomik gelişmelerde belirleyici rol oynamaya devam ediyor. "Aslında tarih boyunca aşiretçilik Kürtlerde iki yönde rol oynamıştır. Birincisi, Kürt toplumunun, uygarlık sahnesinden çekilişini önlemiş, günümüze taşımıştır. İkincisi, toplumun özgür gelişimi yönünde ayak bağı olmuş, birlik ve beraberliğe yol vermemiştir. Bu nedenleki büyük Kürt ironisi aşiret olusudur. Hep Kürtlerin neden devletlesmediği tartışıldı. Bunun çok fazla nedeni vardır. Ama Kürtlerin neden tarih sahnesinden çekilmeyeceklerinin tek nedeni örgütlenme biçimleri olan aşiretçiliktr.

Yoksas başka türlü yok olmaları, tarih sahnesinden çekilmeleri kaçınılmazdır. Eğer Kürtlere yönelik yapılan onca katliam ve asimilasyonist politikalara rağmen Kürtler halen ulusal özelliklerinden uzaklaşıp yok olmamışsa bunun tek geçerli sebebi alıntıda da belirtildiği gibi aşiret yapılanmasının güçlü olmasındandır. Kaldı ki aşiret bağılılığı, birliği, dayanışma ve yardımlaşması çok güçlündür.

İdari yapı

Hurrilerin görülmeli gereken bir diğer yönü bir devlet yapılması olmayı, toplumsal bir öze sahip olmasıdır. "Toplumsal örgütlenmenin belirgin modeli olan kabile-aşiretçilik devletleşmeyi önceleyen bir aşama değildir. Bu tip örgütlenmelerin en yüksek modeli aşiret konfederasyonlaşmasıdır.

Bunun sebebi doğal toplum özlü olmalarındandır. Ve örgütlenme ilişkileri kan başına dayalıdır. Siyaset bir örgütlenme modeline pek gidimez. Konfederasyonlaşmaya gitmeleri de ancak zorunlu koşullar ortaya çıktığında tercih edilir. Örneğin aşiret özlü topluluklarına farklı merkezi uygarlık güçlerinin saldırısı üzerine devletler kurabilmisti. Bu yönetim biçimini dağlığından içinde yer alan aşiretler tekrar kendi bölgelerine çekiliş varlıklarını sürdürmüştür. Genel olarak aşiret yapılanmasının ortaya çıkışının aynı zamanda Kürt etnisitesinin de belirginleşmesinin habercisidir. Bu da genel olarak Hurriler ile ifade bulmuştur. Yani Hurriler; proto Kürtlerin etnisite olarak belirginleşmesinin ifadesidir. Bunun biraz yakından incelenmesinde yarar var.

Etnik yapının oluşumu

Hurriler, Kürtlerin dilsel ve kültürel ataları olarak tarih sahnesine çıktılar. O gün bugündür Kürtler, Kurdistan'da yerli ve en eski halk olarak var olagelmişlerdir. Burada ilgi çeken ve çözümlemesi gereken kilit olgu Kürtlerin, sosyal, siyaset, ekonomik dolayısıyla bir bütünen toplumsal düzenine halen aşiret sel özde olmasıdır. Yani Kürtler 7000 yıl önce aşiret düzenine

karşı kendilerini korumaya başlamış, yaklaşık MÖ. 2250'de de Akadları yenerek yerine yüz yıl süren bir devlet kurmuşlardır. Fakat bundan önceki süreçlerde Hurriler devletleşmeye çok fazla ihtiyaç duymamışlardır. ProtoKürtler, MÖ. 6000'lerden MÖ. 2500 yılları arasında Kurdistan'ın tümünde komünal özlü topluluklar olarak yaşamışlardır. Komşu topluluklar tarafından kendilerine yönelik herhangi bir saldırı gerçekleşmediği gibi kendileri de başka topluluklara karşı saldırıya geçmemiştir.

Hurriler ve merkezi uygarlık

Ayrıca Hurrilerde, o tarihlerde devlet ve sınıfılarıyla dayalı hiyerarşi gelişmediği için baskı ve zor aygıtı da pek gelişmemiştir. Eşitlikçi, özgür yaşama dayalı, komünalite tarzı esas olanıdır. Kurdistan'ın tümünde toplumsal yaşam böyle olduğu için devletleşme durumu yaşanmamıştır. Daha doğrusu bunun oluşabilme koşulları yok. Buna rağmen Hurriler ekonomik, sosyal ve siyaset olarak kendilerine yeten bir konumdaydılar. Örneğin tarım ve hayvancılık toplumun geçim kaynağıydı. Kurdistan'da neden devletleşmenin gerçekleşmediğine degenmişken, Hurriler ile Sumer arasındaki ilişkileri de çözümlemek yararlı olacaktır. Çünkü Hurriler'in merkezi bir yapıya kavuşturması yani devletleşmemesinin bir diğer sebebi de merkezi ihtiyaçlarını Sumerler üzerinden karşılamalarıdır. "Hurriler'in, Sumer uygarlığıyla komşulukları ve neolitigin sahibi olmaları nedeni ile çok yakın akrabalıkları mevcuttur. Dil yapılarında ve bir çok kelimeye ortaklık söz konusudur. Bunun çok erken dönemde, daha sonra Sumerler kuruluş aşamasındayken geliştiği de kabul gören bir görüstür. Bir anlamda Sumer şehir alanları ile Hurri tarımsal alanları doğal bir ittifak durumu yaşamaktadır. Tanrıça İnanna mitolojisinde de Gilgamesh destanında da bu gerçeğin izlerine güçlü bir biçimde rastlanmaktadır. Yani Hurrilerin merkezi uygarlığı bir nevi Sumerdir. Aynı bir merkez kurma ihtiyacı güçlü bir biçimde duymamaktadır. Çünkü yanı başında bu ihtiyacını gösteren merkez durken, yeni bir tane kurmanın gereği yoktur. Günümüze kadar bu anlayışın izlerini güçlü bir biçimde yaşamaktayız. Oynanan rol yanı başında merkezleşmiş siyasi güçlerin, eyaleti, otonomisi, federal olma biçimindedir. Bugün bu alanda yaşanan bu gerçekliğin daha tarihin başlangıç yıllarda bir temele dayandığı anlaşılmak durumundadır.

Dolayısıyla bu tarihlerde Kurdistan'da yaşayan proto Kürtlerde yonetSEL anlamda merkezi bir yapıya sahip olmaktan çok köylülük ve köyel yolesmişlik daha fazla ön planda olmuştur. Genel olarak günümüzde Kürtlerin köy yaşam biçimini de kaynağını bu tarihlerden almaktadır. Kürtler de yaşanan bir çok gerçeklik kaynağını o dönemdeki protoKürtlerden ve bir bütünen neolitik özlü topluluklarından almaktadır. Hurri uygarlığının izleri günümüze kadar gelmiştir. Bu izlerin örneklerine maddi kültürde, dinde, mitolojide rastlıyoruz. Hurri öğeleri Kurdistan'ın yer ve aşiret adlarında bile izlenebilmektedir. Kürt aşiretlerinin yaklaşık üçte ikisinin adları Hurri dilinden gelmektedir.

Fecri Dost - Arjen Haber



vanları evcilleştirmeye başlamasıyla birlikte nüfusun çoğalması sonucu birkaç klanın birleşmesi ile gerçekleşmiştir. MÖ. 6 bin yılina gelindiğinde neolitik devrim tam anlamıyla kurulmuş, yaygın kazanınca ve özellikle de köyel yaşamın farklı coğrafyalarda özgünleşerek yaygın kazanmaya başlamasıyla beraber ve tabii yine nüfusunun çoğalmasının etkisi ile birkaç kabilenin birleşimi ile bu sefer kabile yaşamından bir üst toplumsal düzende aşiretçiliğe geçiş yapmıştır. Yani aşiret yapısına geçişin altında yatan neden tarım ve evcilleştirmenin nitelik olarak gelişmesi ve bunun sonucu olarak da nüfusun çoğalmasıdır. Olağan koşullarda aşiret özlü topluluklar rolünü oynadıktan sonra, yerini bir üst toplumsal yönetim organizasyonu olan sınıflı yani devletli topluluklara bırakırlar. Fakat bu durum Kürtlerde gerçekleşmedi. Kürtlerde ancak zaman zaman birkaç aşiretin birleşimi ile konfederasyonlaşma, dolayısıyla yarı devletler kurabilmisti. Bu yönetim biçimini dağlığından içinde yer alan aşiretler tekrar kendi bölgelerine çekiliş varlıklarını sürdürmüştür. Genel olarak aşiret yapılanmasının ortaya çıkışının aynı zamanda Kürt etnisitesinin de belirginleşmesinin habercisidir. Bu da genel olarak Hurriler ile ifade bulmuştur. Yani Hurriler; proto Kürtlerin etnisite olarak belirginleşmesinin ifadesidir. Bunun biraz yakından incelenmesinde yarar var.

Hurriler, Kürtlerin dilsel ve kültürel ataları olarak tarih sahnesine çıktılar. O gün bugündür Kürtler, Kurdistan'da yerli ve en eski halk olarak var olagelmişlerdir. Burada ilgi çeken ve çözümlemesi gereken kilit olgu Kürtlerin, sosyal, siyaset, ekonomik dolayısıyla bir bütünen toplumsal düzenine halen aşiret sel özde olmasıdır. Yani Kürtler 7000 yıl önce aşiret düzenine

YARIMÇIQ QALMIŞ FİTRİ İSTEDADA MALİK ÖMÜR, TƏFƏKKÜR VƏ İDEYALAR

Tarixi qaynaqlarda kurd xalqının Azərbaycanda yaşaması haqqında məlumatlar antik dövrlər Səllari, Rəvvadi, Şəddadi kurd dövlətlərinə qədər uzanır. Azərbaycanda kurd xalqının daha çox məskunlaşduğu bölgələrdən biridə, Zəngəzur mahalıdır. 1918-1920-ci illər arasında Zəngəzur və Qarabağ



Xanlar Hüseynov

bölgələrində ermənilərin yaratdığı münaqişələr regionda yaşayan müsəlman əhaliyə, o cümlədən kurd xalqına və azərbaycanlı-türklərə ciddi maddi və mənəvi zərərlə təsir göstərmişdir. Bunun ardınca 1922-1923-cü illərdə baş verən əlverişiz iqlim şəraiti regionda iqtisadi felakət yaradılmışdır. Zəngəzurda yaşayan əhalinin vəziyyətini yaxşılaşdırmaq, iqtisadi və inzibati problemləri aradan qaldırmaq üçün mərkəzi Laçın olmaqla Fizuli, Cəbrail, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa və Ağdam rayonlarında Kürdüstan bölgəsi-qəzası formalasdırıldı. Bu, tarixi kitablarda "Qırmızı Kürdüstan" olaraq qeyde alınmışdır. Ümumi ərazisi 3312 kv.km olan Kürdüstan bölgəsində 44 min əhali yaşayır. Bu əhalinin 80.7 %-ni kürdlər və 19.3 %-ni isə azərbaycanlılar təşkil edirdi.

1931-ci ildə Zəngəzur mahalının Laçın rayonunda ilk olaraq "Şura Kürdüstanı" sonra "Sovet Kürdüstanı" adı ilə qəzet nəşr edilir. Sonralar "Kənd həyatı" və "Laçın" adı ilə nəşr edilir. Qəzətin ilk redaktoru – Zəngəzur mahalının Əyin kəndində (Qubadlı) anadan olan görkəmli xalq yazıçısı, kurd xalqının dəyərli oğlu Süleyman Rəhimov olmuşdur. 1933-cü ildə Laçın şəhərində "Kurd Pedaqoji Texnikomu" açılır. Bir müddətdən sonra bağlanır.


Laçın rayonunda dövrün qarışıq statistikasına əsasən həqiqətə uyğun olmasa da 11 kurd kəndinin olduğu göstərilirdi. Həqiqətdə daha çox kəndlərdə kurd xalqına mənsub idi. Bu kəndlərdə yaşayan kurd xalqı əsasən kənd təsərrüfatı ilə məşğul olublar. İqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və maddi ehtiyaclarını qarşılamaq üçün iribuyuzlu maldarlıq, qoyunculuq, keçicilik, arıcılıq, qismən de ekinçilik və bağçılıqla məşğul olurdular. Rayonun ən böyük kurd kəndlərindən biridə Qarakeçdi kəndidir. Tarixi qaynaqlardan və ata-babalardan ötürülen mənbələrə əsasən İranın kurd tayfalarından (əşirətlərindən) Zəngəzur mahalının Qarakeçdi kəndində bir neçə ail köçüb. Həmin ailələrin artması ilə bağlı kənddə Səfiqulu və Ağaəli deyilən iki tayfa formalasdır. Bu tayflarda mərd, qorxmaz, cəsur, dəyanətli, sözünün sahibi olmayı bacaran, dizibərk insanlar yetişir. Bir tarixi faktı buna nümunə kimi göstərmək olar. İran şahı, İran Kürdüstanının lideri – Qazi Məhəmməddən Azərbaycana yürüş etmək üçün yol istəyir və qarşılığında bir sıra imtiyazlar verəcəyini vəd edir. Qazi Məhəmməd şahın təkliflərinə qəbul etməyərək bəyan edir ki, Azərbaycana yol yalnız kurd xalqının meyidi üzərindən keçə bilər.

İndi isə bir sıra təqiblərə məruz qalan Qarakeçdi kənd sakini Xanlar Məmmədovun, oğlunun və nəvəsinin hayat yoluna nəzər salaq.

Hüseynov Xanlar Məmməd oğlu 1840-ci ildə Zəngəzur mahalının Qarakeçdi kəndində, (Sovetlər dövründə adı Leninkənd olaraq dəyişdirilmişdi) kəndli ailəsində anadan olmuşdur. Kənddə Sovet hakimiyyəti qurulduğda sonra Xanlar Hüseynov varlı kəndli olduğuna görə qoyun sürürlərini və mal-qarasını zor güclü ilə elindən alaraq,

kənddə kolxoz-heyvandarlıq təsərrüfatı yaratmışdır. O, haqsız təqibləri qəbul etmədiyinə görə bir müddət dövlət işçilərindən "uzaqlaşdı". Bu vəziyyəti özünə siyisdirmədiyi üçün bir müddətdən sonra ayaq үsədə durmağı bacardı. Özünə yeni şəxsi təsərrüfat yaratdı. Ömürünü daha yaşı yaşıamaq naməninə hər əziyyətə qatlaşaraq sağlamlığını quyur və uzun ömür yaşayır. Onun uzun ömür yaşaması metbuatda yayılır və Moskva şəhərində "oqonyok" jurnalının müxbiri Qarakeçdi kəndinə gəlir. O, Xanlar Hüseynovla görüşür. Ondan soruşur ki, bu qədər sağlam, gümrah və uzunömür yaşamağının sırrı nədir? (Bu şəkil həmin müxbir tərefindən çekilib) O isə deyir: mənim qəlbimdə paxılıq və pişlik etmək hissi yoxdur, xoşagelməyən vərdişlərim olmayıb, hər zaman düzgün qidalanmışam, normal yuxu yatmışam, soyuq su içmişəm, at belimdə təmiz havada gəzmışəm, ağır olmayan faydalı işlə meğul olmuşam, heç zaman övladlarımdan mərhəmetimi əsirgəməmişəm.

Xəstəliklə bağlı həkimə müraciət



Azad Məmmədov

etməmişəm. Bir həbb olsun belə atmamışam. Səhər tez durub, təmiz havada gəzməyə üstünlük vermişəm. Budur sağlam, gümrah və uzunömür yaşamağın sırrı. Hüseynov Xanlar Məmməd oğlu 1975-ci ildə 135 yaşında dəyərini dəyişib haqq dünyasına köçüb. Bu gündə Xanlar Hüseynovun adı, tanınanlar tərefindən hörmət və saygıyla anılır.

Məmmədov Azad Xanlar oğlu 1910-cu ildə Zəngəzur mahalının Qarakeçdi kəndində varlı kəndli ailəsində anadan olmuşdur. Şuşa şəhərində müəllimlər gimnaziyasında Azərbaycan dili, riyaziyyat, coğrafiya və əreb dilini öyrənərək, müəllimlik hüququ qazanmışdır. Sonra rayonun Qalaça kəndində müəllim işləmişdir. Kənddə sovet hakimiyyəti qurulanda atasının ve özünün iri və xırda buynuzlu heyvanları zorla əllərində aldığına görə hakimiyyətin təzyiqlərindən "uzaqlaşmaq" məqsədi ilə müəllimlik sənətindən imtina etmişdir. Müəyyən zaman keçidkən sonra kolxoza anbar müdürü və təftiş komisiyasının rəhbəri olmuşdur. Daha sonralar isə öz şəxsi təsərrüfatı ilə məşğul olmuşdur. 1977-ci ildə dünyasını dəyişmişdir.

Kurd xalqı bir sıra bənzərsiz, əvəz olmayan xüsusiyyətləri ilə seçilən kimi, elm sahəsində çalışan insanları ilə də həmisi dəqiqəti cəlb etmişdir. Bele insanlardan biri də, Laçın elinin yetirməsi, fitri istedəda malik, elmə dəyər verən Muğan Məmmədov olmuşdur.

Məmmədov Muğan Azad oğlu 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. O, 1950-ci ildə birinci sinifə daxil olub, 1958-ci ildə Qarakeçdi kənd natamam orta məktəbini bitirdikdən sonra, Şamaxı Kənd Təsərrüfatı Texnikomuna daxil olmuşdur. Texnikomu bitirdikdən sonra, 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (həzirki BDU) fizika fakültəsinə daxil olmuşdur. Təhsil dövründə fitri istedədən sonra və elmi bacarıqlarına görə xüsusi təqaüdə layiq görülmüşdür.

O, dördüncü kursda oxuyarkən T. Şevçenko adına Kiyev Dövlət Universitetində diplom işi yazmış, 1967-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplому ilə bitirərək, Universitetin Elmi Şurasının

qərarıyla aspiranturaya göndərilmişdir. Həmin il yüksək göstəricilərlə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin aspiranturadasında fizika eliminin müasir sahəsi olan "Plazmanın nəzəri problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur. 1969-1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında xüsusi hərbi xidmətdə olmuş, eyni zamanda hərbi texnikaya aid bir neçə əsəri hərbi akademiyada nəşr olunmuşdur. Məmmədov Muğan 1971-ci ildə aspiranturunu vaxtından əvvəl bitirərək "Məhdud plazma-elektron səli sistemi dayanıqsızlığının tədqiqi" mövzusunda namizədlik işini S.M.Kirov adına ADU-nun Elmi Şurasına təqdim etmişdir. Müasir elmi nəaliyyətlərə malik olan əsər, Elmi Şurada yüksək qiymətləndirilir və M.Məmmədova fizika-riyaziyyat elmləri namizədi adı verilir.

Məmmədov Muğan 1971-ci ildə xüsusi təyinatla təhsil aldığı universitedə elektronika kafedrasına müəllim təyin olunur. Sonrakı illərdə "Atom və Moleküllerin Kvant Mexanikası" kafedrasının assistantı, baş müəllimi, dosenti işləyir. Pedagoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirmişdir. Beləki Xarkov, Leninqrad, Kiyev, Moskva və Tbilisi şəhərlərində tanılmış elmi mərkəzlərdə məruzələr etmiş, həmçinin bir sıra əsərləri nəşr olunmuşdur.

İstedədilə fizik, Məmmədov Muğan 1976-1977-ci illərdə dəyərini dəyişib, Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi İnstitutunda işləmiş və elmi yeniliklər etmişdir. Orada işlədiyi dövrə Amerika, Almaniya, İngiltərə, Çexoslovakıya alımları ilə iş birləşdirən quraraq dörd elmi əsərin müəllifi olmuşdur.

Nobel mükafatçısı olan dəyərini dəyişib, Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi İnstitutunda işləmiş və elmi yeniliklər etmişdir. Orada işlədiyi dövrə Amerika, Almaniya, İngiltərə, Çexoslovakıya alımları ilə iş birləşdirən quraraq dörd elmi əsərin müəllifi olmuşdur.

Nobel mükafatçısı olan dəyərini dəyişib, Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi İnstitutunda işləmiş və elmi yeniliklər etmişdir. Orada işlədiyi dövrə Amerika, Almaniya, İngiltərə, Çexoslovakıya alımları ilə iş birləşdirən quraraq dörd elmi əsərin müəllifi olmuşdur.



Muğan Məmmədov

üzrə onlarla elmi əsəri üç müxtəlif dildə Ukranya Elmlər Akademiyasının nəşriyyatında nəşr olunmuşdur.

Muğan Məmmədov otuz iki elmi əsərin, "Plazma Fizikası və onun tətbiqi perspektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda Plazma Nəzəriyyəsi ilə məşğul olan ilk alimlərdən biri olmuşdur. Təssüflər olsun ki, doktorluq işi üzərində çalışdığı və həyatının çəçəkləndiyi bir dövrə 27 fevral 1985-ci ildə qəfələnən amansız ölümün qurbanı olmuşdur.

Ölündən sonra 1991-ci ildə işi üzü görən "Plazma fizikası və onun tətbiqi perspektivləri" adlı kitabı tərəqqipərvər bəşəriyyətin gələcək taleyi üçün mühüm rol oynayan "istilik nüvə sintez reaksiyalarının" idarə edilməsi problemlərinin həll edilməsinə həsr edilmişdir.

İnsan dəyərini dəyişdikdən sonra onun yaratdığı cəmiyyətdə və insanların qəlbində əbədilik qazanır. Büyük şairimiz Səmed Vurğun demişkən:

Qızılı udza da qara torpaq,
Yene qiymətini özündə saxlar.

Muğan Məmmədov Laçın rayonunun füsnəkar təbiətinə, faunasına, florasına və kənd həyatına vurğun olmaqla yanaşı, insanlarına da xüsusi hörmət və ehtiram

göstəridi. Bu səbəbdən də məzuniyyət dövrünü doğulub boyra başa çatlığı Qarakeçdi kəndində keçirməyə üstünlük verib. Kəndin ağsaqqalları və ziyanlıları ilə kəndin problemləri və inkişafı üçün savadlı və bilikli gənclərin yetişməsiylə bağlı söhbət etməyi özüne borc bilirdi. Onun ilk təhsil aldığı məktəblə six əlaqə saxlaması, məslehhət və tövsiyələr verməsi, məktəbdə müasir dünya görüşlü savadlı gənclərin yetişməsinə, təlim-terbiyənin daha da yaxşılaşdırılmasına bir təkan vermişdir.

Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) bir görüş zamanı Muğan Məmmədovla birgə çalışan elm adamları Azərbaycan SSR Ali Sovetinin (indiki Milli Məclis) mərhum deputatı – Mirzə Cabbarova bildirmişdilər ki, siz xoşbəxt adamsız, Muğan müəllimlə bir kənddə doğulub, bir bulaqdan su içmisiniz, o sizin elin fəxridir.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rehbərliyinin və fizika fakültəsinin müəllim heyvətinin adıdan Prof.İ.M.Nəcəfov, Leninkənd kənd (indiki Qarakeçdi kəndi) orta məktəbinin müəllim və şagird kollektivi, ziyanlıları və ağsaqqalları M.Məmmədovun adının ədəbiyətədir. Məmmədov Muğan 1971-ci ildə xüsusi təyinatla təhsil aldığı universitedə elektronika kafedrasına müəllim təyin olunur. Sonrakı illərdə "Atom və Moleküllerin Kvant Mexanikası" kafedrasının assistantı, baş müəllimi, dosenti işləyir. Pedagoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirmişdir. Beləki Xarkov, Leninqrad, Kiyev, Moskva və Tbilisi şəhərlərində tanılmış elmi mərkəzlərdə məruzələr etmiş, həmçinin bir sıra əsərləri nəşr olunmuşdur.

İstədədilə fizik, Məmmədov Muğan 1976-1977-ci illərdə dəyərini dəyişib, Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi İnstitutunda işləmiş və elmi yeniliklər etmişdir. Orada işlədiyi dövrə Amerika, Almaniya, İngiltərə, Çexoslovakıya alımları ilə iş birləşdirən quraraq dörd elmi əsərin müəllifi olmuşdur.

Məmmədov Muğan 1971-ci ildə ailə həyatı qurub, bu nikahdan üç övladı olub. Həyat yoldaşı Xudiyeva Rəhimə Nəriman qızı kimya fakültəsini bitirib, təhsil əlaqəsi, Teləbe Qəbulu Dövlət Komisyonunun (indiki DİM) kimya fənni üzrə mütəxəssis və "əməkdar" müəllimdir. İlk övladı olan Məmmədov Zaur Azərbaycan Dövlət Tibb Universitetinin "mülacə və proflaktika" fakültəsini bitirib, hərbi sahə hospitalında aparıcı ordinator, radio Lider 107 FM, Lider TV-də aparıcı, Almaz Tibb mərkəzində, "BP" şirkətinin neft və qaz platformalarında və Mərkəzi Netçilər xəstəxanasında həkim işləmişdir. Böyük Britanya və Cənubi Afrika da ixtisaslaşdırma kurslarını bitirmiştir. Hazırda "BP" şirkətində peşə saqlamlığı üzrə aparıcı müşavir vəzifəsində çalışır.

İkinci övladı olan Məmmədov Aslan Azərbaycan Dövlət Tibb Universitetinin stomatoloji fakültəsini bitirib. Almaniyadın Düsseldorfdə və Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində İmplantologiya üzrə təkmiləşdirmə fəaliyyəti ilə məşğul olub.

Azərbaycan Dövlət Tibb Universitetinin ortopedik stomatologiya kafedrasında assent, sonra isə dassent rütbəsini əldə etmişdir. Paradontologiya üzrə bir neçə elmi işin müəllifidir. Avropa Paradontallogiya Assosiyasının fəxri və Azərbaycan Paradontallogiya Assosiyasının rəhbər heyətinin üzvüdür. Hazırda "Picassa premium dental care" klinikasının baş həkmi və aparıcı cərrah-implatoloquqdur. Üçüncü övladı olan Məmmədov Mehman Türkəyin Kayseri şəhərindəki Erciyes universitetinin tikinti mühəndisi fakültəsini bəynalxalq diplomla bitirmiştir. Türkəyin və Azərbaycanın tikinti şirkətlərində mühəndis vəzifəsində çalışır. Hazırda təsisçi olduğu BMY Caspian şirkətinin icraçı direktorudur.

Azərbaycanda kurd xalqının nisbətən diqqətdən kənardə qalmışına baxmayaraq, onlar həməşə sosial-iqtisadi problemlərini həll etmək, elmi, mədəni,



Xosrov Həsən

Doktor Əbdürəhman Qasimlı, 1930-cu ildə İran Kürdistanının Urmiya şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini Urmiyada, orta təhsilini Tehranda alan Qasimlı, 1948-ci ildə ali təhsil almaq üçün əvvəlcə Parisə gedir. Ancaq orada heç nə edə bilməyən Ə. Qasimlı Çexoslavakiyaya gedərək, Praqa universitetinin Bilim və İctimai-siyasi fakültəsinə qəbul olur. 1952-ci ildə universiteti müvəffəqiyyətə bitirən Qasimlı vətəni Kürdistanaya qayıdır. İran Kürdistanının azadlığı uğrunda beş illik inqilabi mübarizəsini davam etdiridikdən sonra yenidən Çexoslavakiyaya qayitmaçı olur və 1962-ci ildə Praqa universitetində İqtisadiyyat elmləri üzrə elmlər doktoru adını alır. O, 1970-ci ilə qədər Praqa universitetində Sosializm və Kapitalizm iqtisadiyyatından tələbələrə mühazirələr oxuyur. Hər zaman olduğu kimi o, bu illərdə də Kürdistanın azadlıq mübarizəsini davam etdirirdi.

Həmin dövrədə İranda baş verən ictimai-siyasi hadisələr, doktor Qasimlinin Kürdistanaya qayıtmasına səbəb olur. Ancaq sonradan İran Kürdistanında baş ve-

Əbdürəhman Qasimlini kim öldürdü

ron ictimai-siyasi hadisələrin çox qarışması, Əbdürəhman Qasimlini 1976-ci ildə Parisə qayıtmağa məcbur edir. O, Fransaya qayıtdıqdan sonra, Sorbon universitetində Kurd dili və ədəbiyyatı şöbəsində çalışmağa başlayır.

Şahin qaçışı və İran İslam inqilabının baş verəməsi zamanı, yəni 1979-cu ildə yenidən Kürdistanaya qayıtmalı olur və şəhid olan güne qədər Kürdistan dağlarında köhnəpərəst İran rejimine qarşı mübarizə aparır.

Doktor Qasimlı 1945-ci ildə siyasi mübarizəyə başlayır. Bir neçə ildən sonra onun rəhbərliyi altında Urmiyada Kurd Demokratik Gənclər Birliyinin təşkilatını yaradılır. 1970-ci ildə İngiləzi mübarizəni gücləndirmək məqsədilə, bir neçə dostları ilə yeni partyanın nizamnamə və programını, strategiyasını və taktikasını hazırlanır və yeni partiya-İran Kürdistan Demokratik Partiyası yaradır. Doktor Qasimlı 1973-cü ildə İKDP-nin III konqresində partyanın katibi seçilir. Həmin gündən, şəhid olan günə qədər Qasimlı bütün quşlaryarda partyanın Mərkəzi Komitəsi-

nin katibi seçilir. Doktor Əbdürəhman Qasimlı çıxışlarının birində belə deyirdi:

"- Azadlıq uğrunda mübarizə aparan xalq o azadlığın qiymətini də verməlidir. Həc bir millət zəhmətsiz, mübarizəsiz, fədakarsız, övladlarını qurban vermədən azadlığa çatmayıbdır. Kurd xalqı da tarixdən bilir ki, azadlıq fədakarlıq istəyir. Mübarizə aparan xalq, özünü müdafiə et-

şəhid edəndə şəhidlər üçün yas saxlamayaq, onları yad edərək, vətən uğrunda olənlərimiz var deyə sevinək. Biz qərar vermişik ki, ancaq və ancaq onların yolunu davam edək ki, onların ruhu qarşısında utanmayaq. Mübarizələrimiz kimi inqilabi mübarizəni davam etdirir. Həc bir çətinlik və problemlərdən qorxmayın. Həc bir çətinliyə görə geri çekilməyin.

Bizim mübarizəmiz haqq yolunda, xalqımızın azadlığı uğrunda olan mübarizədir. Gələcək gün üçün aparılacaq mübarizə hər kəsin əməyi sayəsində olmalıdır. Biz çalışmalıyıq ki, bu mübarizədə itkilərimiz, şəhidlərimiz az olsun".

13 iyul 1989-cu ildə Kurd xalqının böyük oğlu, inqilabçı, İKDP-nin yaradıcısı və rəhbəri Doktor Əbdürəhman Qasimlı və Mərkəzi Komitənin, eləcə də İKDP-nin xarici Əlaqələr şöbəsinin rəhbəri Abdulla Qadiri Vyanada kurd xalqının düşmənləri, İran İslam Respublikasının əks kəşfiyatı tərəfindən terrorcasına şəhid edildilər.

Şəhidlər xalqın şərəfidir, millət şəhidləri ilə ucalır, yüksəlir. Şəhid hər zaman xalqının şərəflə günəşini xatırladır. Əbdürəhman Qasimlı və Abdulla Qadiri kurd xalqının qəlbində əbədi yaşayacaqlar.



məyi, bilməlidir. Bizim şəhidlərin karvanı uzundur. Bundan belə şəhid karvianlarımıza daha da uzanacaq. Tarixdən biz də öyrənmişik ki, vətənpərvərlər özlərini



Validə Arzumanlı

Təsəlli verir

Baş-baş dayanan, o, mögrur dağlar,
Biri-birisinə təsəlli verir.
Köksündə qübarlı, nisgilli dağlar,
Biri-birisinə təsəlli verir.


Güləyən üzüm yox, güldürən sözüm,
Xudayam bu hicrə bəs necə dözüm?
Kor olar el üçün ağlayan gözüm,
Biri-birisinə təsəlli verir.

Yadlar mənzilinə olmuşuq qonaq,
Validə zamana dustaqdır, dustaq.
Didərgin məzara, didərgin dayaq,
Biri-birisinə təsəlli verir.

Doktor Ebdulrehman Qasimlo kə kuş

- Dr. Ebdulrehman Qasimlo di sala 1930-an li Kurdistana İranə, li bajarê Ürmîyê dê dinê. Xwendina xwe ya destpêkî û navendî li Ürmîyê û Têhranê bi dawî dîne, sala 1948-an-ji bo xwendina bilind diçə Parîsê ji wuir jî diçə Çexoslavakyayê û li Ünîvîrsîtya Pragê, beşa Zanîsta Civâkî û Sîyâsî dixwîne. Qasimlo sala 1954-an vedigere Kurdistanê û piştî pênc salên xebat û tekoşînê car din diçə Çexoslavakyayê. Di sala 1962-an de li Ünîvîrsîtya Pragê li ser Aborîya sosialîzm û aborîya kapitalîzmê dersan dide. Her di vê salê de ji bo rêxistin û geşkirina xebata gellê kurd li Kurdistana İranê, vedigere Kurdistanê. Dr. Ebdulrehman Qasimlo di navbera salên 1976-a û 1978-an de li Parîsê, li Ünîvîrsîtya Sorbonê di beşa Ziman û Şaristanîya Kurdî de dixebite û di sala 1979-an de car din vedigere Kurdistanê û heta roja şehîdbuna xwe li cîyayê Kurdistanê, li dijî rêujîma kevneperekislâmî têdikoş. Dr. Qasimlo di sala 1945-an de dest bi xebata sîyâsî dike. Paş çend salan li Ürmîyê bi serokatî û xebata wî Yekîtiya Xorten Dêmokrat ên Kurdistanê dê damezirandinê. Di sals 1970-an de ji bo pêşxistina xebatê bi çend hevalen xwe ra program û destur û niqtêñ giringîyen stratêji û taktikêñ P.D.K.I.-ê amade kirin. Dr. Qasimlo di sala 1973-an, di III -îna Kongra P.D.K.I.-ê de ji bo sekreteriya partîyê dê hilbijartın. Ji wê salê heta ŞEHÎDBUNA xwe, Qasimlo di hemû kongirêñ partîyê de ji bo endametîya Komîta Navendî ya partîyê û paşê jî ji bo sekreteriya partîyê tê hilbijartın.

Dr. Ebdulrehman Qasimlo di hevpeyvîneke xwe de weha digot: "Gelê ku ji bo azadîyê bitêkoş, divê bîhayê wê azadîyê jî bike. Tu millet bê zehmetî û tekoşîn, bê fedekarî, bêyî qûrban kirina lawêñ xwe, negîhişîye azadîyê. Gelê kurd jî ji mîje dizane ku azadî: fedekarî dixwaze, xweparastin dixwaze. Karwanêñ şehîdên me dirêje wî hin dirêjtir jî bibe. Lî me ji vêje bîryara xwe daye ku em di rojêñ şehîd bûna şehîdên xwe de, di rojêñ bîranînêñ wan de, negîrîn. Me bîryara daye ku bi tedê û bi tenê riya wan bidominin ku li pêş çav û bîrêñ wan şermezar nebin. Weke wan xebata xwe bidin serî. Jî ci nexwaşî û problêman netirsin, xwe ji ci zehmetîyan nedin paş. Xebata me, xebateke bi heq e; xebata azadîya milletekî ye. Xebateke ji bo paşeroja nifşen din. Eger nifşê me wezîfa xwe bi çakî, bicîh bîne, em ê piştrast bibin ku nifşen bîn, wê bê şehîdbin."



Rəfayıl Mayıl Deyil

Min təbib tökülsə, logman golsə də,
Əqidəsi çürük sağalan deyil.

Qurumuş səhraya suyu töksən də,
Dərya ola bilməz çağlayan deyil.

Min nəsîhet versən zati qırğı,
Ədəbən, ərkandan çıxar qırğı.
Yarandan qan golsə, əger sanğı,
Xəbis onu görsə, bağlayan deyil.

Aqil olan dayaq durar elinə,
Uymaz bədəzətlərin fitnə-felinə.
Yuvani versələr, şərin selinə,
Haqdan tikilibsə, laxlayan deyil.

Rəfayıl, nəzər yetir əslinə,
Səs verəndə səs ver haqqın səsinə.
Bədəcins övlad, töhmət olar nəslinə,
Ata, baba yoluñ saxlayan deyil.

Xosrov Həsən

AZƏRBAYCAN TARİXİNDEN SƏHİFƏLƏR QAFQAZDA ŞƏDDADİ KÜRD DÖVLƏTİ

(Əvvəli ötən saylarımda)

Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, I Fəzlin dövründə Araz üzərində tikilen körpü nəinki yalnız hərbi əhəmiyyətə malik idi, bu, eyni zamanda ölkənin her iki tərəfi ilə zəruri olan rabitəni təmin etmək, ticarət əlaqələrini yaxşılaşdırmaq və karvan ticarəti üçün şərait yaratmaq məqsədiyle tikilmişdi. Fəzlin hakimiyyəti dövründə Gəncədə onun adına sikke pul zərb etdirildi. Bu pulların nümunəsi zəmanəmizə qədər qalmışdır. I Fəzlin Şirvanşah Məzyədilərə olan qohumluq məsələsinə geldikdə, göstərmek lazımdır ki, Fəzli Sitt adlı qızını Şirvanşah Mənuçehrə (1027-1034) əre verərək onuna qohum olmuşdu. Lakin bu qadın əri Mənuçehri öldürərək onun qardaşı Əbu Mənsur Əliyə əre getmişdi. Qohum və bəzən ittifaq yaratmalarına baxmayaraq Şəddadilərlə Məzyədilər arasında vuruşmalar da baş verirdi. Fəzli ibn Məhəmməd Arranda Şəddadilərin müstəqil dövlətini yaratmaq uğruna feal surətdə çalışmış, demək

hakimiyyətə 422 (noyabr 1031) -ci ildə onun oğlu və vəliəhdii Əbülfəth Musa ibn Fəzli keçdi(Yenə orada, səh. 17). Lakin "Səhayif əl -əxbər" əsərinin kənarındakı Şəddadilərin şəcərə siyahısında Əbülfəth Musanın səhvən Mərzubanın oğlu olduğu göstərilir (Münəccimbaşı. Səhayif əl-əxbər, II cild, səh. 506). Musa ibn Fəzli hakimiyyət başında uzun müddət qalmamışdır. Lakin Münəccimbaşının yazdığını görə, 1031-ci ildə, yeni Musanın hakimiyyət başına keçdiyi ildə ruslar Bakıya gəlmİŞdilər. Musa qoşun çəkerek onların üzərinə hücum etmiş və Bakı yaxınlığında vuruşaraq rusları öz torpaqlarından qovmuşdur (V. Minorski. Şəddadilər, səh. 17). Musanın hakimiyyəti dövründə Şəddadilər dövlətində baş verən hadisələr haqqında mənbələrdə başqa bir məlumat təsadüf edilmir. Yalnız Münəccimbaşının yazdığını görə Musanın oğlu Əbülhəsən əli Ləşgəri 425 (1033/4)-ci ildə atasının əleyhinə çıxaraq onu hiylə ilə öldürüb hakimiyyətə keçmişdi (Yenə orada, səh. 17-18). Münec-

özü və əhalisi sakit yaşaya bilmədi, oğuzlar və başqa düşmənlər ölkəyə hücum etdilər, qorxu və zəflikdən Ləşgəri öz iqamətgahını bir qaladan digərinə köçürüdü və 441 (1 049/50)-ci ildə öldü(Yenə orada). II Ləşgərinin hakimiyyəti dövründə yaşamış böyük Azərbaycan şairi Qətran Təbrizi Gəncəyə gələrək, onun sarayında yaşamış və ona təqribən 15 qəsidi ifah edərək, bu qəsidelərdə Ləşgərinin

yaradılmışdı- N. H.). Təbriz hakimi Rəvvadi əmir Vəhsudan 1040-ci illərdə Gəncəyə gəlmiş, Ləşgəri ilə saziş və ittifaq yaratmışdı. Qətran Təbrizi özü də bu zaman Gəncədə olmuş, iki hökmədarın Gəncədə olmasına göstərmiş və Gəncəni terifləyərək "Gəncə indi cənnət bağçasına dönəmşədür"-deyə yazılmışdır. Qətran Təbrizi Ləşgərinin Tiflis hakimi əmir Əbülfəzl Cəfər ibn Əli ilə dostluq və

rəvi Təbrizi. Göstərilən əsəri, III cild, səh. 23-24.) Qətranın yazdığı bu mədhnamədə Əbülyüsür adlı-sanlı bir şəxs olduğunu göstərilir. Qeyd etmek lazımdır ki, "Qabusname"də hacib Əbülyüsür haqqında belə bir məlumat vardır. Bu əsərdə göstərilir ki, əmir II Fəzlin hacib Əbülyüsür Bərdəyə səpəhdar göndərirdi. Əbülyüsür ona dedi ki, qış fəsl olmayınca gedə bilməyəcəkdir, çünkü Bərdənin ab-



mədh etmişdir. Qətran Təbrizi Ləşgəriyə həsr etdiyi qəsidənin birində onu iki sülalənin, yeni Şəddadilərin və Sasanişlərin nümayəndəsi kimi Behrami adlandırır və ona Sasani padşahları kimi olmayı arzu edir. Kəsrəviyə görə Qətranın əsil mətnində bu Behrami deyil Mehrani olmalıdır. Qəsidənin suretini köçürənlər onu səhv olaraq Behrami yazmışlar. Bəlkə Ləşgərinin anası da arranşahlardan, yeni Mehranilərdən olduğu üçün Qətran onu Behrami nəsilə mənsub etmişdir (Kəsrəvi Təbrizi. Göstərilən əsəri, III cild, səh. 21). (Bizim fikrimizcə əslində Qətran Təbrizi Şəddadilərlə Sasanişlərin eyni etnik kökə malik olduğunu göstərmişdir. Ləşgərinin anası Şirvanşahların qızı olduğu üçün Qətran onu Behrami nəsilə mənsub etmişdir (Kəsrəvi Təbrizi. Göstərilən əsəri, III cild, səh. 21). (Bizim fikrimizcə əslində Qətran Təbrizi Şəddadilərlə Sasanişlərin eyni etnik kökə malik olduğunu göstərmişdir. Son dövrlərdə kurd tarixinin bir çox məsələlərinə dəyərli elmi məqalələr həsr etmiş Lətif Məmməd Mehranilərin kurd mənşəli olduğunu tutarlı elmi faktlarla sübut etmişdir. -N. H.) V. Minorski hesab edir ki, Ləşgərinin anası Şirvanşahların qızı idi (V. Minorski. Şəddadilər, səh. 45). Yuxarıda göstərdiyimiz kimi, Fəzli ilə Şirvanşahlar qohum idi. Güman etmək olar ki, ona görə də Qətran Ləşgəriyə müraciət edərəkdeyir ki, "Sənin üçün Syuni neməti olacaqdır, Şirvan ölkəsi sənin üçün Arran kimi bir ölkə olacaqdır". Başqa sözle desək Qətran Ləşgəriyə deyir ki, "Arran, Syuni sənindir, Şirvan da sənin olasaqdır". Qətranın qəsidələrindən aydın olur ki, Ləşgəri Təbriz hakimi əmir Vəhsudan və Tiflis hakimi əmir Əbülfəzl Cəfər ibn Əli ilə dostluq və ittifaq yaratmışdı (Bu ittifaq Azərbaycanın qərb torpaqlarına göz dikən erməni-gürcü feodallarına və onları himayə edən Bizans imperiyasına qarşı

ittifaq yaratması haqqında yazdığı qəsidədə göstərir ki, "indi şir ilə pələng yerde müttefiq oldu, indi Günəş ilə Ay bir yerde ittifaq etdi" (Bax: Kəsrəvi Təbrizi. Göstərilən əsəri, III cild, səh. 27). Qətran Təbrizinin başqa bir qəsidəsində məlum olur ki, Əbülfəzl Cəfər öldürdükdən sonra Ləşgərinon qızı ilə evlənmişdir. Bu qəsidədən görünür ki, Ləşgəri onu bəyənmişdi. Çünkü "onun üzü insan lalesi, əli bahar buludu kimi idi". Bu "mübərek əhd" və "mübərek ittifaqdan" isə "dinin əsası qüvvətli oldu", habelə düşmənlərə zərbə endirildi. Qətran Gəncədən Təbrizə qayıtdıqdan sonra yenə də Ləşgəriyə qəsidə yazüb göndərir. Bu qəsidədə göstərir ki, "eğer hüzura gəlsəm. ağam məni üzürlü sayar. Mən başqa padşahın divanında və sarayındayam" (Rəvvadilərin Təbrizdəki sarayı nəzərdə tutulur). Bundan sonra şair Ləşgəriyə mənsub olan "Ləşgərabadi" tərifləyir. Qətran Təbrizinin mədh etdiyi şəxslərdən biri də Ləşgəri zamanında Arranın səpəhdarı Əbülyüsür. Qətrannın nəzm şəklində Təbrizdən Əbülyüsərə göndərdiyi məktubda Ləşgərinin sərkərdəsi, yəni Arran səpəhdarı Əbülyüsürün "düşmənin canını yaxıb yandırığı və dostun ürəyini işıqlandırığı" göstərilir. Bu qəsidədən aydın olur ki, Qətran Gəncəyə gəldiyi zaman Əbülyüsür onu əzizləmiş, qayğısına qalmış və Ləşgərinin meclisində aparmışdır. Gəncədə olduğu zaman Ləşgəri və Əbülyüsər şairə bəxşişlər vermiş və Təbrizə yola düşəndə Əbülyüsər ona yol tədarükü etmiş, onun getməsindən qəmgin olduğunu bildirmişdir. Ona görə də Qətran qəsidələr yazaraq Təbrizdən Əbülyüsərə və Ləşgəriyə göndərmişdir (Qətran Təbrizi, Divan. Təbriz, hicri-şəmsi, 1333, səh. 29-30, 54-56, 101-102; Kəs-

havası çox pisdir, xüsusi yayda çox ağır olur. Söz uzandıqda əmir Fəzlin ona dedi ki, heç kəs əcili çatmadan ölməz, lakin bir şəxsin əcili çatmamışdır, həqiqətən o, yay zamanında Bərdəyə getməməlidir ("Qabusname", ikinci nəşri, Moskva 1958, səh. 209). Kəsrəvi bu məlumatə əsasən belə bir nəticəyə gelir ki, II Ləşgərinin səpəhdarı olan və Qətran tərəfindən mədh edilən Əbülyüsər II Fəzlin dövrünə qədər yaşamış ve 30 ilə qədər səpəhdar olmuşdur (Kəsrəvi Təbrizi, Göstərilən əsəri, III cild, səh. 26). Qətranın II Ləşgərinin dövründə Gəncədə olduğu vaxtdan II Fəzlin dövrünə qədər 30 ildən artıq vaxt keçmişdir. Bundan başqa, Qətran Gəncədə olduğu zaman Əbülyüsər II Ləşgərinin səpəhdarı idi. Lakin "Qabusname"də göstərilən Əbülyüsər II Fəzlin hacibi idi. Fəzli onu Bərdəyə səpəhdar, yeni qoşunbaşçısı göndərmək istəyirdi. Göstərilənləri nəzərə alaraq güman etmək olar ki, II Fəzlin dövründə "Qabusname"də adı çəkilən Əbülyüsər, Qətranın mədh etdiyi səpəhdar Əbülyüsər deyil, bəlkə də onun oğludur. Burada tarixi nöqtəyinə nəzərdən maraqlı sayılan məsələ şəxslərin eyniliyi və ya ayrılığı məsələsi deyil, bəlkə də Şəddadilərin dövlət quruluşu, qoşun və onun kimlər tərəfindən necə idarə edilməsi məsələsidir. Qətran Təbrizi və "Qabusname"dən getirilən misallar qeyd etdiyimiz məsələləri tamamilə aydınlaşdırmaq üçün kifayət deyildir də lakin Şəddadilər dövlətində qoşun başçılarına səpəhdar deyildi, dövlətin vilayətlərde saxladığı qoşunların səpəhdalar tərəfindən idarə edildi, habelə Şəddadilərin Bərdədə qoşun saxladıqları aydın olur.

(ardı var)

Səhifəni hazırladı:
Namiq Həsənov



olar ki, bu dövlətin yaranmasında birinci təşəbbüs onun tərəfindən irəli sürülmüşdür. Fəzli 375 (985/6)-ci ildən 422 (1030/1)-ci ilə qədər, yəni 47 il hakimiyyətdə olmuş (V. Minorski. Şəddadilər, səh. 45, 77), Fəzli ibn Məhəmməddən sonra

cimbaşı II Ləşgərinin qatil, çox xəbis və pis etiqadlı bir adam olduğunu, hətta atasının girovunda olan bir qadınla evləndiyini göstərir (Yenə orada, səh. 18). Müellif sözüne davam edərək yazar ki, onun 15 illik hakimiyyəti dövründə

(Övveli ötən sayımızda)

Qrammatika: 1. İsmen hal kategorisi. Obyekt hal.

2. Yer zərfliyi (sözləri + obyekt halda olan isim və ya əvəzlik)

1. İsmen hal kategorisi. Obyekt hal. Kürd dilində ismin iki hali var: adlıq hal və obyekt hal. Adlıq halda isim heç bir şəkilçi qəbul etmir, kî? (kim?), çî? (nə?) suallarına cavab verir. Adlıq halda olan isim cümlədə həm mübtəda, həm də tamamlıq rolunda işlənə bilir. Bu xəbərin təsiri və ya təsirsiz feil olmasından və onun zamanından asılıdır.

Obyekt halda olan isim kî? (kim, kimi, kimə), çî? (nə, nəyi, nəyə) suallarına cavab verir. Obyekt halda olan isim də (adlıq halda olan isim kimi) xəbərin təsiri və ya təsirsiz feil olmasından və onun zamanından asılı olaraq həm mübtəda, həm də tamamlıq vəzifəsində işlənə bilir.

İsmen obyekt halının düzəlməsinin aşağıdakı ümumi qaydaları vardır:

1. Kişi cinsinə aid olan isimlərin obyekt hali.

A) Kişi cinsinə aid olan tek isimlər obyekt halda adətən şəkilçi qəbul etmir.

Məs: Mirov (adam) - mirov (adami, adama, adamda, adamdan...) Kur (oğul)- kur (oğula, oğulu, oğuldan...)

Şîr (sûd)- şîr (südü, südün, süde,...)

Gund (kənd) – gund (kəndi, kəndin, kəndə)

B) Kişi cinsinə aid olan tek isimlərin kökündə ``a'' və ``e'' saitləri varsa, onlar

daxili fleksiyaya uğrayır. Bu zaman əsasən ``a'' səsi ``î'' səsinə, ``e'' səsine çevirilir.

Məs: Şivan (çoban) – şivîn (çoban, çobanın, çobana...)

Gavan (naxırçı) - gavîn (naxırçı, naxırçının, naxırçıya...)

Nan (çörək)- nîn (çörəyin, çörəye ...).

Çewal (çuval) -çewêl (çuval, çuvalı, çuvalda...) Bajar (şəhər)- bajér (şəhərin, şəhərə, şəhəri...) Dîwar (divar)- dîwîr (divarı , divara, divarin...)

Zinar (qaya)- zinêr(qayanın, qayaya, qayani, qayadan)

Derî (qapı)- Dêrî (qapının, qapıya...)

Kevir (daş)- Kêvir (daşın, daşa, daşı...)

Penîr (pendir)- pênîr (pendirin, pendire, pendiri...)

Çem (çay)- çêm(çayı, çaya, çaydan...)

Aş (deyirman) - êş (deyirmanın, deyirmana, deyirmandan və s.) Dest (əl)- dêst (əlin, əle, əli və s.)

Welat (ölkə) – welêt (ölkənin, ölkəyə....)

İstisna: Bav (ata) – bavê (ata, atanın, ataya və s.)

Bira (qardaş) – birê (qardaş, qardaşın, qardaşa və.s.)

Xal(dayı)- xalê (dayı, dayının, dayiya və s.) Ap (əmi) - apê (əmi, əminin,əmiyyə və s.)

2. Qadın cinsinə aid isimlərin obyekt hali.

Obyekt halda qadın cinsinə aid tək ismin sonuna -ê (-yê) şəkilçisi elavə edilir.

Pirtük – pirtükê (kitabı, kitabın..., kolan- kolanê (küçənin, küçəyə...), al – alê (bayrağın, bayrağa...), gul- gulê (gülün, güle, gülü,...)

3. Cəm isimlərin obyekt hali

Həm qadın, həm kişi cinsinə aid cəm ismin obyekt hali ismin sonuna"- an"

şəkilçisi elavə etməklə düzəlir.

Məs:

Adlıq hal Obyekt hal (cəm isim)

Pirtük pirtükən (kitabların, kitabları, kitablara...)

Kolan k o l a n a n (küçələrin, küçələr...) Bajar bajaran (şəhərlərin, şəhərlər...)

Welat welatan (ölkələrin, ölkələr...) Cînar cînarən (qonşuların, qonşulara...)

Azerbaycan dilinə tərcümə zamanı obyekt hal ismin bütün hallarına uyğun gelir. Obyekt halda olan isim mübtəda və tamamlıqla yanaşı sözləri ilə zərflik rolunda da çıxış edə bilir.

Məs: Ji gund (kənddən), li gund (kənddə), ji bajér, (şəhərdən), li bajér (şəhərdə),

alîyê bajér (şəhərə tərəf), jora gund (kəndin yuxarısında).

Gotûbêj

- Kurê min, navê te ci ye?

- Navê min Arif e.

- Arif, evan mîrovana kî ne?

- Ev kalikê min e, ew xwîşka min e, ew birayê min e, ewî din Resûl e, lê ewa

Esmer e.

- Lê ewa kî ye ? Ewa pîrika te ye?

- Erê, ewa pîrika min e.

- Arif, lê ewa jina li bin darê kî ye?

- Ewa jina li bin darê mamosteya min e.

- Ew çawa ye? Pispor e?

- Erê, ew zef pispor e.

* * *

Arif: Pirkê, hanî, nîn hilde. Bîna nîn xweş e. Pirkê, lê bîvir li ku ye?

Pîrik: Arif, bîvir li vir nîn e. Bîvir li sivderê ye. Bîvir jî, çewal jî, genim jî li sivderê ne. Bîvir jî, çewel jî, gînim jî ji sivderê hilde. Çewal ne giran e, ew sivik e.

Arif: Pîrkê, lê hola min li ku ye?

Pîrik: Hola kî? Hola te? Hola te

T. R. Fatiyeva, K. R. Mustafayeva

Gavek berbi ZIMANÊ KURDÎ

KÜRD DİLİNƏ doğru bir addım

Bakı - 2020

Gavek berbi Zimanê Kurdî KURD diliñə doğru bir addım

Ji roderê (pəncərədən), Ji serok hilde (Rəhbərdən götür).

Ji çewêl hilde (Çuvaldan götür).

Sivder (eyvan) -li sivderê (eyvanda), ji sivderê (eyvandan) Mirov (adam) - li mirov (adama), ji mirov (adamdan)

Genim (buğda)- ji gînim (buğdan), ser gînim (buğdanın üstündə)

Qeyd: İsim mənsubiyət əvəzliyi və sıfətlə təyin edilsə, obyekt halda deyil adlıq halda olur.

Məs: Kevir(daş). Ji kîvir – (daşdan). Kîvir hilde (Daşı götür).

Kevirê sıpî hilde (Ağ daşı götür).

Ji kevirên min hilde (Mənim daşlarımdan götür).

Keviran hilde (Daşları götür). – Kevirên sıpî hilde (Ağ daşları götür).

Nan(cörək) –Nîn hilde (Çörəyi götür). Nanê me hilde.

(Bizim çörəyi götür). Nanê germ hilde. (İsti çörəyi götür).

2. Yer zərfliyi (sözləri + obyekt halda olan isim və ya əvəzlik)

Ji (dan - dən), ser (üstündə), bin (altında), bal (yanında), berbî (tərəf) və s. sözləri obyekt halda olan isim və əvəzliklə birlikdə yer zərfliyi rolunda çıxış edir. Ji dibistanê (məktəbdən), bal dibistanê (məktəbin yanında), berbî dibistanê (mək- təbə tərəf), ser darê (ağacın üstündə), bal min (mənim yanında), ji min (məndən).

Fêz (yuxarı), jo r(yuxarı), jêr (aşağı), alî (tərəf), rex (yan) və s.kimi bəzi sözləri obyekt halda olan isim və ya əvəzliklə bir-

leşmələr əmələ getirən zaman onlara cinsindən asılı olaraq izafələr (şəkilçilər) elavə edilir. Məs. fêza zinêr (qayanın yu- xarısında), rexê gund (kəndin yanında), jêra malê (evin aşağı tərəfində), jêra malan (evlərin aşağı tərəfində),

ne li sivderê ye.

Ferheng 7

1. kevir (m,-ê)-daş

2. Çewal (m,-ê) - çuval

3. nan (m,-ê) - çörök

4. Hilde- görür

5. çî? – nə, nəy?

6. kî ?-kim? kimi?

7. kî?-kim, kimə,kimi?

8. nav(m,-ê)- ad

9. bîvir (m,-ê)- balta

10. Navê te ci ye? –Adın nədir?

11. Navê min Arif e.- Adım Arifdir.

12. Navê min Leyla ye.

-Adım Leyladır.

13. sivder(f,-a)- dəhliz

14. hanî- al

15. kur (m,-ê)--oğul

16. mirov(m,f)-adam,insan

17. alî (m,-yê)-təref

18. hol (f,-a)-top

19. ji- dan, dən (şəkilçi)

20. ewî din (ewê din) —o birisi

21. li- a, -ə, -ya, -yə, -da, -də

(yönlük

və yerlik hal şəkilçilərinə uyğun gelir)

22. genim (m,-ê)- buğda

23. sivik--yüngül

24. bîn (f-a)- etir, iy

25. xweş- xoş, xoşagelən

26. çem (m,-ê)(çem ob.h.)-çay

27. gavan (m,-ê)- naxırçı

28. penîr(m,-ê)- pendir

29. ziman (m,-ê)(zimîn)- dil

30. hevir(m,-ê)(hêvir ob.h.) - xəmir

31. dest (m,-ê) - əl

32. jêr (f-a)- aşağı

33. jor (f-a)- yuxarı

Çalışmalar

34. însan (m,-ê)(însîn-ob.h.) - insan


35. dijmin (m,-ê; f,-a) - düşmən

36. fêz (f,-a) – yuxarısında

36. bin - altında

38. ber- qarşısında

39. zinar(m,-ê) (zinêr ob.h.) - qaya



Təkrar üçün çalışmalar

1. Müvafiq sonluqlar yazın.

A) 1. Mamosteyê min. Mamosteyê baş. Mamosteyê min baş e.

2. Heval... min. Heval... baş.

3. Şivan... me. Şivan... pispor.

Nêçîrvan... me pispor....

Qurban bayramı haqqında nələr bilirik


Qurban bayramı islam alemlinde en möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin en vacib sayılılan fərzlərindən biri kimi

müəyyən etdi" (Quran 5-ci surə, ayə 97).

Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə hər hansı gündə ola bilər.

Sovet hakimiyyəti
dövründə din və dini ayinlər,
bayramlar da təqid hədəfi
olmuşdur.

Azərbaycan müstəqilliyə



Quranın tələb etdiyi dini tələbdir.

Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanlarının kəsilməsi səklində qeyd olunur.

Demək lazımdır ki Qurban bayramı yalnız İsləm dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Məsələn, karfagellilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur.


Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adının buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəller kim nə vaxt istəsəydi kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhicce ayının 10-da keçirməyi qanunlaşdırıldılar. Quranda

qâlumîneşdirilir. Qurânda deyilir: "Allah Beytülhâram (müqaddes ev) olan Kâbeni, bârûm ayı (Zilhicceni), Kâbeye getirilen boyunları bağısız ve bağlı (boyunlarına nişan taxılmış ve taxılmamış) qurbanları insanların (dini ve dünyevi işlerinin) düzelib sâhmana düşməsi üçün bir yol

başladılar. Bu dövrden etibarən allahlara verilən qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.

Atəşpərəstlər isə insanı
odda yandırırdılar. Onlar bu
yolla guya Allaha yaxın
olduqlarını göstərirdilər.
Qədim Çində də insanları tan-
rırlara qurban vermək adəti var
idi. Bu ölkələrdə təbii
fəlakətlərdən, daşqınlardan
hifz olunmaq üçün uşaqları
çaya atırdılar.

Islam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti verərək, onu Qurban bayramı adlandırıb müsəlmanlığın əsas tələblərindən birinə çevirdi. Onun bu adətə etdiyi yegane əlavə ondan ibarət olmuşdur ki, bu mərasimi istənilən vaxt keçirməyin əvəzinə hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirmişdir.



Islam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan yerilir.

Qurban bayramı haqqında
Qurani-Kərimdə deyilir ki,
"Allah Beytülhəram olan
Kəbəni haram ayı (zilhiccəni),
Kəbəyə gətirilən boyunları
başsız və bağlı (boyunlarına
nişan taxılmış və taxılmamış)
qurbanları insanların (dini və
dünyəvi işlərinin) düzəlib sah-
mana düşməsi üçün bir yol
müəyyən etdi". Şəriətə görə,
qurbanlıq heyvanın qüsürü
olmamalı və onu kəsən hicərə-

olmamalı ve onu kesen bıçaga xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında diş heyvanlarının müstəsna rolü olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı

tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi din-darın adından kəsilə bilər, lakin fərdi qurban daha sav-ablı sayılır.

Qurban bayramı müselman

yaratdığını öz yolunda qurban
kəsilməsini qəbul etmir.

Bu bayramın esas mahiyeti Allah yolunda kesiilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərık olmaqdır. Beləliklə, bu bayramın və ayının də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paxlıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yiğışın bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın en güzel
xüsusiyyətlərindən biri odur ki,
burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlığının imkanlarından bəhrələnsin, adı günlərdə yeyə bilmədiyi qurbanlıq etindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir emalı icra edirlər.

Qurbanlığın şertlérindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqqdır. Imkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünkü bu bayramın əsas mahiyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükleri mərhəmətə və sevənmişlərə görə.

Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Kurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə

etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

ŞƏRƏF XAN BİDLİSİNİN “ŞƏRƏFNAMƏ” ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ

Əvvəli ötən sayımızda

I Şah Təhmasib Əmir Şərəfi Qəzvinə çağırıb onu sarayda saxlamaq isteyirdi. Lakin saray daxilindəki çəkişmələri görən Əmir Şərəf ökənin digər bir tərəfəne göndərilməsini şahdan xahiş edir. Şah onu Şirvan mahalının bəzi yerlərini idarə etməyə məmər təyin edir və Şirvana tabe olan Ağdaş, Qəbələ, Bakı və Sahil nahiyyələrinin xüsusi gəlirindən Ruzək qəbiləsi üçün maaş ayırr. Əmir Şərəf 8 ay Şirvan hakimi olduqdan sonra (1576) I Şah Təhmasib vəfat edir. Bidlis yazır ki: «Bununla əlaqədar sarayda hərc-mərclik başlanır. Heydər Mirzə öldürülür (76, 453), İsmayıllı Mirzə Qəhəqəhə həbsxanasından çıxıb Qəzvinə gəlir. O, II Şah İsmayıllı adı ilə şahlıq taxtında oturur (1576-1578).

Yeni Şah Osmanlı-İran hökumətləri arasında düşməncilik və dağdıcı müharibələr üçün bəhane olan sünni-şie ziddiyətlərini bir qədər yumşaltmaq məqsədilə saraydan uzaqlaşdırılmış sünniləri yenidən saraya cəlb edərək, onlardan özü üçün xüsusi məşvərətçilər təyin edir (125, 26). Bununla əlaqədar Əmir Şərəf də II Şah İsmayıllı əmri ilə Şirvandan saraya dəvet edilir. Müəllif göstərir ki: «Həmişə şahın yanında olmaq şərti ilə məni bütün kurd qəbilələrinin böyük əmri təyin etdilər. Beləliklə də Kürdüstan, Loristan, Goran və başqa kurd əmirləri şaha olan müraciətlərini yalnız mənə etməli idilər» (76, 453; 97, 378). Bu zaman müəllifin atası Şəmsəddin Bidlis də, İsfahan'dan Qəzvinə dəvet edilir. Lakin o, qoca olduğu üçün qulluq qəbul etmədi və 1576-ci ilde 70 yaşında vəfat etdi. Onun Əmir Şərəfdən başqa, Xələf adlı bir oğlu da var idi.

Beləliklə, II Şah İsmayıllı Əmir Şərəfə olan müsbət münasibəti və sünni cərəyanına nisbətən ən yumşaq siyaseti, o zaman Səfəvilər sarayında böyük nüfuzlu malik olan Qızılbaş sərkərdələri arasında ciddi narazılığa səbəb oldu. Onlar II Şah İsmayılla bildirdilər ki: «Əmir Şərəf qardaşın oğlu Sultan Mirzənin xeyrinə olaraq səni aradan aparmaq fikrindədir» (76, 454; 121, 464). Digər tərəfdən isə onlar sünnilər ile yaxşı rəftar etdiyi üçün şahı hədələməyə başladılar. Onlar şahın yatağına hədələyici məktub atıldıqdan sonra, şah bir neçə nəfəri sünnilik ittihamı ilə saraydan uzaqlaşdırıldı (125, 27). II Şah İsmayıllı 20 il həbsdə qaldığı üçün həddindən artıq bədbin, zəif iradəli və heç kəsə etməd etməyən bir hökmər idi. Bidlis yazır ki: «Buna görə də saray müxalifəciliyinin planları baş tutdu, şah əmirlərin bəzilərini cəzalandırdı, bəzilərini isə işdən kənar etdi» (76, 453-454). O, Əmir Şərəf Bidlisini də saraydan uzaqlaşdırmaq məqsədilə (1577-ci ilde) onu Naxçıvan vilayətini idare etməyə gönderdi. Bu hadisə ilə əlaqədar olaraq Bidlis yazır: «Bu sürgün və uzaqlaşma xoşbəxt taleyimin başlanması və vətənə getməyimin müjdəsi oldu» (76, 454; 97, 479).

Bu dövrde Səfəvilər sarayında hərc-mərclik artmış, II Şah İsmayıllı öldürilmiş və Sultan Məhəmməd Xudabəndə (1578-1587) hakimiyətə keçmişdi. Onun zamanında Qızılbaş sərkərdələrindən ibaret olan yeni feodallar arasındakı mübarizənin qüvvətlənməsi mərkəzi hakimiyətin zəifləməsinə səbəb olurdu. Bu vəziyyətdən istifadə edən III Sultan Murad Azərbaycanı işgal etmək məqsədilə Osman paşanın başçılığı ilə Dərbəndə qoşun gönderir.

Oruc bəy Bəyatın yazdığını görə bu zaman Naxçıvan hakimi Şərəf xan Bidlis də öz silahlı qüvvəsi ilə Osmanlı ordusuna qarşı çıxmışdı (46, 187). «Şərəfnamə»dəki məlumatə görə həmin ilde (1578) Bidlis Azərbaycanı tərk etmişdi (76, 454). Çünkü III Sultan Muradın göstərişi ilə Van hakimi Xosrov paşa çoxdan Şərəf xan Bidlisini Azərbaycandan aparmaq və Azərbaycan üzərinə olan yürüsdə ondan istifadə etmək fikrində idi. O, bu işin icrasını kurd əmirlərindən Hekari hökmdarı Zeynal bəy və Həsən bəy Mahmudiyəyə tapşırılmışdı. Bidlis yazır: «3 şəvvəl 986 (3 dekabr 1578)-ci ilde 400 nəfər, o cümlədən 200 nəfərlik Ruzək qəbiləsi ilə Naxçıvandı Bidlisə tərəf hərəkət etdi» (76, 454). 3 gündən sonra Əmir Şərəf və onun tabeliyində olanlar Van şəhərinə çatdırılar. Onlar Xosrov paşa tərəfindən təntənə ilə qarşılandılar. III Sultan Muradın Mustafa çavuş vasitəsilə göndərdiyi hökmdarlıq əmri və hədiyyə olunan qızıl qılıqlı qılınc Xosrov paşa vasitəsilə Əmir Şərəfə təqdim olundu. Sultanın nazırları, o cümlədən nazir Məhəmməd paşa məktub vasitəsilə Əmir Şərəfə öz hörmətini bildirdi. Sərdar Mustafa paşa da onun üçün xələt və qızılı tutulmuş qılınc göndərmişdi.

Bu faktlardan aydın olur ki, Osmanlı dövləti Əmir Şərəfi Azərbaycandan aparmaq üçün çoxlu pul xərc etmiş və xeyli hazırlıq işi görmüşdü. Əmir Şərəf isə Səfəvi dövlətinin

zeifləmək prosesini hiss etdiyi üçün Osmanlı hakimiyətini qəbul etmişdi. Beləliklə, iki dövlət arasında cərəyan edən ziddiyətlərin ardınca gedən digər kurd əmirləri kimi, Əmir Şərəf də 1542-1578-ci illərdə Azərbaycanda telim-tarbiyə və təhsil aldığı, uzun zaman Səfəvilərə xidmət etdiyi halda, Azərbaycanı tərk etmişdi. O, 37 yaşında ikən Kurdistana gelmiş və öz irsi mülkü Bidlis vilayətinin əmri olmuşdur. Bidlis özü üçün xoşbəxtlik hesab etdiyi bu hadisəni şerlə belə təsvir edir:

شکر خدا را که هرچه طلب کردم از خدا
بر منتهای همت خود کامران شلم

(Tərcüməsi: Allaha şükər Allahdan hər nə istədim – öz səyimin nəticəsində ona nail oldum) (76, 455; 121, 465).

Əmir Şərəf Kürdüstana gəldikdən sonra III Sultan Muradın Gürcüstan, Şirvan və Azərbaycanın başqa mahallarına qarşı 10 il (1578-1587-ci illər) davam edən hərbi yürüşlərində iştirak edərək sultana olan sədaqətini əməldə göstərir (76, 456). Buna görə də Sultan Murad öz xətti ilə Əmir Şərəfe yazdığı məktubları «Sədaqətli dostum Şərəf xan» (97, 380; 121, 465) sözü ilə başlayaraq ondan razı qaldığını bildirirdi. III Sultan Murad tərəfindən yazılın həmin məktubların birində deyilir: «Şərəf xan! Sizin sədaqət və fədakarlığınız dərgahı aliye məlum və bizim Bargaha qəbul olmuşsunuz, ətəye şahanədən binəsib deyilsiniz, bu müzəffər səfərdəki rehberliyinizdə göstərəcəyiniz səyələr, yenidən sizin dərəcə və şərəfinizi artıracaqdır. Ona görə də lazımdır ki, öz hökumətin və hövzəyi əyalətində olan dila-vərlərle birlikdə, bizim qoşunla birləşərək böyük sərkərdələrimdən olasınız. Çünkü əcdadının apardığı yaxşı vuruşmalarдан xəberim vardır.

Əminəm ki, siz də ali məqam sıpəhdarımın rəyi ilə gözəl məsləhətlər verməkdən imtina etməyəcəksiniz» (28, 227-228).


Bu məktubdan bir daha aydın olur ki, Azərbaycana yaxşı bələd olub və sərkərdəlik bacarığına malik olan Şərəf xan sultan ordusunda əhəmiyyətli rol oynamışdır. Osmanlıların Azərbaycana olan bu hərbi səfəri nəticəsində Təbriz şəhəri 1585-ci ildən 1602-ci ilə qədər, yəni 17 il osmanlıların əlinde qalmışdı 1583-cü ildə isə sərdar Fərhad paşa İrvəvan işğal edib, orada qala tikildiyi zaman Şərəf xan Bidlis, Şəmin böyük əmiri Həsən paşa ilə birlikdə Tiflisin və ümumiyyətə Gürçüstanın xəzinəsini və ərzəq mallarını getirmək üçün III Sultan Murad tərəfindən məmər olunmuşdu. Onun bu səfərdə göstərdiyi yaxşı xidmətini nəzərə alan III Sultan Murad hər ilə 200 min osmanlı ağçası 8 məbləğində vergi getirən Muş (hazırda Türkiye tərkibinə daxildir) əməriyini də Bidlis vilayətinə əlavə etdi. Beləliklə, Əmir Şərəfin illik maaşı 410 min ağçaya bərabər oldu. Müəllif qeyd edir ki: «Hələ o vaxta qədər Ali Osman sülaləsi heç bir vilayətin əmrinə belə bir mərhemət göstərməmişdi» (76, 456; 121, 465). Bidlis öz tərcüməyi-halını bu cümle ilə başa vurur: «İndi hicri 1005-ci il zilqə'də (iyun 1597-ci il) ayının axıdır. III Sultan Məhəmməd xanın (1597-1603) sayəsində irsi mülkümün hökmdarlığı özümdədir. Lakin bu yüksək vəzifədən böyük oğlum Şəmsəddin bəyin xeyrinə olaraq əl çəkmişəm» (76, 457; 97, 381).

Müəllif özü qeyd etmir, lakin İskəndər Münçi öz əsərində onun Ziyaəddin adlı oğlunun hicri 1025-ci ildə Bidlis əmri olduğu haqqında məlumat verir (47, 721; 69, 206). Bidlis Əbdürəhman Caminin şeirində istifadə edərək, oğluna xıtabə yazır:

بیا او چگر گوشە فرزند من
بنه گوش بر گوهر بند من
صلف وار بنشین دمی لب خموش
چو گوهر فشام بمن دار گوش
شنو پند و دانش بان یاد کن
چو دانستن آرگه بدان کار کن

(76, 456; 121, 467)

(Tərcüməsi: Gəl ey ürəyimin parçası oğlum, qulaq ver mənim gövər kimi sözümə, sədəf kimi bir anlığa sus otur, qiyəmtli sözlərimə qulaq as, oğlum. Elm öyrənib,



nəsihəti da eşit – elə ki, bildin ona eməl et oğlum).

Bidlis bu şeirlə oğlunu elm adamı, dövlət xadımı və ləyaqətli bir varis olmağa sövq etmişdir.

Şərəf xan Bidlisinin tərbiyə və təhsil dövrünü istisna etdikdə onun həyat və fəaliyyətini iki dövrlə bölmək olar:

I dövr 1554-1586-ci illəri əhatə edir. Bu dövrde Bidlis öz zəmanəsinə görə bacarıqlı sərkərdə və müdrik dövlət xadımı kimi Səfəvi şahlarına və Osmanlı sultanlarına xidmət etmişdir.

Oruc bəy Bayat onu Azərbaycanın görkəmli sərkədələri sırasında qeyd edir (46, 187).

II dövr isə 1586-ci ildən başlayaraq, ömrünün sonuna qədərki müddəti əhatə edir. Bu dövr Bidlis həyatının əsas yaradıcılıq dövrüdür. Müəllif öz həyatında böyük əhəmiyyət kəsb edən bu dövrde «Şərəfnamə» əsəri üzərində işləyərək, öz istedadını, dinə baxışını və Ali Osman xanədəni ilə Səfəvilər sülaləsinə olan münasibətini də qələmə almışdır. Friq qeyd edir ki: «Şərəf xan öz zəmanəsinə görə mükəmməl bir təhsil və tərbiyə görmüş dindar, aqıl və müdrik bir zat idir» (97, 360).

Müəllif hansı tarixdə vəfat etdiyi heç bir mənbə və ədəbiyyatda qeyd edilmir. Lakin onun tərcüməyi halında yaşıının 60-ə yaxın olduğunu görmək olur (76, 449-456).

Velyaminov-Zernov isə «Şərəfnamə»də qeyd olunan kurd Mahmudi qəbiləsinə aid V fəslin (1598-ci ildə) yazılılığını və müəllif tərəfindən yoxlanıldığını qeyd edir (76, 17). Beləliklə, Şərəf xan Bidlisinin 60 ilə qədər (1543-1598) yaşadığını güman etmək olar.

Bidlisinin yaradıcılığı başladığı tarix də sonrakı müəlliflər tərəfindən müxtəlif surətdə qeyd edilmişdir. Məsələn, Velyaminov-Zernov M.Volkovun yazdığını istinad edərək, onun Bidlis vilayətinə qayıtdıqdan sonra (1578) dərhal öz əsəri üzərində işlədiyini qeyd edir (76, 10).

N. Fələsefi Bidlisinin 1581-ci ildən yaradıcılıqla məşğul olduğunu göstərir (125, 204).

Müasir kurd tarixçisi Şakir Xəsbak öz əsərində Şərəf xan Bidlisinin 1586-ci ildən yaradıcılığa başladığını iddia edir (80, 15). Şərəfxan öz isə göstərir ki: «O, Bidlis əməriyinə mənsub olduqdan sonra 10 ilde III Sultan Murad xanın apardığı müharibələrdə iştirak etmiş və öz sədaqətini Sultana bildirmişdir» (76, 456).

Beləliklə, müəllifin öz qeydində istinadən demək olar ki, Bidlis öz əsərinin birinci cildi üzərində 1586-ci ildən, yəni Şakir Xəsbakın qeyd etdiyi tarixdən İsləməyə başlamışdır. İkinci cildin yazılması isə III Sultan Məhəmməd zamanına aid edilir. Çünkü müəllif həmin cildin başlanğıcında saray müəlliflərinə xas olan ifadə tərzini ilə qeyd edir ki: «Mən uzun müddət bu ali qədr ailənin xadimləri sırasında olub, xüsusile şahlar şahı, ədalətpərvər və qaliblər atası III Sultan Məhəmməd xana yaxın olduğum üçün onların, həm də onlarla müasir olan İran və Turan şahlarının şahlığı çatdıqdan indiyədək tərcüməyi-halları haqqında əsər yazmaq fikrinə düşmüştüm» (78, 3-4).

(Ardı gələn sayımızda)

Erbil Valisi: Kayseri Çarşısı'ndaki yangının faili tutuklandı

Erbil Valisi Umed Xoşnaw, tüccarların bir an önce işlerine dönebilmeleri için Kayseri Çarşısı'nın yenileme sürecinin hızla yürütüldüğünü belirtti.

Erbil Valisi Umed Xoşnaw, tüccarların bir an önce işlerine dönebilmeleri için Kayseri Çarşısı'nın yenileme sürecinin hızla yürütüldüğünü belirtti.

Xoşnaw düzenlediği basın toplantısında, Kürdistan Bölgesi Başbakanı Mesrur Barzani'nin yanından bir gün sonra çarşayı ziyaret ettiğini ve yanın kışının bir an önce onarılmaya başlanması konusunda ilgili kurumlara talimat verdiği belirtti.

"Tadilat sürecini hızlı bir şekilde başlatmak ve en kısa sürede onarabilmeleri için projeyi iki firmaya verdik." diyen Vali Hoşnav, iki firmanın projeyi aldıktan bir gün sonra çalışmalara başladıklarını, artık sürecin çok hızlı ilerlediğini ve tatil günlerinde de çalışıldığını kaydetti.

Xoşnaw, yatırımcılara projenin yasal süreden daha erken tamamlanacağı konusunda güvence vermek için bugün çarşayı ziyaret ettiğini belirterek, tamamlanması için yasal sürenin bir yıl olduğunu ancak takipleri doğrultusunda 6 ayda tamamlanacağını bildirdi.

Xoşnaw, çarşının tadilatı için tahsis edilen miktarın 5 milyar 300 milyon dinar olduğunu kaydetti.

Erbil Valisi, "Kayseri Çarşısı'ndaki yangının faili tutuklandı. Önümüzdeki günlerde tüm deytiler kamuoyuya paylaşacağız." dedi

ABD, Israel-Hizbulah savaşı hazırlıyor

Washington, Israel'le topyekun savaş ihtimallerini görüştü. Israel Stratejik İşler Bakanı Ron Dermer ve Ulusal Güvenlik Danışmanı Tzachi



Hanegbi, bu hafta Washington'da ABD Ulusal Güvenlik Danışmanı Jake Sullivan, Dışişleri Bakanı Antony Blinken ve Beyaz Saray Orta-Doğu Koordinatörü Brett McGurk'le bir araya geldi. Amerikan medya kuruluşu CNN, görüşmede Israel-Lübnan sınırındaki çatışmalar, İran ve Gazze'de ateşkes müzakereleri dahil çeşitli konuların ele alındığını aktardı. Kimliğinin paylaşılmamasını istemeyen Amerikalı üst düzey yetkililer, toplantıda Hizbulah'la topyekun savaş çökmesi halinde Joe Biden yönetiminin Tel Aviv'e tam destek vereceğinin iletildiğini belirtti. Israel-Lübnan sınırındaki gerginliğin düşürülmesi için farklı senaryolar üzerinde fikir alışverişesi yapıldığı da aktarıldı. Bu kapsamda çatışmalar nedeniyle yerlerinden edilen Lübnanlıların ve İsaillilerin evlerine dönmemelerine dair görüşmeler gerçekleştirildiği ifade edildi. CNN'in 20 Haziran'daki haberinde de geniş kapsamlı bir savaş başlaması halinde Biden yönetiminin Israel'e savunma desteği vereceği belirtildi. Ancak ABD'nin bölgeye asker konuşlandırmayı düşünmediği aktarılmıştı.

HAK-PAR: yaşanan ihmaller ortaya çıkarılsın

Yaşanan ihmaller yangının çıkışmasına ve yayılmasına davetiye çıkarmıştır.

HAK-PAR Diyarbakır İl kadın komisyonu üyeleri Süheyla Can, Berin Eren, HAK-PAR pm üyeleri Servet Çeçel ve Hanifi Eren'den oluşan HAK-PAR heyeti, 23.06.2024 tarihinde Diyarbakır Çınar ilçesi ve Mardin/Mazıdağı İlçelerinin kırsal mahallelerini etkileyen yangında hayatını kayıp edenlerin taziyesine katıldı, olay yerini inceledi ve yanından zarar görenlerden bilgi aldı.

Diyarbakır/Çınar ilçesi Tobini (Köksalan) Mahallesi'nde 20 Haziran gecesi saat 22.00 sularında başlayan ve sebebi henüz net olarak bilinmeyen yangın, rüzgarın şiddetle Yazıcıçeği, Bağrik ve Ağaçsever mahalleleri ile Mardin'in Mazıdağı ilçesi Yücebağ, Şenyuva ve Yetkinler mahallelerini etkilemiştir.

Yaşanan ihmaller yangının çıkışmasına ve yayılmasına davetiye çıkarmıştır.

Yöre halkından aldığımız bilgiye göre: 'Bölgedeki elektrik hattları 40-45 yıl önce çekilmiş, aşırı gerilmiş olmaları sebebiyle sürekli sürtünmenin yaşandığını, bu durumu yetkililere defalarca bildirmelerine rağmen kimsenin ilgilenmediğini, 20 Haziran saat 9.30-10.00 civarında elektrik direklerinde kırılcımların çıktıığını ve ardından elektriklerin kesildiğini ve yangın başladığını, defalarca DEDAŞ a bildirmelerine rağmen elektriklerin bırakılmadığını bu sebeple, traktör donanımlarının takılmasıından, su teminine kadar birçok sıkıntının yaşandığını, elektriklerin zamanında bırakılmasıyla sulama fisikyeleri çalıştırılarak yangının bu kadar yayılması ve zayıata

neden olması önlenebilirdi.

Yangın söndürüldüğü gibi

sahiplerinin rızasıyla Et ve Süt Kurumu'na (ESK) kesime gönder-



ilmiştir.

HAK-PAR heyetinde yer alan PM üyesi Hanifi Eren: 'Kürtlere son 2 yılda yaşadığı deprem ve yangınlarla çıkarması gereken önemli sonuçlar vardır. Özellikle benzer durumlarda acil müdahale, kurtarma ve yardım altyapısını kurmalıdır. Ancak eldeki imkanlar, bilinçli ve doğru müdahale yöntemiyle kullanıldığı zaman can ve mal kayıpları önlenebilir. Taziyesine gittiğimiz 2 kişiyi (amca, yeğen) kurtarmak amacıyla komşu köyden yanına gelen dört kişi de maalesef yanmış ve hayatını kaybetmiştir.'

Yangından zarar gören bölge Afet bölgesinde olarak ilan edilmeli ve yaşanan ihmaller ve meydana gelen zararlar bağımsız uzman ekiplerce tespit edilmeli ve bir an önce zararlar teliafi edilmelidir.

HAK-PAR bütün imkanlarıyla yaşanan ihmallerin tespiti ve sorumluların ortaya çıkarılması için çalışacak ve sonuna kadar takipçisi olacaktır.' Dedi. 23.06.2024

HAK-PAR Basın Bürosu

İtalya açıklarında iki tekne kazası: 11 ölü, 60'tan fazla kayıp

İtalya kıylarında iki teknenin batması sonucu en az 11 kişinin yaşamını yitirdiği, 60'tan fazla kişinin kayıp olduğu belirtildi. İtalya'nın güneyinde mülteciler taşıyan iki teknenin batması sonucu en az 11 kişinin yaşamını yitirdiği, 60'tan fazla kişinin kayıp olduğu belirtildi. 10 mültecinin cansız bedeninin bulunduğu duyuran sivil toplum örgütleri, arama çalışmalarının sürdürünü aktardı.

İtalyan Rainews24 kanalının haberine göre, ülkenin güneyindeki Kalabriya bölgesinin 100 mil açığında düzensiz mültecileri taşıyan tekne alabora oldu. Kurtarılan 12 mülteci, teknedeki en az 50 kişinin kaybolduğunu söyledi. Bölgede kayıplar için arama kurtarma çalışmalarının başlatıldığı bildirildi. İtalyan sahil güvenliği ise, havada kalan 12 kişiden birinin de karaya çıktıktan sonra olduğunu belirtti.

Uluslararası Göç Örgütü (IOM) ve UNICEF'in ortak açıklamasında, teknenin Türkiye ve Libya'dan



yola çıktığı ve Suriye, Mısır, Pakistan ve Bangladeş'ten gelen mültecileri taşıdığı aktarıldı.

İkinci kaza ise İtalya'nın Calabria bölgesinin yaklaşık 200 kilometre doğusunda gerçekleşti.

Uluslararası Göç Örgütü'nün (IOM) derlediği verilere göre, Orta Akdeniz'de yılın başından 17 Haziran'a kadar 749 mülteci denizde kayboldu.

Meteorolojiden 6 kent için 'yangın' uyarısı



Meteoroloji, 6 kent için anız ve orman yangınlarına karşı uyarıda bulundu. Meteoroloji Diyarbakır 15. Bölge Müdürlüğü, acil kodlu bir açıklama yayımlayarak, hava koşullarının kötüleşeceğini, orman ve anız yangınlarına karşı tedbirli olunması uyarısında bulundu. Meteoroloji, bölgedeki Diyarbakır, Urfa, Mardin, Batman, Şırnak, Siirt

illeri için uyarıda bulundu. Yapılan açıklamada, "Hava sıcaklığının 35°C ve üzerinde, nispi nemin yüzde 30 ve altında, maksimum rüzgar hızının saatte 40 km ve üzerinde olması durumunda 'Meteorolojik Koşullar Nedeniyle' orman ve örtü yangınlarının meydana gelmesi ile anız yangınlarının yayılması riski artmaktadır" denildi.

Serok Barzanî pêşwaziya şandeke bilind a Partiya Demokrat a Pêşverû ya Kurd li Sûriyeyê dike

Serok Barzanî pêşwaziya şandeke bilind a Partiya Demokrat a Pêşverû ya Kurd li



Sûriyeyê dike û pê re danûstandinan li ser rewşa Kurdan li Sûriyeyê û dawî pêşhatên siyasi yên wî welatî dike.

Serok Mesûd Barzanî duh (în, 14.06.2024) li Pîrmamê pêşwaziya şandeke bilind a Partiya Demokrat a Pêşverû ya Kurd li Sûriyeyê bi serokatiya Sikirtêrê Giştî yê Partiya Demokrat a Pêşverû ya Kurd li Sûriyeyê Dr. Selah Derwêş kir.

Di wê hevdîtinê de, her du aliyan dîtin û nerînên xwe li ser rewşa Kurdan li Sûriyeyê û dawî pêşhatên siyasi yên Sûriyeyê û peywendiyê navbera aliyan li hev guhertin.

Her di wê hevdîtinê de, Serok Barzanî piştevaniya xwe ji bo hevahengî û hevkariya navbera aliyan resen ên Kurdi yên Sûriyeyê tekez kir.

Dewleta Tirk li gelek herêmê Zagrosê êrîşen îmhayê da destpêkirin

Dewleta Tirk a dagirker li ser gelek gund, zozan û qadêñ gundewarî operasyona îmhayê da destpêkirin. Gelek leşkerêñ Tirk li herêmê



hatin bicihkirin.

Dewleta Tirk a dagirker di saetên sibehê de li ser gelek qadêñ gund, zozan û gundewarî herêmâ Zagrosan operasyona îmhayê da destpêkirin. Operasyona leşkerî ya li gundê Sorê, Zêvkanê yên Elbakê û ser sînorê Xaşkan, Dirişkê, Lêsek, Derav ên herêmâ Geliyê Dirîyan û gundê Soryan, Basan, Bilind Basan, Dèlezi yên Geverê hat destpêkirin.

Di saetên sibehê de bi hezaran leşkerêñ Tirk bi wesayîtên zirxî û helikopteran ji navenda Colemêrgê û navçeyêñ derdorê anîn herêmê.

ZOZAN Û MÊRG DI DORPÊÇE DE NE

Di dema ku rêuñ diçin Meydan Belek, Geliyê Zeynebê û Deşta Geliyê Dolan ji aliyê leşkerêñ Tirk ve hatin girtin, kesen ku çûn bêriyê, di lêpirsîna GBT'ê de hatin derbaskirin.

Deşta Siyane û Geliyê Masîro yên gundê Lêsek ê girêdayî navçeya Elbak a Wanê, Navşîyan, Çiyayê Morê ya gundê Soryan ê Geverê, Şîşol a gundê Sorê, deşten Kirmik, Sermerzan û Kanîdirêj ên Geliyê Pinyaniş yên Deşta Davana Sorê ji aliyê leşkeran ve hatin dorpêçkirin Hat diyarkirin ku sewqiyata leşkerî hatiye kirin.

ÊRÎŞA LI SER TÎLORANÊ DI ROJA 13'AN DE YE

Êrîşen di 11'ê Hezîranê de li ser herêmâ Çiyayê Sipêrezê, kaniyêñ Horê, Berê Sor û Conî ku gundêñ Tilorana Jêr û Tilorana Jor ên Geverê lê ne, 13 roj in bênavber didome. Li qadêñ ku çiyayêñ Sipêrez û Omerê lê ne, bi sev tevgera hewayî ya bêmirov heye.

Salih Mislim: Hilbijartinê şaredariyan dê di dema xwe de werin kirin

Hevserokê Partiya Yekîtiya Demokratîk (PYD) Salih Muslim diyar kir ku dê hilbijartinê şaredariyan ên li Rojavayê Kurdistanê di dema xwe de werin kirin.

Hevserokê PYDyê Salih Muslim ji Rojnameya Şerqul Ewsetê ya Erebistana Siûdiyê re axivî.

Salih Muslim da zanîn ku Rêveberiya Xweser rijd e ku hilbijartinê şaredariyan di meha tebaxa de bêne kirin.

Li gorî gotina Salih Muslim, Amerîka ne bi wê yekê re ye ku hilbijartin werin kirin.

Salih Muslim amaje bi pêvajoya bipaşxistina hilbijartinan kir û wiha got:

"Hatibû plankirin ku hilbijartin di 30ê Gulânê de bêñ kirin lê ji ber kîmasiyêñ lojîstîkî yên Komîsyona Bilind a Hilbijartinan, ji bo 11ê Hezîran 2024an hatin bipaşxistin.

Careke din li ser daxwaza hin partian, ji bo meha tebaxê hatin paşxistin."

"Gefêñ Tirkîyeyê ne ji ber hilbijartinan in"

Muslim behsa zextên Amerîka û Tirkîyeyê yên li ser hilbijartinan jî kir û wiha axivî:

"Sedemêñ bipaşxistina hilbijartinan, ne ji ber 1îdayêñ girêdayî hebûna zextên Amerîkayê û zêdebûna gefêñ Tirkîyeyê bûn.

Em dê van hilbijartinan bikin û biryar di destê Komisyona Bilind a Hilbijartinan û aliyêñ siyasi de ye.



Divê ev hilbijartin di roja diyarkirî de bêñ kirin.

Amerîka ji me re got, 'hûn di vê gavê de lez dîkin.'

Gefêñ Tirkîyeyê ne ji ber hilbijartinan in, ev 8 sal in, yanî ji sala 2016an ve gef hene û Tirkîye pêwîstiya wê bi hincetan nîne.

Tirkîye hemû pêkhateyên Sûriyeyê dike armanc. Her projeke demokratîk dike armanc û çi bixwaze dike. Êrîşî herêmê me dike, Efrîn, Serê Kaniyê û Girê Sipî jî dagîr kirin."

Hilbijartinê Rojavayê Kurdistanê

Komîsyona Bilind a Hilbijartinan a Rêveberiya Xweser biyar dabû 30ê Gulânê hilbijartin li 7 kanton û herêmê Rêveberiya Xweser ên wekî Şêhba-Efrîn, Cizîr, Minbic,

Ferat, Tebqa, Reqa, Dêrezorê bêñ lidarxistin.

Piştre hilbijartin ji bo 11ê Hezîranê hatin bipaşxistin. Herî dawî Rêveberiya Xweser bi daxuyaniyekê da zanîn ku hilbijartin ji bo meha Tebaxê hatiye bipaşxistin.

Di hilbijartinan de dê ji bo 121 navandan hevserokêñ şaredariyan û endamêñ meclîsêñ şaredariyan werin hilbijartin.

Li Rêveberiya Xweser heta niha 2 caran hilbijartin hatin lidarxistin.

Li Rêveberiya Xweser a Rojavayê Kurdistanê mafê 3 milyon kesan heye besdarî dengdanê bibin.

Li aliyê din, ew penaberên ku zêdetirî 5 salan li Rêveberiya Xweser niştecih bûne jî dikarin besdarî hilbijartinan bibin.

Parêzgeha Hewlêrê: Di çar rojê cejnê de 177 hezar û 421 geştyaran serdana Hewlêrê kirin

Parêzgeha Hewlêrê amara giştî a hatina geştyaran û bûyerêñ li sînorê parêzgehan belav kir.

1 – Geştûguzar:

Hejmara geştyarêñ ku di rojêñ bêhnvedanê de serdana Hewlêrê kirine, (117 hezar û 421) geştyar bûye.

2 – Asayışa Hewlêrê:

Li gor wan pilan û amadekariyêñ ku ji aliyê Rêveberiya Asayışa Hewlêrê ve hatibûn kirin, weke xwe û bê pirsigirêk hatiye cêbicê kirin û ji bo her bûyerereke pêwîst jî tevahiya hézan li ser erk bûne.

3 – Polîs:

Planêñ polîs li gorî plansaziyê bi serkeftî hatin bicihanîn, di betlaneyê de 54 sûc hatin tomarkirin, 51 sûc hatin tesbitkirin û 1 sûc jî di bin lêpirsînê de ye.

4 – Hatûçûn:

Derbarê pilana rêveberiya hatinuñcûnê ya Hewlêrê bo rojêñ bêhnvedanê, weke ku hatiye plankirin, hemû qanûn bi awayekî serkeftî hatine cîbicîkirin, di rojêñ cejnê de 3 bûyerêñ hatinuñcûnê rû dane û tenê ziyanêñ madî bûne.

5 – Bereevaniya Sharistanî:

Di rojêñ cejnê de li ser erk bûne û 29 bûyerêñ şewatê çêbûne, ji wan 22 şewatê pûş û pelûş bûne û bûyerêñ din jî sê otombîl, sê mal û dukanek bûn,

hemû ji aliyê tîmêñ berevaniyê ve hatine kontrol kirin û derveyî

(1090) ton zibil û paşmave li sînorê serokariya şaredariya



ziyana madî ti ziyanêke canî çênebûye.

6 – Tendurustî:

Di rojêñ cejnê de tevahiya tîmêñ tendurustî û nexwaşxaneyêñ ser bi rêveberiya giştî ya tendurustiya Hewlêrê li ser erkê xwe bûye, 3263 nexwaş serdana nexwaşxaneyêñ sînorê parêzgeha Hewlêrê kirine, 154 ji herdû rêgezan zarok ji dayîk bûne û 222 niştergeriyêñ mezîn û biçûk hatine encam dan.

7 – Şaredarî:

Di rojêñ cejnê de hemû rêveberî, offîsîn xizmetguzarî û tîmêñ şaredariya Hewlêrê li ser erkê xwe bûn û di wan rojan de

Hewlêrê hatin komkirin û li zibilxana Kanî Qirjale hatine çareser kirin.

8 – Qesabxane:

Di çar rojê cejnê de 269 sewalîn mezîn û 759 heywanêñ biçûk li serjêkirina nûjen a Hewlêrê hatin serjêkirin, ajalêñ mezîn 53 hezar û 800 kîlogram û ajalêñ biçûk jî 17 hezar û 457 kîlogram bûn.

Careke din weke parêzgarê Hewlêrê em hevwelatiyan piştrast dikin ku wek hemû carê ji bo parastina asayışa we û bi hemû hêzên xwe ve li xizmeta wan de bin û bi hemû hêzên xwe di xizmeta wan de bin.

Serok Barzanî serexweşiyê li Şêx Nehro Kesnezanî dike

Ji ber wexera dawiyê ya kurê mezin ê Şêx Nehro Kesnezanî,

abiniyeke zêde ve nûçeya wexera dawiyê ya Mihemedê kurê we



Serok Barzanî serexwşiyê li Şêx Nehro dike. Serok Barzanî duh (Sêşem, 18.06.2024) ragehand, "Şêx Nehro Kesnezanî, Rêberê Terîqeta Qadirî - Kesnezanî, bi mix-

gehişt min. Ez serexweşiyê li we yên rîzdar û malbat û kesûkarên we yên rîzdar dikim."

Serok Barzanî amaje jî da, "Ez xwe hevparê xema we dibînim, ji

Xudayê mezin dixwazim canê Xudêjêraziyê kurê we bi behîsta berîn şâ bike û sebr û hedarê bi hemî aliyan bide."

Deqê peyama Serok Barzanî ji bo Şêx Nehro Kesnezanî:

Bi navê Xudayê mezin û dilovan Rêzdar Şêx Nehro Kesnezanî, Rêberê Terîqeta Qadirî - Kesnezanî

Bi mixabiniyeke zêde ve nûçeya wexera dawiyê ya Mihemedê kurê we gehişt min.

Bi vê helkeftina xembar, ez serexweşiyê li we yên rîzdar û malbat û kesûkarên we yên rîzdar dikim û ez xwe hevparê xema we dibînim.

ji Xudayê mezin dixwazim canê Xudêjêraziyê kurê we bi behîsta berîn şâ bike û sebr û hedarê bi hemî aliyan bide.

Îna lîlah we îna îleyhî racîon

Mesûd Barzanî

Pêşewa Hewramanî: Hikûmeta Herêma Kurdistanê her tiştekî pêdivî bo vegerandina termên koçberên Îtalyayê dike

Berdevkê Hikûmeta Herêma Kurdistanê radigehîne, "Serokwezîr Mesrûr Barzanî aliyeñ peywendîdar li Wezareta Navxwe û Fermangeha Peywendiyê Derve yên Hikûmeta Herêma Kurdistanê raspartine ku, bi zûtirîn dem alîkariya koçberên rizgarbûyî bikin û termên koçberên Kurd ên Îtalyayê vebigerînin."

Berdevkê Hikûmeta Herêma Kurdistanê Pêşewa Hewramanî duh (Pêncsem, 20.06.2024) ragehand, "Doza wan koçberên ku berî çend rojan belema wan di peravên Îtalyayê de binav bûye dozeke qanûnî ye û Hikûmeta Îtalyayê serederiyê pê re dike. Ji bo wê meremê jî, li ser raspardeya Serokwezîr Mesrûr Barzanî, niha tîmeke Hikûmeta Herêma Kurdistanê li wî welatî ye."

Pêşewa Hewramanî herwesa got, "Ji bo vegerandina termên qurbanîyan, hemî rîkarên pêdivî tênbicihanîn û li ser erkê Hikûmeta Herêma Kurdistanê kar ji bo vegerandina wan tê kirin. Vê yekê jî pêdivîtî bi çend rojan heye heta ku dozêwan li dadgeha Îtalyayê tênyekalîkirin."

Navbirî tekez jî kir, "Tîma Hikûmeta Herêma Kurdistanê li Îtalyayê serdana nexweşxaneyê û dadgehê kiriye û ew kes jî dîtine ên ku ji wê rûdanê rizgar bûne, ku 11



kes in û heft ji wan Kurd in." Herwesa di derheqa hejmara qurbanîyan de jî got, "Heta niha 20 kes in û ji wan jî şeş mîr û şeş jin û heft zarok in." Berdevkê Hikûmeta Herêma Kurdistanê tekez jî kir, "Hikûmeta Herêma Kurdistanê erkê li ser milîn xwe bi cih tîne û her tiştekî pêdivî di wê dozê de dike, ku canê hejmareke welatiyan ji ber temahiya hejmareke qaçaxçıyan bû qurbanî."

Medyaya Îtalyayê li roja Duşemê, 17.06.2024, parve kir ku belemeke koçberan li peravên Îtalyayê binav bûye û hejmareke zêde ji swarênen wê winda bûye, ku welatiyan Herêma Kurdistanê jî tê

de bûn û dixwast derbaz bibin Almanyayê.

Fermangeha Peywendiyê Derve ya Hikûmeta Herêma Kurdistanê li roja 18.06.2024ê ragehand, "Li ser raspardeya Serokê Hikûmeta Herêma Kurdistanê Mesrûr Barzanî, bi aliyeñ peywendîdar ên Hikûmeta Herêma Kurdistanê re û herwesa bi rîya Nûnerîtiya Hikûmeta Herêma Kurdistanê li Îtalyayê bi dezgehîn fermî yên Îtalyayê re di peywendiyê de ye, zêdebarî pêkanîna odehyeke operasyonan ji bo ku ji nêz ve çavdêriya wê rewşê bike û lidûcûnê bike da ku her tiştekî pêdivî ji qurbanîyan re bê kirin."

Pênc kes ji ber şewatan li daristanê Bakurê Kurdistanê mirin



Hejmareke welatiyan li Bakurê Kurdistanê ji ber şewatan li daristanê çend gundan mirin û çend welatiyan din jî birîndar bûn.

Wezîrê Tendirustiyê yê Tirkîyeyê Fexredîn Koca İro (In, 21.06.2024) li ser hisaba xwe ya tora civakî ya Xê ragehand, "Ji ber şewatan li daristanê çend gundan

parêzgeha Mêrdînê ya başûrê rojhilatê Tirkîyeyê (Bakurê Kurdistanê), pênc kes mirine."

Wezîrê Tendirustiyê yê Tirkîyeyê herwesa amaje jî da, "Ji bilî mirina pênc kesan, di eynî demê de 44 kesen din jî birîndar in ku birînê 10 ji wan giran in." Pêşteşir li roja 05.06.2024ê li bajarê Rihayê yê Bakurê Kurdistanê jî ji ber sedemeke nedîyar li qada daristanê şewat derket, lê bi midaxeleya tîmîn agirvemirandinê ew agir di sê seetan de hat vemirandin. Herwesa li roja 19.06.2024ê agir berbû daristana Çanakkaleye ya Tirkîyeyê jî. Wezîrê Çandînê û Daristana ê Tirkîyeyê Ibrahim Yumaklı got, "Ji ber lezatiya bayî, kontiolkirina wî agirî bizehmet e." Ibrahim Yumaklı herwesa ragehand, "Tevî bizavan, rûberê 575 hêktaran ji pûş û pelex û daristana şewitîne û ji ber wê yekê jî hatinîçûn ji bo Tengava Çanakkaleye hatiye rawestandin."

Fermandarekî Pêşmerge li Zanîngeha Leşkerî ya Amerîkayê master xwend

- Fermandarê Pêşmerge Rayd Arî Ekrem Elî wekî yekem fermandarê Kurd li Zanîngeha Leşkerî



erî ya Amerîkayê dîplomaya masterê stand.

Rayd Arî Ekrem Elî diyar kir ku ew dixwaze xizmetê bide hêzîn Pêşmerge.

Rayd Arî Ekrem Elî 7ê Hezîranê dîplomaya xwe stand û ji Zanîngeha Leşkerî ya Amerîkayê mezûn bû.

Rayd Arî Ekrem Elî li ser xwendina xwe ji ajansa Rûdawê re axîvî û wiha got:

"Ez wekî fermandarê Pêşmerge yekem kes im ku li koleja Leşkerî ya Zanîngeha Amerîkayê dixwînim û dîplomayê dîstînim.

Mastera min li ser lêkolînên operasyonan bû. Ez dê xizmeta Pêşmergeyey bikim.

Ji bo xwendinê hat şandin

Piştî pêwendiyê dûr û dirêj ên salan ên Amerîka û Herêma Kurdistanê ev yekem pêşniyar bû û ez ji bo xwendinê hatim şandin."

Rayd Arî Ekrem Elî sala 1987an li Kerkükê ji dayik bûye û 2009an li bajarê Qelaçolanê lîsans qedandiye.

Wezareta Hêzîn Pêşmergeyeyen Kurdistanê Rayd Arî Ekrem Elî Nîsanê sala 2023yan şand Amerîkayê.

Rayd Arî Ekrem Elî herwiha li Koleja Fermandarî û Serfermandariya Giştî ya Zanîngeha Artêşê ya Amerîkayê xwendîye.

Li gorî zanyariyê Rayd Arî Ekrem li zanîngehê 2 besen masterê hene. Yek li ser zanyariyê leşkerî ne û yek jî li ser lêkolînên operasyonan e û wî di besa duyem de mastera xwe kiriye.

Koleja Fermandarî û Serfermandariya Giştî ya Zanîngeha Artêşê ya Amerîkayê li ser çend polan hatiye dabeşkîrin, di her polekê de 15 Amerîkî û yek an du efserên biyanî hene.

Li Siwêregê şewat derket, bi sedan sandiqêñ mêsan şewitîn

Li navçeya Siwêregê ya Rihayê di şewata ku li daristana de derket de, bi sedan sandiqêñ mêsan li gel ménşen di nav de



şewitîn û bûn xwelî.

Şewat li taxeke çolder ku 5 kilometre li navçeyê dûr, pêk hat.

Sewata ku li merge de ji ber sedemeke nedîyar destpê kir, di demeke kurt de li qadeke fireh belav bû. Şeniyen gund ku li agir hesiyan-agahdar bûn, midaxileyê şewatê kiri û bang li tîmîn akurkuj hat kiri.

Di encama xebata vemirandina tîmîn agirkuj de agir hat kontrol kiri, lê bi sedan dandiqêñ mêsen hingiv bi wan mêsen di nav de şewitîn û bûn xwelî û hemwelatiyan bi derfetêni di dest xwe de hewidan sandiqêñ ku şewitîn vemirînîn.

Ji aliyeñ de ku xebatê sarkirinê li herêmê dewam kir, şahidên bûyerê jî diyar kiri ku şewat ji ber çîrûskîn ku ji tîlîn elektrîkê de derketine pêk hatiye.

Sedema derketina şewatê ji aliyeñ rayedaran ve tê lêkolîn kiri.

Leyla Zana: Dil û kezebêñ me şewitîn

Siyasetmedara Kurd Leyla Zanayê bi peyamekê amaje bi

Di şewatê de 14 kesan canê xwe ji dest da



agirê mezin ê Şemrexâ Mêrdînê û Çinara Amedê kir û got, "Dil û kezebêñ me şewitîn."

Pêr bi şev di navbera navçeya Çinarê ya Amedê û navçeya Şemrexê ya Mêrdînê de şewateke mezin çêbû.

Leyla Zanayê ji ser hesabê xwe yê Xê li ser agir û mirina gundiyan peyamek belav kir.

Leyla Zanayê bangî berpirsên Tirkîyeyê kir ku sedema agir eşkere bikin û wiha got:

Dil û kezebêñ me şewitîn. Eger

em hemwelatiyê vî welatî ne, wekî tê gotin an jî hûn dibejin em bi hev re dijîn... erkê desthilat û rayedarê desthilatdariyê ye lêkolînê bikin û sedemên vê karesatê eşkere bikin.

Divê telafiya ziyanên qurbanîyan bê kirin ji bo careke din ev dubare nebe bi lezgînî tedbîr bêngirtin. Em ji bo kesen jiyana xwe ji dest dane rehma Xwedê dixwazin. Ez êşa kesen ku ev felaket kişandiye parve dikim."

Çi bûbû?

20ê Hezîranê bi şev di navbera navçeya Çinarê ya Amedê û navçeya Şemrexê ya Mêrdînê de şewateke mezin çêbû. Ji ber ba û bahozê agir li nava erdêne 8 gundan herêmê belav bû. Ji ber şewatê 14 kesan canê xwe ji dest dabû 78 kes jî birîndar bûbûn. Bi hezaran donim zeviyen genim bax û rez û bi sedan serî û pez ji ber şewatê mirar bûbûn.

DEM Partî û DBP: Berpirsyarê mirinan DEDAŞ e

Hevserokê Giştî yên DEM Partî û DBP'ê serdanê xwe yên li herêma şewatê didomînin. Hevserokan diyar kirin ku berpirsyar DEDAŞ e û gotin ku ev êş wê bi piştevaniyê bê derbaskirin.

Qurbanîyen di şewata li navçeya Çinara Amedê û navçeya Şemrexâ Mêrdînê ku rû dabû de, hatin veşartin. Serdana şîna qurbanîyan tê kirin. Hevserokê Giştî yê Partiya Herêmê Demokratik (DBP) Keskin Bayindir, Hevserokê Giştî yên DEM Partiyê Tuncer Bakirhan û Tulay Hatimogulları, parlamentor û hevşaredarên DEM Partiyê û nûnerên rêxistinê sivil ku şandeyek girseyî pêk dihat, serdana gundê Kelekê ya bi ser Şemrexê ve ku şîna 10 welatiyan lê hatiye dayîn kirin.

Şandeyê silav dan malbatan, wan hembêz kirin û serxweşiyê ji wan re xwestin. Şandeyê piştî serdana şînê daxuyanî da.

Hevserokê Giştî yê DBP'ê Keskin Bayindir ewîlî axîv û diyar kir ku li vê derê bûyerek mezin û giran qewimî ye. Bayindir bi bîr xist ku gelek mirovan di şewatê de jiyana xwe ji dest dane û got: "Em ê mil bidin milê hev û birînê gelê xwe, malbatan xwe bipêçin. Em hemû qurbanîyen xwe bi bîr tînin û ji hemû birîndaran re şîfayê dixwazin."

Bayindir bi bîr xist ku li Kurdistanê her sal şewat derdikeye û wiha got: "Di vê şewata ku veguerî tofanê DEDAŞ berpirsiyar e. Tevî serlêdanê welatiyan jî DEDAŞ li van gundan dîrekan tamîr nekiriye. Bi her awayî hat îspatkirin. Berpirsiyarê şewatê DEDAŞ e. Em ji kîliya ewil a şewatê ve li vir in. Welatiyan me û me helikopter xwestin, lê helikopterên vemirandinê neşandin. Saet heta 11'an kesî alîkariya malbatan me nekir. Ez êşa me giran e, meriv nikare behsa wê bike. Em ê bi saziyên xwe re

vê êş û xemê kêm bikin. Înşelâh em ê derdê xwe kêm bikin. Em ê bejna xwe li ber van dijminan netewînin. Ezâ vî gelî ji nedîtî ve têñ û dijminatiyê dikan. Me di medya dîjîtal de dît ku çawa

jî li gundan û deverêni çiya dibîne, bi dehan helikopteran radike lê mirovîn me û ajalêni me li vir dimirin kes viya nabîne. Divê ev yek baş bê zanîn; em ê dest ji vê meseleyê bernedin. Em



dijminatiya xelkê me dikan. Hindik maye ji bo vê bûyerê li çepikan bidin. Ewqas jî vê dijminatiya xwe mezin kirin. Ci ji destê me were em ê ji bo malbatan xwe bikin."

Hevsrokê Giştî yê DEM Partiyê Tuncer Bakirhan paşê axîv û bal kişand ser idayêñ cidî yên têkildarî şewatê û xwest ev idia bêñ lêkolînkirin. Bakirhan anî ziman ku gelek belge û şahid piştrast dikan ku şewat ji ber kîmasiya DEDAŞ'ê derketiye û got: "Pêwîste ev xemsarya DEDAŞ'ê bi lez û bez were lêkolînkirin. Tevî hişyariyê gelê me jî DEDAŞ xemsar tevgeriyaye. DEDAŞ berpirsiyarê vê şewatê ye. Divê ev der demildest wek herêma afetê bê ragihandin. Pêwîste xesara xelkê me were temînkirin."

Bakirhan da zanîn ku di serî de şaredariyê wan ên Mêrdîn, Amed, Wanê û şaredariyê navçeyan di nava piştevaniyê û alîkariya gundan de ne û wiha got: "Dema ev dewlet du zindîyan

ê birîn û êşa gelê xwe bipêçin."

Herî dawî Hevseroka Giştî ya DEM Partiyê Tulay Hatimogulları axîv û wiha got: "îro em êşa ku li vir dibînîn me sala par jî li Mereş, Semsûr û Antakyayê dît. Çawa li wan bajaran xemsar tevgeriyân îro li vir jî xemsar tevdigerin. Ez sersaxiyê ji malbatan û gelê kurd re dixwazim. Ez şifa xêrê ji birîndaran re dixwazim. Divê ku herêma şewatê wek herêma afetê bê ragihandin. Divê ku mexdûriyeta gelê me ji holê rakin."

Hatimogulları bal kişand ser kîmasiya DEDAŞ'ê û wiha got: "Pêwîste em xeleka civakî ava bikin û vê xem û tofanê aş bikin. Divê em bi ruhê yekgirtî li ber vê pergala ku xelkê me terkî mirinê dike rabin û bi hevkarî vê xemê dikarin kêm bikin. Mesûliyeta pêşî ya DEDAŞ'ê ye."

Hatimogulları bang li rêxistinê ekolojiye û meslekî kir û got pêwîste rapora vê yekê bê amadekirin.

Şande piştî daxuyaniyê çû serdana gundêñ din.

Parlementerekî PDK: Dixwazin bi zorê Êzidiyan vejerînin navçeyênu ku ewlehiya wan metirsîdarin

Parlementerekî Partiya Demokratik a Kurdistanê PDKê li Encûmena Nûnerên Iraqê amaje bi wê dike ku hewlek tê dayîn ji



bo ku awareyên kampên Herêma Kurdistanê bi zorê vejerin wan navçeyênu ku metirsîyan ewlehiyê li sere û bixin bin destê grupên çekdar. Parlamente PDKê Şîwan Kelarî li Bexdayê ji BasNewsê re got: "Ji aliyê Wezîre Koç û Koçberên Iraqê ve ku bi xwe ser bi grûpa Reyan Keldaniye, hewlek heye, ku awarên Şingal û Êzidiyan vejerînin bin destê Hesdî Şeibî û PKKê, heta ku bi xwasta xwe ji bo hizra siyasî wan bikar bînîn. Em li vir ji wan re dibêjin, heta ku rêkeftina Şingalê neyê cêbicê kirin, yet aware jî nazivirin. Naha plana PKKê û xelkê din ewe ku Êzidiyan ji neteweya kurd cuda bikin û pêşniyara wan jî ji bo Reyan Keldanî û darudestên wî ewe, ta ku li dijî Êzidiyan pîlanan çêbikin."

Herwha dibêje, "Hêsta ew navçeyane ji bo jiyanê metirsîdarin, PKK û Hesdî Şeibî sedt danîne ser wan naçeyan û rê nadîn ku Hikûmet karê xwe bike û çûyîna her awareyekî wê deverê metirsîdare. Werin rêkeftina Şingalê cêbicê bikin, piştre bîryara vejerandina awareyan bidin! Derveyî wê jî divê aware bîn qerebû kirin û navçe aram bibe, piştre wan gotinan bikin."

Ev di demekî de ye ku cêbicê kirina rêkeftina Şingalê di navbera Hikûmeta Herêma Kurdistanê û Hikûmeta Federalî (di kabîneya Mistefa Kazimî de ev rêkefîne hat kirin), heman rêkeftin beşeke ji karnameya kabîneya Mihemed Şîya Sûdanî jî.

Di rojekê nêzîkî 900 koçberî gîhîştine Brîtanyayê

Brîtanyayê ragihand ku ragihand ku di rojekê de nêzîkî 900 koçberî gîhîştine welatê wan. Îsal tenê nêzîkî 13 hezar koçberan xwe gîhandîye Brîtanyayê. Mijara koçberan mijareke sereke ya hilbijartînên parlamento Fransa û Brîtanyayê



ne. Wezareta Karêna Navxwe ya Brîtanyayê ragihand ku ve hefteyê tenê di rojekê de nêzî 900 koçberî ji Fransayê derbasî Brîtanyayê bûne. Ev jî ji sala çûyî zêdetir e. Piranya koçberan ku bi rêya avê tê, li nav Yekîtiya Ewropayê nasekinin û derbasî Brîtanyayê dibin. Ji bo vê jî divê ew biçin Fransayê. Di rojêne bê de, hilbijartînên parlamento dê li Fransa û Brîtanyayê bîn kirin ku mijara sereke ya kampanyayê wan pirsgirêka koçberan e. Wezareta Karêna Navxwe ya Brîtanyayê belav kir ku roja sêsema vê hefteyê 882 koçberan karîbû xwe ji Fransayê bi 15 qeyîken biçûk bigîhînîn Brîtanyayê. Wisa jî hejmara kesen ku karîbûn xwe îsal bigîhînîn Brîtanyayê gîhîştîye 12 hezar û 313 kesan ku ji hejmara kesen ku par û pêrî heta van deman xwe gîhandibûn wir zêdetir e. Seba tundbûna yasayen koçberîye li welatên YEYê û hebûna derfetên çêtir ji bo kar û jiyanê, piranya koçberan li Fransa û welatên û YEYê namînîn û bi rêya Kanala İngiliz da ku xwe bigîhînîn Brîtanyayê berê xwe didin ser rêya cûn û nehatê.

Ahmet Turk: Dewlet dixwaze felaketa agir veşêre



Hevserokê Şaredariya Bajarê Mezin a Mêrdinê Ahmet Turk diyar kir ku dewlet dixwaze felaketa agir veşêre.

Ahmet Turk li gundê Herbelê yê navçeya Çinarê ya Amedê çû şîna gundiyyên ji ber agir canê xwe ji dest dabû û serxweşî ji wan re xwst. Ahmet Turk li ser derketina agir ji Nûçegîhanê Rûdawê Abdulselam Akincî re axivî û wiha

got: "Isal li Qoserê û Dêrikê nêzîkî 10 hezar donim erd şewitî.

Li gorî lêkolînê me agir hemû ji ber dîrekîn elektrîkê yên DEDAŞê derdi Kevin. Xetên elektrîkê hemû bi problem in û agir ji ber wan derdi keve."

Ahmet Turk amaje bi wê yekê ji kir ku dewlet dixwaze felaketa agir veşêre û wiha got:

"Netîce jî ev e, gelê me,

cotkarêne me, xelkê me gelekî medxdûr bûn. Îro hûn bi çavên serê xwe dibînin.

Xelk hemû dibêje, 'agir ji ber elektrîkê derketiye' lê walî û dewlet dibêje; 'agir ji ber ber şewata pirêzeyan derketiye' dixwazin vê netîcaya agir veşerîn, dixwazin şewata ji ber elektrîkê derketiye veşerîn.

Anîha sazî bi gundiyan re dipeyivin û lêkolînê dikin dê encam derkeve holê."

"Tîmén me li gelek cihan agir kontrol kir"

Ahmet Turk di berdewamiya azaftina xwe jî de amaje xebata agirkuja Mêrdinê jî kir û wiha got:

"Tîmén me yên agirkujê hemûyan xwe amade kiribûn li gundan bûn lê dema ba rabû û agir gur bû êdî nikarîbûn biçûna nava zevî û daran.

Li gelek cihan jî tîmén me agir vemirand. Tîmén me hatin vir jî li vir jî agir kontrol kir."

Myles Caggins: Herêma Kurdistanê razî ye ku petrola xwe bi rîya SOMO bifroşe

Berdevkê APIKUR Myles Caggins ragihand ku Herêma Kurdistanê razî bûye petrola ku



berhem tîne bi rîya Şirketa Bazirganî ya Nefta Iraqê (SOMO) bifroşe.

Berdevkê Komeleya Pîşesaziya Petrolê ya Kurdistanê (APIKUR) Myles Caggins ragihand ku Herêma Kurdistanê razî bûye petrola ku berhem tîne bi rîya Şirketa Bazirganiya Petrola Iraqê (SOMO) bifroşe bazarên navneteweyî.

Berdevkê APÎKURê Myles Caggins ku bû mîvanê bultena Kurdistan24ê, diyar kir ku kompaniyen endamên APIKUR li ser pêşniyara Hikûmeta Herêma Kurdistanê li ser firotina petrolê bi rîya SOMO razî bûne û got, "Nefta ku li Iraq û Herêma Kurdistanê tê derxistin tê hinardekirin. bi rîya bendera Ceyhanê. "Em jî pêşniyar dikin ku neft ji hêla SOMO ve were firotin." wî got.

Caggins amaje bi wê yekê jî kir ku firotina petrolê bi rîya SOMO derfetek e ji bo kompanyayê petrolê ku rasterast mûçeyê xwe werbigirin û got: "Şirket û Herêma Kurdistanê li ser firotina petrolê bi rîya SOMO li hev kirin. Şirket dixwazin ku hinardekirina neftê di zûtirîn dem de dest pê bike. Kurdistan dikare rojane 400 hezar bermîl hinarde bike." wî got.

Pîştî biryara Dadgeha Hakemê ya Navdewlefi ya Parîsê ya di 25ê Adara 2023an de derbarê hinartina petrola Herêma Kurdistanê de, hinartina petrolê ji bendera Ceyhanê hat rawestandin.

Rawestandinâ hinartina petrolê zîrâ da bûdce û jêrxana Iraq û Herêma Kurdistanê, herwiha bû sedema kêmboûna nêzîkî 500 hezar bermîlên petrolê di bazara cîhanî ya enerjiyê de. Şirketên navneteweyî yên petrolê li Herêma Kurdistanê, Hikûmeta Iraqê bi wê yekê tohmetbar dikin ku tevî amadebûna boriya petrolê, naxwaze hinartina petrolê berdewam bike.

Peyama Wezareta Berevaniya Amerîkayê bo Hêzên Pêşmerge


Wezareta Berevaniya Amerîkayê dibêje, hêzên Pêşmerge roleke mezin di lawazkirin û



kêmkirina hêzên DAIŞê de lîstiye û herwaha rê li ber derketina wê rîexistinê girtiye, ji ber wê jî ew dê heta dawî anîna wê pirsgirêkê, pêdawîstiyan dabîn bikin. Îro çarşemê 19.06.2024, berdevkê

Berevaniya Amerîkayê General Pat Ryder di gongireyeke rojnamevaniyê de amaje bi wê da, hêzên Pêşmerge di çarçoveya hêzên Iraqî de bandoreke wan a reste rast di kêmkirina hêzên DAIŞê de hebûye. Berdevkê Ryder diyar kir ku ji bo tespîtkirina metirsiya DAIŞ'ê û pêşigirtina li derketina wan, dê bi hikûmeta Iraqê û hevbeşen wan re peywendiyê bidomînin. Herwaha dibêje: "Em pêy-wîstiyê hevbeşen xwe dabîn bikin, heta ku DAIŞ bi dawî bibe." Pêşmerge de şerê DAIŞê de zêdetir ji hezar û 200 şehîd daye, li birîndarbûna 11 hezar Pêşmerge, li karîn rê li wê bigrin ji bo ku Herêma Kurdistanê nekeve destê DAIŞ, ji ber ku di sala

2014, rîexistina Sîyeka xaka Iraqê dagir kiribû.



Merîwanê yên Rojhilatê Kurdistanê ne. Fehîme Huseyniyê 18ê İlona 2022yan de li Offsa Penaberan a Neteweyên Yekbûyî ya li Herêma Kurdistanê daxwaza penaberiyê kiriye. 25ê Adara 2024an



basî Tirkiyeyê bûne li Kampa Pehlîvankoyê ya Kirkclareyê hatine bicikirin.

Parêzerê Reşad Mihemedî û Fehmîde Huseyniyê Bulent Arar diyar kir ku ew hêvî dikin dageh biryara radestkirina wan bisekinînê lewre metîrsî li ser jiyana wan heye. Bulent Arar eşkere kir ku ew rojnameger in û wekî rojnameger bi salan li hemberî bin-pêkirinê mafêن mirovan ên li Iranê nûçe çêkirine û nabe werin dersînorkirin.

Di kanalên Tishk Tv û KURD Kanalê de kar kirine

Reşad Mihemedî û Fehmîdê Huseynî 5 salan li kanalên televîzyonê yên wekî Tishk Tv û KURD Kanalê yên Rojhilatê Kurdistanê kar kirine û hevjinîn hevdûne. Reşad Mihemedî di besên karên teknîkî û Fehmîde (Ejin) Huseynî jî di televîzyonan de wekî bêjer kar kiriye.

Fehmîde û Reşad ji bajarê

Fehmîde û Reşad derbasî Tirkiyeyê dîbin û li parêzgeha Çanakkaleyê li nava otobusekê tê desteserkirin.

Dadgeha Tekirdagê bi "hinceta binpêkirina sînoran û ji bo radestkirina welatên wan" dozê li Reşad û Fehîme vedike û wan dişîne Navenda Vegerandinê ya Penaberan a Pehlîvankoyê ya Kirkclareyê.

Parêzer Bulent Arar li ser dosyeya Fehmîde û Reşad ji Rûdawê re axivî.

Bulent Arar da zanîn ku ew ji roja hatine girtin li Navenda Vegerandinê ya Penaberan a Pehlîvankoyê hatine bicikirin.

"Reşad û Fehmîde rojnameger in"

Bulent Arar amaje bi wê yekê kir ku Fehmîde û Reşad rojnameger in û eger bêñ radestkirin metîrsî li ser jiyana wan heye.

Bulent Arar behsa rewşa neveroka dosyayê Reşad û Fehmîde yê kir û wiha got:

"Kampên ku Fehmîde û Reşad lê kar dikir û lê dijîyan ji hatine bombebarankirin û ew neçar mane ku ji Iraqê jî derkevin. Me ji dadgehê re behsa hemû serpêhatiya wan kiriye.

Çêname dageh biryara der-sînorkirinê jî li ser wan bide û wan radestî Iranê bike.

Ez hêvî dikim ku dadgeh îtîraza me, doza me li ber çavan bigire û wan radestî Iranê neke û bi awayekî yasayî li Tirkiyeyê bimînin."

"Bila rîexistinê mafêن mirovan li se mijarê kar bikin"

Keywan Durudiyê çalakvanê Mafên Mirovan û hevalê Fehmîde û Reşad jî ji Rûdawê re da zanîn ku eger dadgehâ Tirkiyeyê biryara desteserkirina wan bide dê metîrsî li ser jiyana wan pêk were.

Keywan Durudî bangî rîexistinê mafêن mirovan kir ku li ser mijara Reşad û Fehmîde yê kar bikin da ku ji bo Iranê neyîn der-sînorkirin.

Li dijî desteserkirina ûradeyê plana nû ya çalakiyan: Meşen hurmeta li ûradeyê

DEM Partiyê li dijî desteserkirina şaredariyan planeke çalakiyan

were. Şandeyên ji bajar û navçeyan wê 2 rojan li bajêr

inê bike, di 29'ê Hezîranê de wê besdarî mîtinga li Stenbolê bibe. Di 30'ê Hezîranê û 1'ê Tîrmehê de li Stenbolê wê hin hevdîtinan bike.

MEŞEN HURMETA LI ÛRADEYÊ

Dem Partî wê li dijî qeyûm meşeke mezin lidar bixe. Meş wê 30'ê Hezîranê bi dirûşma 'Meşa Hurmeta li ûradeyê' li Stenbolê destpê bike û li Colemêrgê bi dawî bibe. Meşvan wê bi rengekî girseyî ji Stenbolê bêne birêkirin û li her bajarî wê tevlîbûn çêbibe. Li Kocaelî, Bûrsa, Tekîdag, Edîrne, Çanakkale, Îzmir, Aydin, Denizlî, Mûgla, Manisa, Antalya, Enqere, Konya, Eskîsehîr, Kayserî, Edene, Mersin û Hatayê wê kom tevlî meşê bibin.

TÊ PAYIN LI KURDISTANÊ TEVLİBÜNEKE XURT PÊK WERE

Ji bajarêne Kurdistanê jî wê tevlîbûneke xurt pêk were. Beşdarêni ji Dîlok, Meletî, Mereş, Sem-sûr, Riha, Elîh, Amed, Sîrt, Çewlîg, Dersim, Xarpêt, Elezîz, Mîrdîn, Şîrnex, Qers, Erdexan, İdir, Erzîrom, Agîrî, Bedîlîs û Mûşê wê di 3'ê Tîrmehê de li Wanê bigihêjin hev.

MEŞA JI ŞEŞ ROJAN: 196 KİLOMETRE

Beşdarêne Meşa Hurmeta li ûradeyê wê ji Wanê ber bi Colemêrgê ve bi girseyî bêne şandin. Meşvan wê 196 kîlometreyan bimeşin û tê payin ku meş şeş rojan dewam bike. Li ser rîgehê jî wê civînêni bi gel re bêne lidarxistin. Ji hemû bajaran wê ji rîxistinêni civakî yê sivîl û demokratik tevlîbûn pêk were.

a berfireh amade kir. Di 30'ê Hezîranê de wê ji Stenbolê heta Colemêrgê 'Meşa Hurmeta li ûradeyê' bê destpêkirin.

Partiya Demokrasî û Wekheviyê ya Gelan (DEM Partî) biryar da ku çalakiyan nobedê yêni li dijî desteserkirina Şaredariya Colemêrgê berfireh bike. Piştî mîtinga mezin a 13'ê Hezîranê ya li Colemêrgê çalakî hatin zêdekirin. Di çarçoveya 'Plana çalakiyan ya nû ya li dijî talankariya qeyûm' wê ji Stenbolê heta Colemêrgê berxwedan bê mezinkirin.

LI COLEMÊRG Û STENBOLÊ NOBED

Çalakiyan nobedê yêni ku 3'ê Hezîranê destpê kirin, li Colemêrg û Stenbolê wê her roj dewam bikin. Çalakiya nobedê ya li Colemêrgê wê bi beşdarîya komên ji bajar û navçeyen herêma Serhedê pêk

bimînin û bi gel re bicivin. Rêxistinêni civakî yê sivîl û demokratik jî wê piştgiriye bidin çalakiyan nobedê.

ÇALAKIYÊN LI BAJARAN

Çalakiyan şermezarkirinê wê ne tenê li Colemêrg û Stenbolê bin. Li bajarêne din jî hefteyê rojekê wê nobeda gireseyî, meş û çalakî bêne lidarxistin. Çalakiyan li ber şaredariyan jî wê li deverêne navendî dewam bikin.

LI ENQERE Û STENBOLÊ DANÛSTANDINÊ SIYASÎ

Meclîsa şaredariyê ku piştî girtina Hevşaredarê Colemêrgê Mehmet Sidîk Akiş li hev kom bû, serokwekî hilbijartibû. Şandeya li dijî desteserkirinê hate avakirin wê li Enqere û Stenbolê danûstandinan bike. Di 27-28'ê Hezîranê de li Enqereye wê bi partiyen siyasî û rîxistinêni civakî yê sivîl re hevdîtinê.

Hejmara 472an a rojnameya Agîrî hat weşandin

Di hejmara nû ya rojnameya "Agîrî" de, helwêstêne Hizba Démokrat û gotarêni nivîskar û xebatkaran û

Rûpela 5'ê de gotara "Koy, kur çiya şax, baba giş navê mala Xwedayê mezin in" ji nivîsna Kofixwar.

Rûpela 6'an a 472 emîn hejmara Agîrî de Çîrok: "Şeqam" ji nivîsa Bêhzad Qadirî hatiye weşandin ku bas ji bûyerekî şorişa "JîNA" yê li Rojhîlatê Kurdistanê de dike.

Rûpela 7'ê de gotara "Bombexwaz dawiyê li civînêni ji bo rîkeftina etomî tînin" ji nivîsa Eskender Ceiferî.

Herwisa li sitûnekê de li rûpela 7'ê de çend gotin û Nîrîna lîderan jî tête dîtin.

Rûpela 8'ê a 472 emîn hejmara Agîrî hatiye terxankirin bo gotara "Ez perwerda dagîrker naxwazim" ji nivîsa Sumeye Mêrxaz.

Rûpela 9'ê de beşa Duyem a gotara "Xelk ji xwe re xeyalêni mezin dikin û jibo pêkanîna wê jî xebatê dikin" ji nivîsa Hesen Herranî dikeve berçav.

Rûpela 10'ê a 472 emîn hejmara rojnameya Agîrî hatiye terxankirin bo gotarekê li jêr nave "Wan bi mîrxasî şer kirin û wek mîran mirin!" ji nivîsa Rojan Kurmanc.

Rûpela 11'ê de çend nûçeyen binpêkariya mafê mirov ji aliye rîjîma û Iranê li Kurdistan û Iranê de hatine weşandin.

Rûpela 12'ê anku dawî rûpela hejmara nû a Rojnameya Agîrî, vê carê dîsan hatiye terxankirin bo postêrekê li derheq 44 4mîn salvegera damezrandin û weşana bernamîn Radio Dengê Kurdistanê û Iranê. postêr bi keda Serbest Urmiye hatiye dîzayînkirin û kîşan.

Destuya Agîrî spas û destxweşiyê ji hemî wan kes û nivîskar û xebatkaran dike ku Agîrî bi ked û zehmet û nivîsên wan tête xemilandin û weşandin.

Xwandevanê hêja hûn jî dikarin bo xwendina mijar û gotarêni Rojnameya Agîrî, û dagirtina faîla PDF a Rojnameya "Agîrî" serdana vê Lînkê bikin.



nûçeyen mafê mirov û mijarên cuda cuda hatine weşandin ku mijar û gotarêni vê hejmara Agîrî wiha ne:

Manşete 472 emîn hejmara Agîrî daxwaza rîzdar Mistefa Hîcrî ye ku dosyeya tirora Dr.Qasimî bê vekirin.

Rûpela 2 a hejmara nû a Agîrî hatiye terxankirin bo daxuyaniya Navenda Birêveberiya Hizba Démokrat a Kurdistanê û derheq binav hilbijartina serokkomar li Iranê de.

Rûpela 3 a vê hejmara Agîrî de peyama Kak Mis-tefa Hîcrî li jêr navê "Tepeserî û girtin û işkencê nekariye û bavera bilind a neteweyekî azadîxwaz bo gehestina bi rîzgariye lewaz bike. Û herwisa Daxuyaniya Navenda Birêveberiya Gişê ya Hizba Démokrat a Kurdistanê û derheq azakirina bikerê tawanêni mezin, Hemîd Nûrî, dikevne berçavan.

Rûpela 4'ê de Gotara "Pîroz be 44emîn salvegera avakirina Radyo Dengê Kurdistanê û Iranê" ji nivîsa Nûredîn Sofîzade hatiye weşandin.

17-23 İyun, Hezîran sal 2024

Serok Barzanî û Konsula Brîtanya behsa peywendiyêni dostane û dîrokî kirin

Serok Mesûd Barzanî pêşwazî li Konsula Giştî ya nû ya Brîtanya li Hewlêrê kir û di wê



hevdîtinê de behsa peywendiyêni dostane û dîrokî yên Kurdistan û Brîtanya kirin.

Îro Yeksema 23.06.2024, li Selaheddîn Serok Mesûd Barzanî pêşwaziya Andrew Daisley Konsula Giştî ya nû ya Brîtanya li Hewlêrê kir.

Di hevdîtinê de ku Rosy Cave Cîgira Balyoza Brîtanya li Iraqê amade bû, Serok Barzanî ji bilî bixêrhatina şanda mîhvân hîviya serkeftinê ji bo konsula nû ya Brîtanya li Hewlêrê ya li erkê wê ya nû de xwest. Her wiha balkışand li ser peywendiya dostane û dîrokî ya di navbera gelê Kurdistan û Brîtanya de û hîvî xwest peywendiyê wan berdewam bin û zêdetir ber bi pêşve bibin. Ji aliya xwe ve Konsula Giştî ya Brîtanya li Hewlêrê spasî helwesta Serok Barzanî kir û behsa peywendiyêni di navbera gel û Hikumeta Herêma Kurdistanê û Brîtanya kir û amadehiya xwe ji bo berdewamîdan û baştirkirina wan peywendiyan nîşanda. Rewşa siyasiya Iraq û navçeyê û metirsiyên serhildana terorê mijareke dinî vê hevdîtinê bûn.

22 partiyen siyasi dî besdarî hilbijartinê Parlamentoya Kurdistanê bibin

Proseyê serîlêdana namzediyê ji bo hilbijartinê Parlamentoya Kurdistanê îro bi dawî



dibe. Heta niha 22 partiyen siyasi navê xwe tomar kirine.

Li gorî nûçeya K24ê, heta niha 22 partiyen siyasi, 2 hevpeymanî û zêdetirî 72 berbijîrêna navê xwe tomar kirine.

Berdevkê Tevgera İslâmî ya Kurdistanê Abdullah Wertî di daxuyaniya xwe de got: "Ji bo diyarkirina roja hilbijartinê heta niha bi me re hevdîtin nehatiye kirin. "Me li herêmê Hewlêr, Silêmanî û Helebce navê xwe tomar kirin û lîsteyê xwe yên namzeten radeşti komisyonê kirin." wî got.

Rêveberê Ofîsa Hewlêrê ya Komisyona Bilind a Serbixwe ya Hilbijartinan a Iraqê Merwan Muhammed ragihand ku hemû amadekariyê hilbijartinê Parlamentoya Kurdistanê bi awayekî asayı berdewam dikan û ew pêşbînî dikin ku roja hilbijartinê ji aliye Kurdistanê ve were diyarkirin. Serokatiya Herêmê.

Îlham Ehmedê sedama bipaşxistina hilbijartinan eşkere kir: Daxwazeke milî bû



Hevseroka Daîreya Têkiliyên Derve ya Rêveberiya Xweser Îlham Ehmedê ragihand ku bipaşxistina hilbijartinê şaredariyan ên li Rojavayê Kurdistanê ji ber daxwazeke milî bû.

11 Hezîranê dê li Rojavayê Kurdistanê û navçeyên Bakur Rojhilatê Sûriyeyê yên di bin kontrola Rêveberiya Xweser de hilbijartinê şaredariyanbihata lidarxistin.

Lê ew hilbijartin hat bipaşxistin. Hevseroka Daîreya Têkiliyên Derve ya Rêveberiya Xweser Îlham Ehmedê ragihand ku ji ber daxwazeke milî û sedemên ewlehiyê hilbijartin hatin bipaşxistin.

Îlham Ehmedê herwiha red kir ku pirsa bipaşxistina hilbijartinan girêdayî guşarên Tirkiyeyê be.

Bi gotina Îlham Ehmedê tevî di birtyara navdewletî ya 2254an de

behsa wan hilbijartinan hatiye kirin.

Hilbijartinê Rojavayê Kurdistanê

Li gorî zanyariyên Komîsyona Bilind a Hilbijartinan a Rêveberiya Xweser, hilbijartin dê li 7 kanton û herêmên Rêveberiya Xweser ên wekî Şehba-Efrîn, Cizîr, Minbic, Ferat, Tebqa, Reqa, Dêrezorê bêñ lidarxistin. Di hilbijartinan de dê ji bo 121 navendan hevserokê şaredariyan û endamên meclîsên şaredariyan werin hilbijartin. Li Rêveberiya Xweser heta niha 2 caran hilbijartin hatin lidarxistin. Komîsyona Bilind a Hilbijartinan biryar dabû ku 30ê Gulanê hilbijartin werin lidarxistin lê paşê hilbijartin taloqî 11ê Hezîranê kiribûn. Li gorî birtyara nû, hilbijartin dê Tebaxa 2024an werin kirin. Li Rêveberiya Xweser a Rojavayê Kurdistanê mafê 3 milyon kesan heye beşdarî dengdanê bibin. Li aliyê din, ew penaberên ku zêdetirî 5 salan li Rêveberiya Xweser niştecih bûne jî dikarin beşdarî hilbijartinan bibin.

bo hilbijartinê Parlamento Herêma Kurdistanê bidawî dibe.

Komîsyona Bilind a Serbixwe ya Hilbijartinan a Iraqê, dema tomarkirina navê partîyên siyasî, hevpeymanî û namzetên serbixwe ji 8 heta 13ê Hezîranâ 2024an diyar kiribû, lê piştre ew dem heta 24ê Hezîranê dirêj kir û iro bidawî dibe.

Li gor amarê herî dawî, heta duhî Yekşemê 23.06.2024ê, radestkirina daxwaznameyên ji bo tomarkirina navê partîyan û namzedên pêkhateyan bi vî awayî ye:

Parêzgeha Hewlêrê

- Du hevpeymanî
- Neh namzetên Tirkmenan
- Heft namzetên Kiristiyanî
- Neh namzetên tak - giştî
- 10 namzetên partîyên siyasî
- Pêşkêşkirina sê daxwaznameyên ji bo beşdarîya di hilbijartinan de ji aliyê partîyên siyasî ve

Parêzgeha Silêmaniye

- Hevpeymanî nînin
- Du partîyên siyasî
- Heft namzedên tak - gel
- Pênc namzetên Tirkmenan
- Yek namzetê Xiristiyan
- Parêzgeha Duhokê
- Hevpeymanî nînin
- Çar namzetên Kiristiyanî
- Çar namzetên tak - giştî
- Yek namzetê Partiya Babîlon

Herwiha yek ji partîyên siyasî yên ku boykot şikand û daxwaza beşdarbûn kiriye, Tevgera İslâmî ya Kurdistanê ye.

Derbarê dema lidarketina proseya hilbijartinê xula şeşem a Parlamento de, li gorî zanyariyên K24ê, Serokatiya Herêma Kurdistanê bi partî û aliyan re dest bi şêwirêne ji bo diyarkirina rojeke nû kirine.

Ji aliyê xwe ve, Sekreterê Partiya Rancdaran a Kurdistanê Bapîr Kamela ji K24ê re ragihand, Serokatiya Herêma Kurdistanê bi aliyê siyasî re şêwirîye û tê çaverêkirin ku hilbijartîn di nîvê Cotmeha îsal de bêñ kirin.

17-23 İyun, Hezîran sal 2024

Tomarkirina hevpeymanî û namzetên hilbijartînê Parlamento Kurdistanê iro bidawî dibe

îro Duşemê dema serîlêdan û tomarkirina partî, hevpeymanî û namzedên serbixwe ji



Komisyonê amade ye bo hilbijartinan û sibe dema dawî ya tomarkirinê ye

Bi nêzîkbûna bidawîhatina dema tomarkirina hevpeymanî, partîyên siyasî, namzedên takekesî û

re ragihand: Sibe roja duşeme 24.06.2024, dema dawî ya tomarkirina navê hevpeymanî, aliyê siyasî,

yên xebatê di 24/6/2024 vekirbûn.

Herwaha got: Ev dewreya nû hat bo wê yekê ku derfetek zêdetir bo beşdarbûnê di hilbijartinê 2024ê yên parlamento Kurdistanê bibin.

Hejmara partîyên beşdar

Cumane El-Ghelayî dibêje: "Tenê 2 partîyên nû derbarê partî û hevpeymanan de daxwaza xwe bo beşdarbûna di hilbijartinê Parlamento Kurdistanê de diyar kirine.

Wê got jî: heta niha nêzîkî bîst namzedên takekesî hatine tomarkirin û her ku diçe jimare zêde dibe her ku diçe roja tomarkirinê bi dawî dibe û hejmara giştî dibe 22 partî, du hevbendî û 74 namzedên takekesî ku navê xwe tomar kirine bo beşdarîyê di Hilbijartinan de.

Li benda birtyara herêmî ne

Cûmane El-Gelâyî dibêje: Em li bendê ne ku birtyareke herêmî derbarê roja lidarxistina hilbijartinê Parlamento Kurdistanê were dayin.

Got jî: Komîsyon çaverêya derkîrina birtyarnameyekê herêmî ye bo destnîşankirina roja helbijartinan, û Komîsyon amadeye û amadeye li her wextekê de ku ji aliyê serokatiya herêmî ve hatî dîyar kirin, hilbijartinê parlamento Kurdistanê birêve bibe.

namzedên pêkhateyanê ku dixwazin beşdarî hilbijartinê Parlamento Kurdistanê bibin, Komîsyona Bilind a Serbixwe ya Hilbijartinan tekez dike ku ew amade ye hilbijartinê Parlamento Kurdistanê birêve bibe û li benda birtyarnameya herêmî ye di vê derbarê de.

Dawiya dema qeydkirinê

Berdevka Komîsyona Bilind a Serbixwe ya Hilbijartinan Cumane El-Gelâyî ji malpera fermi ya Yekitiya Niştimanî ya Kurdistan PUKMEDIA

namzetên takekesî û namzedên pêkhateyan ku dixwazin beşdarî hilbijartinê Parlamento Kurdistanê bibine. Wê got jî: birtyara dirêjîkîna dema tomarkirinê birtyarek e ji aliyê desteya komîsyonên Komîsyona Bilind a Serbixwe ya Hilbijartinan ve û heta niha ti birtyarek bo wê yekê nîne. Cumane El-Gelâyî dibêje: Komîsyona bilinda serbixwe ya hilbijartinan deriyê tomarkirina beşdarbûyan ji bo heyama 6/8/2024 heya roja dawiya demjimîrên fermî

Wezîrê Karê Navxwe yê Tirkiyeyê Alî Yerlîkaya ragihand ku di şerê Artêşa Tirkiyeyê û gerîlayê PKKê de 5 gerîlayan canê xwe ji dest daye.

Medyaya nêzîkî PKKyê ragihand k u Artêşa Tirkiyeyê roja 18ê Hezîranê li bejahiya gundê Xirbékûrê yê navçeya Heskîfê ya Êlîhê dest bi operasyonê kir.

Herwiha li quntara Çiyayê Agiriyê bi beşdarîya leşker, polîs û cerdevanan operasyona leşkerî hatibû destpêkirin.

Ew herêm ji çûn û hatina sivîlan re hatibûn qedexekirin tevgerek zêde ya

helîkopteran hebû.

Doh li navçeya Heskîfê ya Êlîhê jî di navbera Artêşa Tirkiyeyê û gerîlayê PKKyê de şer derketibû.

Wezîrê Karê Navxwe yê Tirkiyeyê Alî Yerlîkaya li ser hesabê xwe yê Xê dîmenên operasyona li Çiyayê Agiriyê belav kirin.

Alî Yerlîkaya ragihand ku di operasyonê li Agirî û Êlîhê de 5 gerîlayan canê xwe ji dest daye.

Yerlîkaya got, di operasyona li navçeya Bazîdê ya Agiriyê de gerîlayê bi navê Yilmaz Oner ê kodnavê wî Şêxmûs Milazgir û li navçeya Heskîfê ya Êlîhê jî gerîlayen bi navê



Sakir Erdemci yê kodnavê wî Şervan Botan, Hazret Kaçara kodnavê wî Eylem, Nurettin Tekinê kodnavê wî Nurhaq û Zeynep Ozkana kodnavê wê Axîn canê xwe ji dest daye.

Parêzgariya Êlîhê doh birtyar da


ku çûn û hatina li Çiyayê Mavayê yê li navçeya Heskîfê di navbera 19ê Hezîranê û 3ê Temûzê de bo 15 rojan were qedexekirin. Ji aliyê din ve PKKyê heta niha derbarê her du şeran de ti daxuyanî nedaye.

Ji şehadeta Evdirehman Qasimlo 35 sal derbaz bû Dosya Abdulrehman Qasimlo

Pâş serketina şoşa Xumeynî li Iranê sala 1980ê, û têkçûna dan û standinan li ser mafê gelê Kurd, di navbera serokatiya PDK-I û deselata melayên Tehranê de, deselata xwînî ya melayan bir-yara xwe bi kuştina serokê PDK-I, Dr. Evdirehman Qasimlo da.

Şehîdkirina serokê Partî Demokratî Kurdistan-Iran Dr. Abdurrehman Qasimlo

Dr. Qasimlo di wê navê de



ciyê xwe di pêşengiya gelê Kurd de wekî rîberekî demokrat û azadîxwaz girtibû, û di nav tevgera demokrat a gelên Iranê de jî wekî mirovekî sosiyal-demokrat hatibû pejirandin û bûbû kesekî ku bi wî bawerî heye, û bo wî li Ewrûpa gelekkost û saziyên pişvan pêda bûne.

Wekî em ji dîroka Farisan dizanin, wan herdem neyarêne xwe bi xinîzî û bi pilan dane kuştin. Di "Vegera deh hezar nan-dozêni Girîkî"(*) de, ku berî niha bêtir ji 2000 sal ji aliye dîroknasê leşkerî yê navdar Xênofon ve, wekî raportekî giring hatiye qelemkirin, ew xinîzî baş hatiye diyarkirin. Bi ser ve jî, em ji dîroka gelê xwe vê taybetmendiyê ji rojin kuştina birayê Simko Axa ve û pişt re kuştina Simko Axa jî dinasin... Roja 13.07.1989

kuşteren Faris pilana xwe bo şehîdkirina Dr. Qasimlo li bajêre Wien "Viyanna" li Ostriê (Austria) birin serî, û rîberê Kurd ê hêja dane ber devêne tiving û debançeyên xwe, 11 fişek li sîng û qırka wî vala kîrin.

Wekî em tev dizanin, di navbera serokê Îraqê yê niho, Mam Celal Talbanî, û deselata Iranê de ji roja avakirina YNK de têkilî hebûn, û wan têkilî paş serkeftina şoşa İslâmî di salêni 1979 û 1980 de hîn xortir bûn, û bi taybet paş destpêkirina cengê di navbera rîjîma xûnrêj a Sedam Husén û Iranê de... Ji aliye dî ve, di navbera herdu mezinêni YNK-Iran û YNK de jî têkiliyên baş hebûn, û ji ber wê yekê serokê YNK, Mam Celal Talbanî, dikanî hîngê sireke hêja di navbera serokê PDK-Iran, Dr. Abdurehman Qasimlo, û deselata Iranê de bilîze... û bi wê şeweyê deselata Iranê kanî bû bawerîye bi Mam Celal re pêda bike, ku ew amadeye "Autonomiyê" bide gelê Rojhîlatê Kurdistanê, û bi rîya PDK-Iran.

Mixabin, herdu xebatkar û zanayên Kurd, ku ji gelekan bêtir dûroka têkiliyên Iranî-Kurdî dizanin, û bi xwe li ser wê dûroke hem ders dane pêşmergâyên xwe û hem jî pirtûk nîvînsandine,

tew azara hêjayedan berî xwe ji bîr kirin, ku têde wîlo hatiye:"Heger deselatdarêne Farisan camek hingiv bo te pêşkêşkirin, baş bizane ku di wê de jehir heye..."

Di sala 1989ê de, bi rîya Mam Celal Talbanî, û standinan di navbera Dr. Ebdurehman Qasimlo û nûnerên deselata Iranê dest pêkirin. Di serî de pêwîst bû li gor daxwaza Dr. Qasimlo, li Firansa diyalog û gengeşê çêbibin, û li gor daxwaza Iraniyan li Almaniya, hema li dawiyê hate pejirandin, ku paytexte Austria Wien (Viyanna) bibe ciyê hevdîtin û diyalogê. Li Austria zanayê Kurd ê hêja, Dr. Fadil Resûl, ku hostayê melbenda têkiliyên navneteweyî bû li zankoya Luxemburgê û berpirsê kovara "Menberulhîwar" erebî bû li Lubnanê, kete nav mijarê û bi Dr. Qasimlo re kete hevdîtinan bi nûnerên Iranê re...

Mam Celal Talbanî

Di wê navê de, serokê berê yê komara Cezaîrê, Ehmed Bin Bîlleh, ku berpirsê amadekirina diyalogêbû, di navbera hoş-mendên İslâmî û ne İslâmî li Qahîrê bû, hatibû ba Dr. Fadîl Resûl û bûbû mîvanê wî, û gava Dr. Ehmed Resûl mîvanê xwe wekî pişvanekî diyaloga di navbera Dr. Qasimlo û deselata Iranê de pêşniyaz kiribû, di pêşkê de deselata Iranê erê kiribû, lê pişt re ji Dr. Fadil Resûl xwestibû, ku tenha ew bi xwe dikare amade bibe, hema Ehmed Bin Bîlleh na... Xanîma Resûl, Sozanê jî paş şehîdkirina Dr. Qasimlo û mîrê wê Dr. Resûl, carekê gotibû, ku wê jî xwe wekî navber pêşniyaz kiribû, hema ew nehatibû pejirandin... Ew xanîma hêja dil tîjî guman bûbû, û tîrsiya bû ku Iranî bedkariyekê bikin, hema mîrê wê ne li ser wê bawerîye bû.

Tê gotin, ku Deselata Iranê di nofîka dawîn de ji wê gengeşiyê, ji Mam Celal xwest ku ew ji navberiyê derkeve, lê dîsa jî herdu rîberê Kurd tênegihan bo çi deselata Iranê vîyekê dixwaze... Iraniyan gotibûn, ku Mam Celal "mirovekî devsist e!" û ewana naxwazin vangengeşî bîn servedan, û demekê paş wan bûyêrên dûrokî yêne mezin, Mam Celal gotibû, ku "Iraniyan xwestin Dr. Qasimlo ji bin saya paristina wî dîrînîn"...

Rehmetî Dr. Muzzafer



Partûmah carekê dabû belavkirinê, ku dema wî li ber komeke siyasetmend û roşenbîrên Kurd li New Yorkê gotibû:"Ez dizanîm kî bûye egera şehîdkirina Dr. Qasimlo..." Mam Celal ê ku di nav wan de rûnişti bû, û bi dilşadî

dipeyivî, yekser xeyidî û gef û gurr dabûn wî ...

Li Bajêre Wien "Viyanna", roja 10.07.1989, li qatê pêncê yê malekê, di kolaneke navbajêr de, û standin di navbera Dr. Qasimlo, cîgirê wî hêja Abdullah Qaderî Azer, Dr. Fadil Resûl û 4 nûnerên deselata Iranê de çêbûn.

-Mihemed Rehîm Şehrodi, cîgirê serhêzê Pasdaran ê Kurdistanê, ku dostê Mam Celal Talbanî bû, û bi passporteke sexte ya li ser navê Mihemed Cefer Sehrerodî hatibû Austria (Sala 2007 ew bi destê Kurdish ji nav lepê Amerikanan li Hewlêrê hatibû derxistin û azadkirin, tevî wan baş dizanî, ku ew kuşterê Dr. Qasimlo bû).

-Mansûr Bazırgan ê ku wekî Kurdeki ajan ji bo nîvsgeha deveyî ya İstîxbara Iranî kar dikir.

-Mustafa Haj Fîdaî, ku berpirsek bû di wezareta Pasdaran de, û bi passporteke sexte ya li ser navê Mihemed Redewî hatibû Austria.


-Rehîm Porsîvî, ku endamekî İstîxbaratê Pasdaran bû, û li Viyanna wekî müşextiyekî siyasi dijîya. Dan û standinê Kurd û Farisan di mala jîneke Cihî de, ku bi navê Rîta dihate nasîn, çêbûn. Têkiliyên wê hem bi Dr. Fadil Resûl re, bi rîya melbenda ku ew têde dixebeitî hebûn û hem jî li gel balyozxanaya Iranî li Austria baş bûn. Hinek pevgirêdana mijarê bi MOSAD a Israîlî re pêda dikin, û dibînin ku hem Dr. Qasimlo û hem jî Dr. Fadil Resûl mirovin anti-Israîl bûn û hêrisen wan li ser Zayûnîya navneteweyî, wekî yê serokê PKK Abdullah Öcalan bêperde bûn. Hinek jî dibînin ku dewleta Austria bi tevayî di bin penca Israîlî de ye, û lew re bedkariyekê wilo mezin bê zanîna Israîlî li wir cînedibû, hema hinek dibêjin, ku ev "Nîrîneke komployî" ye, ji wan nîrînê, ku her bûyereke cîhanî bî.

Paş du-sê civînênu ku di navbera Kurdish û Farisan de çêbûn, Farisan bi xinîzî Dr. Qasimlo, Dr. Fadil Resûl û Abdullah qadirî Azer dane ber gulleyan û di nav xûn û xirarê de hêlan. Tê gotin, ku serokê komara Iranê yê niho, Mahmoud Ahmedî Nejad, hîngê bokomika kuşteran deban û debançeye bîdeng û hinek çekêni dî yêne pêwîst bolivbaziya wan xwînî, ji Hungariya bi dizî derbas dikir nav Austria...

bi wan re civiya ye, ji Mam Celal re ne diyar bû.

Dr. Abdurehman Qasimlo

Çawa ew livbaziya xwînî ya hovbaz çêbûye, gelek caran bi rîya medya ya PDK-Iran hatiye belavkirin, û ji wan belge û agahiyê bi cîhkîrî, em têdigîn ku dora kat 10.00 dema taşîyan, Dr. Qasimlo bi rîhevalekî xwe yê partiye re çûye ciyê hevdîtinê bi nûnerên Iranî re, hema nehîlaye



ku ew rîheval bi wî re biçe hindirê wê malê, ew vegerandiye...

Pişt re hem Dr. Fadil Resûl ê ku ji başûrê Kurdistanê bû, û hem jî cîgirê Dr. Qasimlo, Abdullah Qadirî Azer, û her çar endamên nûneriya Iranî di wê malê de hatin ba hev. Teviya roja Pênc şembê, hem berî nîvro û hem jî paş nîvro, ku roja yekemîn a Cejna Qurbanê bû li ba Musilmanan, bi hev re dipeyivin, pişt re, di navbera paşnîvro û évarê de, herdu kuşter Mustafa Haj Fîdayî û Rehîm Porsîffî ciyê dan û standinê dihîlin, bi egereke derewîn, ku pêwîste ewana bi deselatdariya xwe ya Tehranê re bipeyivin.

Kuşterê sîyemîn Mansûr Bazırgan, berî kat 19.00 évarî, destûrê ji ên mayî dixwaze, ku ewê biçe hinekxwarin û cigare bîne, û ji wan dipirse, ka ewana dixwazin ci bixun. Tenha kuşterê mezin Mihemed Rehîm Şehrodi, ku dîbin navê Sehrerodî hatiye, bi Dr. Qasimlo û herdu Kurdish dî re dimîne...

Kat 19.05, ji nişka ve û bi hêz û lez û bez, herdu kuşteren, ku bo têkiliyê bi deselatdariya Tehranê re bipeyivin, Fîdayî û Porsîffî, dikevine hindirê ciyê rûniştinê û bi tîringê xwe automâtik beredidin ser hersê Kurdish: Dr. Qasimlo, Dr. Fadil Resûl û Abdullah Qadirî Azer... Hersê di nav xûn û xirarê de dimîn.

Ne diyare bo çî çend gulle li dev û qırka Şehrodi ketine, hema ne dûre, ku Kurdeki bi wîgirti bû û ew dabû pêş xwe, da xwe ji hêrisê biparize, lê tişte berbiçav ewe, ku kuşterane ew ne kuştine... Eve jî diyar dike, ku ew kese yek ji kuşteran e, û wî haj ji wê hêrisê hebû...

Wekî polîsê Austria dane agahdariyê, 11 gulle li sîng û li qırka Dr. Qasimlo keti bûn, 5 li sîng û qırka Dr. Fadil Resûl, û 7 jî li Abdullah Qadirî Azer keti bûn, û wan gulle bû bûn egera şehîdkirina hersê mirovîn ku bihawekî aştiyane, di rojeke cejnê de, bo aştiyê hati bûn bi nûnerên dewleteke ku bi rovîtî kirâsê olê li xwe kiriye, û di rastîniyê de dewleteke mirovkuj û xûnrêj e.

Hersê mirovkujen Faris

reviyan, hema polîsê Austirî bi zûkî giha wir, lê ewê birîn bûye nekanî bû xwe rizgar bike, lew re hevalê wî Bazırgan vegeperiya ba wî, belge û passporta wî ji wî stand, û gava polîs ew rawestandîye, passporta xwe ya diplomasi li wan mandiye, û hêdî-hêdî ber bi balyûzxanaya Iranî ve çûye, weku tew tiştekî nebaş nekirîye.

Paş demekê hersê kuşter bi passporten xwe yên diplomasî ji Austria derketin û vegeperiye weltê xwe, ku li wir silaviya wan wekî ya lehengan bite amadekirin.


Kuşterê bi birîn, Şehrodi, tevî ku bi cîh bû, ku ew yek ji endamên nûneriya Iranî bû, li ciyê wê xûnrêtinê bû, dîsa jî hate berdan, û kete rîya welatê xwe û bi azadî giha Iranî, tevî ku gelekk rîveçün ên Kurdish û dosten wan li hember wê azadkirina ne mirovî derketin.

Ciyê pîrsê ye, ku xudana wê malê, ew xanîma Cihî, ku bi navê Rita bû, tew nebû mijara lêpîrsinê ji aliye polîsê Austirî ve... û mixabin, ta roja îro deselata Austria nahêle, ku lêkolîneke zagonî ya mijareyî û dadî di wa bûyera têrônî de vebe... Eve jî bû egereke ji nû ve lêdana dewleta têrônî ya Iranê dij bi serekên PDK-Iran, û me dît û bihîst, çewa paşmîrê şehîd Dr. Qasimlo jî, Dr. Sadiq Şerefkendî û sê rîhevalen wî yên berpirs di partiya PDK-Iran de, li xwaringeha Mîkonos a Berlinê, li Almaniya paş 3 salan hatine şehîdkirin...

Dr. Sadiq Şerefkendî

Pirsek dimîne, ku pêwîste rîber û serekên tevgera neteweyî ya kurdî bersiva wê bidin:

-Bo ci ji dema kuştina birayê Simko Axa ve, ta bi şehîdkirina Dr. Sadiq Şerefkendî û rîhevalen wî, Kurdish nekanî bûn sistemekê



bo paristina mezin ên xwe avabikin? Kî di ber vê ne hişyarbûnê de berpirse?

Pendeke Ereban heye dibêje: "-Malê serberdayî xelkê fêrdike h'eramiyê." Ez dibînim, ku bêber-pirsiyariya hinek serek û mezin ên Kurdish jî yek ji egerên serekîn e di kuştina wan de... Gelo, ma di hindir tevgera me ya neteweyî de, ev mijar ji dil de çenda caran hatiye gengeşekirin û çare jê re hatine dîtin an ne? An jî emê dîsa di „xefletê“ de careke dî bêne pêdadan ji aliye marêne dev û diran tîjî bi jehir?

(*) Binêr wergerandina me ya kurdi bo pirtûka Xênonphonê Girîkî (Cankurd)

Xebatê konferansa netewî ya Kurd dest pê kirin

Nûnerên partî û rôxistinêñ Kur hilbijartinane. Tirkîye ji bo vê



distanî yên li Brukselê li hev civîyan û dest bi xebatê konferansa netewî kirin û diyar kirin ku li dijî êrîşen qirkirinê lezgîniya yekîtiya neteweyî ya Kurd heye.

Komîteya dîplomasîyê ya ku ji partî û rôxistinêñ Kurdistanê pêk tê, di pêşengiya Kongreya Netewî ya Kurdistanê (KNK) de cara 28'emeñ li hev civîyan.

Di civîna ku li navenda KNK'ê ya Brukselê hate lidarxistin de, ji bilî nûnerên partîyên Başûr, Rojhilat, Bakur û Rojavayê Kurdistanê, kesayetên weke Mihemed Emîn Pencewînî, Tahîr Kemalîzade û akademîsyen Sivan Seîd jî amade bûn.

Di civînê de ji bilî nîqaşen Konferansa Netewî ya Kurd, geşadanêñ siyasî yên li Kurdistan, Rojhilata Navîn cîhanê hatin nirxandin.

Di civînê de bîryar hat dayîn ku xebatê ji bo lidarxistina konferanseke ku çareseriya pirsgirêka Kurd û yekîtiya Kurdish tê de bê nîqaşkirin, lez bidin xebatan û roja lidarxistina konferansê bê diyarkirin.

Axaftina vekirinê ya civînê ji aliye nûnerê YNK'ê yê Ewropayê Şêx Şemal û endamê Desteya Rêveber a KNK'ê Zubeyîr Aydar ve hat kirin.

'ÊRÎŞEN CIDÎ LI SER ROJAVÂ HENE'

Seroka Desteya Têkiliyên Derve ya Rêveberiya Xweser a Bakur û Rojhilatê Sûriyeyê Îlham Ehmed jî besdarî civînê bû û axaftinek kir. Îlham Ehmed diyar kir ku di warê fermîkirina rêveberiya xweser a Bakur û Rojhilatê Sûriyeyê de di demeke navîn de ne û wiha got: "Gelek destkeftiyê me hene û gelek windahiyê me hene. Li hemberî êrîşan berxwedaneke cidî heye. Dewleta Tirk û bi taybetî jî rejîma Erdogan li Rojava li dijî gelê Kurd sûcê mirovahiyê dike. Desthilatdarêن Tirk ji bo ku li Bakur û Rojhilatê Sûriyeyê hilbijartin pêk neyê her tiştî dikan. Hewldanê wan ên li Iraq û Rûsyayê ji bo pêşgirtina li

tawîzan dide."

Îlham Ehmed diyar kir ku di navbera Rêveberiya Xweser a Bakur û Rojhilatê Sûriyeyê û rejîma Sûriyeyê de diyalog heye û diyar kir ku heta niha weke tê xwestin pêş neketiye. Îlham Ehmed sedema vê yekê wiha vegot: "Rejîm nikare bi îradeya xwe siyasetê bike, girêdayî derve ye. Ji ber ku di warê aborî û siyasî de iflas kiriye, di bin bandora dewletên derve de ye û nikare siyaseteke serbixwe bike."

'RIZGARÎ DI YEKÎTIYA NETEWÎ DE DERBAS DIBE'

Nûnerê GORAN'ê Mîran Salih da xuyakirin ku hikûmeta Başûrê Kurdistanê di nava krîzeke siyasî û aborî de ye û got, "Ji ber van politikayan gelê me bi taybet ciwanên me ji cih û warên xwe direvin. Tenê çend roj berê li per avên Italyayê bi dehan kesan jiyana xwe ji dest dan. Ev rewş ji bo me pirsgirêkek cidî ye."

Serokê Komela İslâmî ya Kurdistanê Hikmet Serbilind jî diyar kir ku dijminêñ Kurdish ji bo têkbirina destkeftiyêñ Kurdish her tiştî dikan û got: "Em Kurd tenê bi yekîtiyê dikarin van êrîşan têk bibin. Ji bo vê jî divê Kurd di nava xwe de îdeolojî, bawerî û berjewendiyêñ hizbî bidin aliyekî û li ser berjewendiyêñ netewî siyasetê bikin. Rizgariya me li vir e." Li ser navê PJAK'ê Siyamend Muînî geşadanêñ li Iran û Rojhilatê Kurdistanê nirxand. Muînî amaje bi vê yekê kir ku Iran di qonaxeke pir dijwar û aloz re derbas dibe û got, "Divê Kurd li dora stratejiyek hevpar bibin yek û têbikoşin. Divê Kurd di hilbijartinêñ Iranê de piştigiriya tu berbijarekî nekin. Ji ber ku hemû dijminêñ Kurdish in. Jixwe hilbijartin dijdemokratik û neqanûnî ne. Ew şanoyek e."

'BAŞÛRÊ KURDISTANÊ DI NAVA QEYRANÊ DE YE'

Piştî Nûnerê YNK'ê yê Ewropayê Şêx Şemal mafê axaftinê girt û got: "Li ser Rojava metisîyên cidî hene. Heya ku partîyên Kurdistanî nebin yek, metîrsî dê

berdewam be. Li Başûrê Kurdistanê jî heman pirsgirêk heye. Dema em li rewşa niha dinêrin qeyranek siyasi û xitimîneke giran heye. Dema em li rewşa 20 sal berê dinêrin, rewşa Başûr gelekî baştir bû. Ev ji ber siyaseta şas e."

Mihemed Emîn Pencewînî pirsgirêkên li Rojhilata Navîn û êrîşen dewletên weke Tirkîye yê yên li ser Kurdish nirxand. Pencewînî di berdewamiya axaftina xwe de wiha got: "Çavkaniya pirsgirêkên iro ji ber Kurdish derketine holê. Parçebûna Kurdish rî li ber êrîşan vedike. Rewşa ku Rojava û Başûr tê de ne ji ber vê yekê ye. Lewma divê Kurd dawî li vê yekê bînin û ji bo yekîtiyê bixebeitin. Bi taybetî li Ewropa û cîhanê divê xebatê dîplomatîk bi lez bîn kirin. Divê herî kêm bi qasî xebata li Kurdistanê girîngî bidin van xebatan. Li gorî min çareserî û serkeftina pirsgirêka kurd bi vî karî ve girêdayî ye."

Akademîsyenê Zanîngeha Shaanxi ya Çinê Şivan Seîd jî bal kişand ser rola Kurdish di cîhana nû de û got, "Hêzên wekî Çin, Hindistan, DYE, Rûsyâ û Yekîtiya Ewropayê ji erdnîgariya Kurdish haydar in, lê Kurd ne haydar in. Ji ber ku xeta aborî ya ji Çinê heta Ewropayê di erdnîgariya Kurdish re derbas dibe. Kurdistan xwedî girîngîyeke stratejîk e. Divê Kurd vê yekê fêm bikin û li gorî vê hismendiyê tevbigerin. Ev hêzên mezin vê yekê baş dizanin. Lê mixabin haya me ji vê yekê nîne."

'EM KONFERANSA NETEWÎ PÊK BÎNIN'

Herî dawî di civînê de endamê Desteya Rêveber a KNK'ê Zubeyîr Aydar axivî. Aydar bal kişand ser rewşa Kurdish û got, "Li Başûrê Kurdistanê mînaka Kerkûkê li ber çavan e. Ji bo Rojava jî wisa ye. Me bajarêñ wekî Efrîn û Serêkaniyê wînda kir. Êrîş di asteke bilind de ne. Hem êrîşek fizîkî û hem jî psîkolojîk heye. Hêzên mîtinger me Kurdish perçê dikan û êrîşî me dikan. Her kes behsa yekîtiyê dike, lê ti gavên pratîk nayîn avêtin. Êrîş nîşanî me didin ku divê bi lezgînî em li hev bicivin. Em îsal bîryara konferansa neteweyî ya ku di Konferansa Lozanê ya par de li ser vê mijarê hatibû dayîn, bi cih bînin."

Piştî axaftina Aydar derbasî beşa pêşniyaren konferansa netewî bûn. Di vê beşê de nûnerên partîyan mafê axaftinê girtin gelek pêşniyar hatin kirin û hat destnîşankirin ku par Konferansa Lozanê ya ji bo yekîtiya Kurdish hatibû lidarxistin, di demeke kin de bê lidarxistin.

Odeya Endezyarêñ Elektrîkê sedema agir eşkere kir

Şaxa Odeya Endezyarêñ Elektrîkê ya Amedê ragihand ku cihê ku agir lê der-



ketiye ne pirêze bû zeviya çandiniyê bû.

20ê vê mehê di navbera navçeya Çınarê ya Amedê û navçeya Şemrexê ya Mêrdînê de şewateke mezin çêbû û bû sedema mirina 15 kesan û xisareke gelekî mezin a madî.

Şaxa Odeya Endezyarêñ Elektrîkê ya Amedê (EMO) ragihand ku wan pişî midexaleyâ tîmîn Kopmanyaya Dabeşkîrîna Elektrîkê ya Dîcleyê (DEDAŞ) derbarê agirê li navçeyen Çınar û Şemrexê de lêkolînek kiriye.

Şaxa Odeya Endezyarêñ Elektrîkê ya Amedê encamên lêkolîna xwe ya derbarê şewata li Mêrdîn û Amedê belav kirin.

Şaxa Odeya Endezyarêñ Elektrîkê ya Amedê da zanîn ku di lêkolîna wan de hatiye tespîtkirin ku cihê ku agir lê derketiye ne pirêze bûye lê zeviya çandiniyê bûye.

Herwiha odayê diyar kir, "Cihê xet derbas dibe hatiye çavdîrîkirin ku li derdora sitûnên elektrîkê ji bo agir ti tedbîr nehatine wergirtin"

Encamên lêkolîna Şaxa Odeya Endezyarêñ Elektrîkê ya Amedê bi vî rengî ne:

1 – Cihê agir ne pirêze lê zeviya çandî ye.

2 – Di xetên elektrîkê de cihê qutbûne hene û bi hev ve hatine girêdan.

3 – Di sitûnên elektrîkê de sîgorte ne di cihê xwe de bû û li şûna wê bi têlan hatibû girêdan. Hatiye tespîtkirin ku ev girêdan dikare bibe sedema çirûskê.

4 – Di gelek sitûnên elektrîkê de izolatorên şikestî hebûne û ev jî ji aliye teknîkî ve dibe ku bibe sedema çirûskê.

5 – Di nav zeviyen çandiniyê de sitûnên elektrîkê yên ji daran hene û ne guncaw e ku ev sitûn bîn bikaranîn.

6 – Cihê xet derbas dibe hatiye çavdîrîkirin ku li derdora sitûnên elektrîkê ji bo agir ti tedbîr nehatine wergirtin.

7 – Di bin sitûnan de beton nebûye û giyayê bin dîrekan nehatiye rakirin.

8 – Hatiye çavdîrîkirin ku eger heye darêñ di bin xetên rakêşa navîn (OG) de bibe sedema çirûskê.

9 – Li gorî lêkolînê girêdanê sist û hişk ên di izolatoran de ne li gor teknîkî ye.

10 – Hatiye çavdîrîkirin ku tamîrkirina şebekeyan û xizmeten teknîkî nehatine kirin.

Şewata li Mêrdîn û Amedê

20ê Hezîranê bi şev di navbera navçeya Çınarê ya Amedê û navçeya Şemrexê ya Mêrdînê de şewateke mezin çêbû.


Ji ber ba û bahozê agir li nava erdêñ 8 gundan herêmê belav bû.

Ji ber şewatê 15 kesan canê xwe ji dest da.

Bi hezaran donim zeviyen genim bax û rez û bi sedan serî pez ji ber şewatê mirar bûbûn.

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

Pp



penîr




pîvaz

Ev çîye? Ev penîre.
Bu nödir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.

Ev çîye? Ev pîvaze.
Bu nödir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is a onion.



perçemek



pêñûs

Ev çîye? Ev perçemek.
Bu nödir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.

Ev çîye? Ev pêñûse.
Bu nödir? Bu qolimdır.
Что это? Это карандаш.
What is it? It is a pencil.



Ss

sêv



Ev çîye? Ev Stérke.
Bu nödir? Bu ulduzdur.
Что это? Это звёзды.
What is it? It is a star.



Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.

Qq



beq



Ev çîye? Ev qaze.
Bu nödir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meqes



portaqal

Ev çîye? Ev meqese.
Bu nödir? Bu qayçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.

Ev çîye? Ev portaqale.
Bu nödir? Bu portaqaldır.
Что это? Это апельсин.
What is it? It is a orange.



şêr

Ev çîye? Ev şere.
Bu nödir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrîşk

Ev çîye? Ev kêwrîşke.
Bu nödir? Bu dovsandır.
Что это? Это зайц.
What is it? It is a rabbit.



tîr


Ev çîye? Ev tîre.
Bu nödir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is a arrow.



rovî

Ev çîye? Ev roviye.
Bu nödir? Bu tüküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Tt




tiř



tûtî

Ev çîye? Ev tirîye.
Bu nödir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tîmsâk

Ev çîye? Ev pirtûke.
Bu nödir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.

Uu



utî



Ev çîye? Ev guhe.
Bu nödir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is a ear.

Üû



bilûr



brûsk

Ev çîye? Ev bilûre.
Bu nödir? Bu tütökdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



bilûr




brûsk

Ev çîye? Ev bilûre.
Bu nödir? Bu tütökdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



çûk



dupišk

Ev çîye? Ev çûke.
Bu nödir? Bu quşdur.
Что это? Это птица.
What is it? It is a sparrow.

Ev çîye? ev dupiške.
Bu nödir? Bu əqrəbdır.
Что это? Это скорпион
What is it? It is a skarpión.

Vv




çaV



keVo

Ev çîye? Ev çaVe.
Bu nödir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is a eye.



biVir



berçaVik

Ev çîye? Ev biVire.
Bu nödir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is a axe.

Ev çîye? Ev berçaVike.
Bu nödir? Bu eynəkdir.
Что это? Это очки
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG


Hh

hirmê



hirç

Ev çîye? Ev hirmêye.
Bu nədir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.




hesp

Ev çîye? Ev hespe.
Bu nədir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a a
horse.



hêstir

Ev çîye? Ev hêstire.
Bu nədir? Bu dəvədir.
Что это? Это верблюд.
What is it? It is a camel.

Jj

jûjî



roj

Ev çîye? Ev jûjîye.
Bu nədir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



rojname



kevjal

Ev çîye? Ev rojnameyeye.
Bu nədir? Bu qəzetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.

Mm

mûz



masî

Ev çîye? Ev mûze.
Bu nədir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



gamêş



meymûn

Ev çîye? Ev gamêşe.
Bu nədir? Bu camışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.

İi

dil




lepik

Ev çîye? Ev dile.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.




ling

Ev çîye? Ev lînge.
Bu nədir? Bu dəvədir.
Что это? Это верблюд.
What is it? It is a camel.

Kk

birek



kûsî

Ev çîye? Ev bireke.
Bu nədir? Bu müşardır.
Что это? Это пила.
What is it? It is a saw.



kund

Ev çîye? Ev kunde.
Bu nədir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is a owl.




kevçî

Ev çîye? Ev kevçîye.
Bu nədir? Bu qaşıqdır.
Что это? Это ложка.
What is it? It is a spoon.

Nn

nan



trêñ

Ev çîye? Ev nane.
Bu nədir? Bu çörəkdir.
Что это? Это хлеб.
What is it? It is bread.




hûrbivîn



reng

Ev çîye? Ev hûrbivîne.
Bu nədir? Bu zərrəbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.

Oo

ode



Otobûs

Ev çîye? Ev Odeye
Bu nədir? Bu otaqdır.
Что это? Это комната.
What is it? It is a room.



sol



top

Ev çîye? Ev sOle.
Bu nədir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.

Ev çîye? Ev tOpe.
Bu nədir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.


21

№ 23 (583)

DÎPLOMAT

17-23 İyun, Hezîran sal 2024

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHEN

Pp

penîr

Ev çîye? Ev penîre.
Bu nödir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.




pîvaz

Ev çîye? Ev pîvaze.
Bu nödir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is a onion.



perçemek

Ev çîye? Ev perçemeke.
Bu nödir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pêñûs

Ev çîye? Ev pêñûse.
Bu nödir? Bu qolemdîr.
Что это? Это карандаш.
What is it? It is a pencil.

**Ss**

sêv

Ev çîye? Ev sêve.
Bu nödir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.



stêrk

Ev çîye? Ev stêrke.
Bu nödir? Bu ulduzdur.
Что это? Это звёзды.
What is it? It is a star.



sêvik

Ev çîye? Ev sêye.
Bu nödir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.


**Uu**

utî

Ev çîye? Ev utîye.
Bu nödir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is a iron.




Ev çîye? Ev guhe.
Bu nödir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is a ear.



gul

Ev çîye? Ev gule.
Bu nödir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



Ev çîye? Ev kurme.
Bu nödir? Bu quşdur.
Что это? Это червяк.
What is it? It is a worm.


Qq

beq

Ev çîye? Ev beqe.
Bu nödir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çîye? Ev qaze.
Bu nödir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



portqal

Ev çîye? Ev portqale.
Bu nödir? Bu portağaldır.
Что это? Это апельсин.
What is it? It is a orange.




şêr

Ev çîye? Ev şere.
Bu nödir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrîşk

Ev çîye? Ev kêwrîşke.
Bu nödir? Bu dovsandır.
Что это? Это зайц..
What is it? It is a rabbit.




tîr

Ev çîye? Ev tîre.
Bu nödir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is a arrow.



rovî

Ev çîye? Ev roviye.
Bu nödir? Bu tüküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Tt

tiîr

Ev çîye? Ev tirîye.
Bu nödir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.




tûtî

Ev çîye? Ev tûtîye.
Bu nödir? Bu tutuquşudur.
Что это? Это попугай..
What is it? It is a parrot.



pirtûk

Ev çîye? Ev pirtûke.
Bu nödir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsâl

Ev çîye? Ev tîmsahe.
Bu nödir? Bu timsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodil

Uu**ÜÜ**

şîr

Ev çîye? Ev utîye.
Bu nödir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is a iron.



Ev çîye? Ev bilûre.
Bu nödir? Bu tütökdir.
Что это? Это свириль.
What is it? It is a pipe.



brûsk

Ev çîye? Ev brûske.
Bu nödir? Bu ildirimdir.
Что это? Это молния.
What is it? It is a lightning.




çav

Ev çîye? Ev çave.
Bu nödir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is a eye.

Vv

kevo

Ev çîye? Ev kevoke.
Bu nödir? Bu göyərçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon




çûk



dupişk

Ev çîye? ev dupişke.
Bu nödir? Bu əqrəbdır.
Что это? Это скорпион
What is it? It is a skarpión.



bivir

Ev çîye? Ev bivire.
Bu nödir? Bu baltadır
Что это? Это топор.
What is it? It is a axe.



berçavik

Ev çîye? Ev berçavike.
Bu nödir? Bu eynəkdir.
Что это? Это очки
What is it? It is a glass.

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHEN

Ww



Ev çîye? Ev werdeke.
Bu nödir? Bu ökdökkir.
Что это? Это утка
What is it? It is a duck.



Ev çîye? Ev wêne.
Bu nödir? Bu şekildir.
Что это? Это картина
What is it? It is a map.



Ev çîye? Ev ewre.
Bu nödir? Bu buluddur.
Что это? Это туча
What is it? It is a cloud.



Ev çîye? Ev kewe.
Bu nödir? Bu kæklikdir.
Что это? Это цесарка
What is it? It is a partridge.

Xx



Ev çîye? Ev xalxaloke.
Bu nödir? Bu arabüzəndir.
Что это?
Это божья коровка.
What is it? It is a lady-bird.




Ev çîye? Ev xanîye.
Bu nödir? Bu evdir.
Что это?
Это дом.
What is it? It is a home.



xaç

Ev çîye? Ev xaç e.
Bu nödir? Bu xaçdır.
Что это?
Это крест.
What is it? It is a cross.



berx

Ev çîye? Ev berxe.
Bu nödir? Bu quzudur.
Что это?
Это баран.
What is it? It is a sheep.

Yy



xîyar

Ev çîye? Ev xîare.
Bu nödir? Bu xiyyardır.
Что это?
Это огурец.
What is it?
It is a cucumber.



heyve

Ev çîye? Ev heyve.
Bu nödir? Bu aydır.
Что это?
Это луна.
What is it?
It is a moon.



yek

Ev çîye? Ev yeke.
Bu nödir? Bu birdir.
Что это?
Это единица.
What is it?
It is a one.



çiya

Ev çîye? Ev çiyaye.
Bu nödir? Bu dağdır.
Что это?
Это горы.
What is it?
It is a mountain.

Zz



Ev çîye? Ev zimane.
Bu nödir? Bu dildir.
Что это?
Это язык.
What is it? It is a tongue.



Ev çîye? Ev zengile.
Bu nödir? Bu zengidir.
Что это?
Это звонок.
What is it? It is a bell.



Ev çîye? Ev zerike.
Bu nödir? Bu vedrədir.
Что это?
Это ведро.
What is it? It is a bucket.



Ev çîye? Ev derziye.
Bu nödir? Bu iynədir.
Что это?
Это игла.
What is it? It is a needle.

ALFABÊ

N b/s	KURDİ		Azerî
	ya bi tipêñ latinî	ya bi tipêñ kirilî	Latinî
1	Aa	Aa	Aa
2	Bb	Бб	Bb
3	Cc	Щщ	Cc
4	Çç	Чч	Çç
5	Dd	Дд	Dd
6	Êê	Ее	Ee
7	Ee	Яя	Өө
8	Ff	Фф	Ff
9	Gg	Гг	Gg
10	Hh	Хх	Hh
11	Îî	Ии	Ii
12	Ii	Ьъ	Ii
13	Jj	Жж	Jj
14	Kk	Кк	Kk
15	Ll	Лл	Ll
16	Mm	Мм	Mm
17	Nn	Нн	Nn
18	Oo	Оо	Oo
19	Pp	Пп	Pp
20	Qq	Qq	-
21	Rr	Рр	Rr
22	Ss	Сс	Ss
23	Şş	Шш	Şş
24	Tt	Тт	Tt
25	Ûû	Үү	Uu
26	Uu	Юю	Üü
27	Vv	Вв	Vv
28	Ww	Ww	-
29	Xx	Хх	Xx
30	Yy	Йй	Yy
31	Zz	Зз	Zz

DIKARİ BIXWİNİ

"Хезболла" хранит большое количество иранского оружия в аэропорту Бейрута — Telegraph



Ливанская группировка "Хезболла" хранит огромное количество иранского оружия, ракет и взрывчатки в главном международном аэропорту

Бейрута имени Рафика Харири. Об этом сегодня пишет британское издание The Telegraph со ссылкой на показания работников аэропорта, сообщает израильский новостной портал Detaly.co.il. Отмечается, что, по данным The Telegraph, "Хезболла" переправляет большое количество вооружения рейсами из Ирана и хранит их в международном аэропорту Бейрута. "Среди прочего утверждается, что в аэропорту хранятся иранские ракеты "Фалак", "ФАТХ-110", ракеты AM-600, дальность которых достигает более 240 км, противотанковые ракеты типа "Корнет", а также большое количество баллистических ракет "Буркан", — пишет, в свою очередь, телеграм-канал "Голос Израиля".

23

№ 23 (583)

ДИПЛОМАТ

17-23 Іюн, Незіран сал 2024

Президент ДПК обсудил двусторонние отношения с и.о. министра иностранных дел Ирана

Курдский лидер Масуд Барзани, президент "Демократической партии Курдистана" (ДПК), встретился с исполняющим обязанности министра иностранных дел Ирана Али Багери Кани и сопровождающей его делегацией, чтобы обсудить укрепление двусторонних отношений между Курдистаном и Исламской

черкнута необходимость развития отношений, особенно в сферах экономической деятельности, торговли и культуры. Исполняющий обязанности министра иностранных дел Ирана выразил благодарность за соболезнования региона в связи с крушением вертолета, в результате которого погибли бывший президент Ирана Эбрагим Раиси и его команда.

Согласно заявлению штаб-квартиры Барзани, переговоры также были посвящены изучению возможностей для дальнейшего сотрудничества, особенно в сфере экономического и культурного обмена. Багери прибыл в Эрбиль в пятницу, и встретился с высшими курдскими чиновниками, включая премьер-министра Масрура Барзани и президента Нечирвана Барзани. Этот визит знаменует собой значительный шаг в укреплении связей между Курдистаном и Ираном.

Республикой Иран.

Встреча состоялась в штаб-квартире Барзани и была посвящена политической ситуации в регионе. В ходе обсуждений была под-

В Москве прошла панельная дискуссия о переправе Барзани и его товарищей через реку Аракс

В Москве прошла панельная дискуссия о переправе Барзани и его товарищей через реку Аракс.

Во вторник, 18 июня, в Институте Востоковедения в Москве состоялась панельная дискуссия, посвященная 77-й годовщине перехода муллы Мустафы Барзани и его соратников через реку Аракс.

Встреча, на которой присутствовали видные представители курдской диаспоры, была организована представителем "Демократической партии Курдистана" (ДПК) в России Хашави



Бабакром. Освещал мероприятие телеканал "Kurdistan24".

Российские и курдские эксперты обсудили исторический путь муллы Мустафы Барзани и его сподвижников в Советский Союз.

Комментируя события 1947 года, российский исследователь и курдолог, старший научный сотрудник Центра изучения стран Ближнего и Среднего Востока Института востоковедения РАН, кандидат экономических наук Вадим Макаренко, сказал, что прибытие Мустафы Барзани и его соратников на территорию бывшего Советского Союза стало важным моментом, установившим исторические связи между двумя народами, продолжающиеся до сих пор.

Период курдской истории, который рассматривался в ходе дискуссии, был одной из важнейших вех борьбы за независимость, когда Мустафа Барзани, его соратники и сподвижники были вынуждены уйти из Ирака в Иран, где в это время на территории



провинции Курдистан, возникла "ничейная зона" со столицей в Мехабаде. Ее главой был местный судья, курдский патриот Кази Мухаммед, приветствовавший прибытие прославленных барзанских воинов. В январе 1946 года он провозгласил в Мехабаде Курдскую республику и поднял над зданием местной администрации флаг Курдистана. Барзани был назначен главнокомандующим армии новой республики.

Мехабадская республика просуществовала менее года. Вывод советских войск из Азербайджана означал для нее смертный приговор: в декабре 1946 г. иранцы вошли в Мехабад. Кази Мухаммед передал Барзани флаг Кур-

нял решение: всему племени возвращаться в Ирак, он же с мужчинами-добровольцами попытается пробиться в Советский Союз - бывший тогда страной мечты для всего угнетенного Востока.

Поход Барзани и 500 добровольцев к Араксу стал у курдов легендой. Барзани и его бойцы противостояли армиям трех государств: Ирана, Ирака и Турции. После тяжелых маршей по бесплодным горным хребтам на иракско-турецко-иранской границе, где приходилось питаться травой, отряд Барзани спустился в долину, где дважды ускользнул от вражеских сил, а в третий раз, под Маку, был принужден к бою и разгромил шахские войска.



дистана, но уйти с ним отказался: он остался в городе, чтобы предотвратить массовые репрессии. Впоследствии он был судим и повешен.

Барзанцы оказались в критическом положении. И тогда Барзани при-

Представительница Курдистана сообщила, что в Италии нашли 35 тел утонувших мигрантов

Представительница Регионального правительства Курдистана (КРГ) в Италии



Резан Хама Салих сообщила, что в результате поиска погибших в инциденте с лодкой недалеко от побережья южной Италии, на данный момент обнаружено 35 тел. Премьер-министр Курдистана Масрур Барзани назначил специальную группу для расследования трагедии в Италии, чтобы гарантировать, что тела всех жертв будут найдены и переданы родственникам. Представительница КРГ в Риме сообщила также о посещении пострадавших в больнице и готовности оказать им всю поддержку и помощь.

"На данный момент в результате крушения лодки выжили 11 человек, найдены тела 35 человек. Поиски других тел продолжаются, и итальянское правительство пообещало продолжить усилия по их поиску", — добавила она. Региональное правительство Курдистана пообещало вернуть тела мигрантов в Курдистан за счет правительства".

17 июня лодка с мигрантами перевернулась в итальянских водах, в результате чего десятки мигрантов, часть из которых курды, погибли и пропали без вести.

18 июня департамент иностранных дел КРГ объявил, что по рекомендации премьер-министра правительство связалось с соответствующими сторонами, чтобы внимательно следить за ситуацией и принимать меры, чтобы сделать все необходимое для пострадавших.

Хуситы совместно с "Исламским сопротивлением Ирака" атаковали суда в порту Израиля

Йеменское движение "Ансар Аллах" и "Исламское сопротивление Ирака" нанесли



удары по четырем судам в израильском порту Хайфа, заявил представитель хуситов Яхья Сариа. Для атак на два цементовоза и два сухогруза использовались беспилотники. Хуситы заявили, что обе операции были успешными и "достили своих целей". Причиной ударов по коммерческим судам послужил тот факт, что те "нарушили запрет на проход в порты оккупированной Палестины".

В январе этого года член политбюро "Ансар Аллах", известными также как хуситы, Мухаммед аль-Бахити заверил, что судам России и Китая в Красном море ничего не угрожает.

"Что касается всех остальных стран, среди которых Россия и Китай, их судоходству в регионе ничего не угрожает. Более того, мы готовы обеспечивать безопасность прохода их кораблей в Красном море, потому что свободное судоходство играет значительную роль для нашей страны", — сказал он.

Курдские лидеры желают мира и процветания в Курбан-Байрам

Высшие курдские лидеры передали свои самые теплые поздрав-

словенный Ид принес с собой достижение мира и стабильности в



ления и искренние пожелания мусульманам Курдистана, Ирака и всего мира по случаю Курбан-байрама, подчеркнув важность мира, процветания и единства.

Курдский лидер Масуд Барзани, президент "Демократической партии Курдистана" (ДПК), выразил искренние поздравления мусульманам всего мира, особо отметив семьи мучеников и силы пешмерга.

"В этот благословенный день я прошу Всемогущего Бога благословить народ Курдистана добром, процветанием, безопасностью и спокойствием, и чтобы этот благо-

нашем регионе и во всем мире", — говорится в заявлении Барзани.

Нечирван Барзани, президент Курдистана, также передал свои сердечные поздравления, выразив надежду на то, что праздник будет наполнен миром, утешением и процветанием для всех. "Во время празднования давайте воспользуемся этой возможностью, чтобы подтвердить вечные ценности свободы, прощения и примирения в нашей повседневной жизни", — призвал он. Он выразил пожелания счастливого праздника Ид и помолился за защиту нации и ее граж-

дан. Премьер-министр Масрур Барзани также выступил с поздравлением мусульман Курдистана, Ирака и всего мира. Он подчеркнул важность этого события для храбрых пешмерга, сил внутренней безопасности и семей мучеников и жертв геноцида.

"Мы надеемся, что это благословенное событие принесет с собой все смыслы счастья и процветания, будет способствовать улучшению финансового положения и повышению уровня жизни людей, чтобы в мире восторжествовали безопасность и стабильность, а также чтобы укреплялся дух толерантности и культуры мирного сосуществования между всеми компонентами Курдистана", — заявил премьер-министр.

Праздник жертвоприношения означает завершение ежегодного исламского паломничества, называемого хаджем, в Мекку в Саудовской Аравии. Это паломничество является обязательной практикой для всех мусульман, которые финансово и физически способны совершить его хотя бы раз в жизни. Этот праздник является вторым из двух главных исламских праздников, первым из которых является Ид аль-Фитр, отмечающий окончание Рамадана.

Салих Муслим: США против наших выборов

Сопредседатель "Партии Демократического Союза" (PYD) Салех Муслим заявил, что власти Сирийского Курдистана решили провести выборы в августе. В интервью саудовской газете "Asharq Al-Awsat" соруководитель PYD назвал несколько причин задержки избирательного процесса в Сирийском Курдистане. "Изначально выборы были запланированы на 30 мая, но были перенесены на 11 июня 2024 года из-за логистических недостатков Высшей избирательной комиссии", — сказал Муслим. Он добавил, что протесты некоторых политических партий, которые должны были участвовать в выборах, были проблемой в период предвыборной кампании. И хотя период предвыборной кампании был согласован на встрече политических партий, избирательная комиссия сократила его до 10 дней, недооценив необходимый период агитации. "Мы хотим привлечь иностранных и арабских гостей понаблюдать за процессом. Однако, поскольку у нас ситуация сложная и поездка до границы требует специальных разрешений и регистрации, гостям и учреждениям нужно время для оформления процедур поездки, а у нас было всего 10 дней, поэтому процесс снова затянулся", — добавил он.

"Все это прямые причины для переноса выборов на август



этого года", — сказал он.

Сирийский курдский чиновник пояснил, что вопреки утверждениям о том, что перенос выборов был связан с давлением США и Турции, это были лишь мнения, поскольку Турция принципиально недовольна любыми внутренними шагами по реорганизации дел на северо-востоке Сирии.

По словам Муслима, сейчас вопрос выборов решен и решение возвращается к политическим партиям, которые намерены участвовать в работе Высшей избирательной комиссии, но он подчеркнул, что выборы должны пройти в установленные сроки.

"Мы уверены, что США придерживаются особой точки зрения и избегают эскалации напряженности с Турцией и не хотят конфликта и конфронтации, поскольку являются партнером по НАТО", — признал Муслим. "После назначения даты выборов позиция американцев заключалась в том, что автоном-

ная администрация не может торопиться с этим шагом".

"С самого начала мы призывали к диалогу с сирийским правительством, а Россия пыталась выступить посредником и провести между нами политические встречи, но режим [Сирии] был против", — сказал он.

Муслим отметил, что президент Сирии Асад прав в том, что сирийцы уже слишком поздно начинают переговоры и что все должны участвовать в диалоге со всеми национальными силами, будь то в Женеве или внутри Сирии.

В заключение Муслим сказал, что возглавляемые курдами "Сирийские демократические силы" (СДС) не имеют вооруженных столкновений с сирийской армией, поскольку СДС защищают только районы, находящиеся под их контролем, и не заходят в другие районы, находящиеся под контролем сирийского правительства.

США стремятся не допустить перерастания конфликта на юге Ливана в войну

Заместитель помощника президента США и старший советник Госдепартамента



по энергетической безопасности Эймос Хокстин прибыл в Бейрут и провел переговоры со спикером парламента Ливана Набихом Берри. Выступая перед журналистами после встречи, американский эmissар, являющийся посредником по урегулированию пограничных проблем между Ливаном и Израилем, призвал к решительным шагам по снижению военной напряженности на ливано-израильской границе.

"Конфликт на юге Ливана между Израилем и [шиитской милицией] "Хезболлах" слишком затянулся, — сказал он. — И дипломатические усилия США направлены сейчас на то, чтобы не допустить его расширения и перерастания во всеобъемлющую войну". Эмиссар назвал ситуацию в пограничных районах крайне опасной. По его словам,

"необходимо избежать дальнейшей эскалации и найти эффективные решения, которые будут способствовать скорейшему возвращению перемещенных лиц в свои дома". Ранее Хокстин встретился с командующим ливанской армией Джозефом Ауном и обсудил с ним "условия возобновления режима прекращения огня и возвращения сторон к соблюдению резолюции 1701 Совета Безопасности ООН, которая положила конец конфликту на юге Ливана в 2006 году".

По сведениям новостного портала Lebanon Debate, эмиссар США, прибывший в Бейрут из Тель-Авива, предложил сторонам в качестве первого шага в рамках деэскалации обстановки ограничить обмен ударами в пограничных районах радиусом от 7 до 8 км. Хокстин также выдвинул идею образования демилитаризованной зоны на юге Ливана, которая предусматривает отвод отрядов "Хезболлах" за реку Литани.

Канада внесла КСИР в список террористических организаций

Канада внесла Корпус стражей Исламской революции (КСИР) в список террористических организаций. Об этом сообщил министр общественной безопасности Доминик Леблан.

"Наше правительство приняло решение внести Корпус стражей Исламской революции в список террористических организаций в соответствии с Уголовным кодексом", — цитирует его ТАСС.

Ранее Великобритания ввела санкции в отношении физических лиц, связанных с иранской оборонной сферой, Генштаба Вооруженных сил Ирана, а также Военно-морских сил КСИР.



ДИПЛОМАТ

№ 23 (583) 17 - 23 июн 2024-год ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Барзани принял нового консула Великобритании

Курдский лидер Масуд Барзани.

Барзани, президент "Демо-

В ходе встречи, на кото-



кратической партии Курдистана" (ДПК), принял недавно назначенного генерального консула Великобритании в Эрбилье Эндрю Бизли. Об этом говорится в заявлении штаб-квартиры

кой присутствовала Рози Кейв, заместитель главы багдадской миссии Великобритании, Барзани приветствовал делегацию, выразив надежду на дальнейшее развитие исторических

и дружественных отношений между народами Курдистана и Соединенного Королевства. Он пожелал новому генеральному консулу успехов в его деятельности.

Со своей стороны, Бизли поблагодарил курдского лидера за теплый прием и подтвердил свою приверженность укреплению связей между Курдистаном и Соединенным Королевством. Согласно заявлению, дискуссии также касались политической ситуации в Ираке и курдском регионе, а также сохраняющейся угрозы терроризма в стране.

Христианский лидер призывает вывести ополченцев с Ниневийской равнины

Лидер коалиции "Хаморапи", представляющей христиан Иракского Курдистана, Ано Джакхар, призвал иракское правительство во главе с премьер-министром Мухаммедом Ас-Судани вывести ополченцев с Ниневийской равнины, ссылаясь на беспокойство среди христиан и других общин в этих районах.

Ано Джакхар, который также является министром транспорта Курдистана, в своем заявлении потребовал удалить проиранские группировки ополченцев и заменить их силами иракской армии и курдскими силами пешмерга.

Он также выразил признательность курдскому лидеру Масуду Барзани, президенту "Демократической партии Курдистана" (ДПК), за его поддержку всех общин Курдистана. В заявлении также положительно оценивается позиция иракского премьер-министра и Масуда Барзани в поддержке христиан и возвращении Луи Сако, главы Халдейской церкви, в Багдад.



арха и его отеческая забота о христианах и всех этнических и религиозных общинах в Курдистане были маяком существования и любви на всех исторических этапах", — говорится в заявлении.

Джакхар также призвал правительство Ирака исправить ошибки, допущенные иракским президентом, а также исправить конституционную ошибку, допущенную Федеральным судом, отменившим квоты христиан и туркмен в парламенте Курдистана.

Кроме того, Джакхар напомнил, что подавляющее большинство халдеев, аси-

рийцев, сирийцев и армян в Курдистане и в провинции

Ниневия работают в государственном секторе, и важно, чтобы иракское правительство продолжало выплачивать им зарплаты и финансовые пособия.

Также в заявлении Ано Джакхара содержится несколько других требований к иракскому правительству относительно прав христианской общины, включая создание и восстановление инфраструктуры, разрушенной "Исламским государством" в городах и деревнях Ниневийской равнины, а также защиту общин и воспрепятствование демографическим изменениям численности христиан в Ираке.



Премьер-министр Барзани и исполняющий обязанности министра иностранных дел Ирана обсудили региональные события

Премьер-министр Курдистана Масрур Барзани в пятницу, 14 июня, приветствовал исполняющего обязанности министра иностранных дел Ирана Али Багери Кани,



прибывшего с визитом в Эрбиль, чтобы обсудить вопросы укрепления двусторонних отношений в сфере торговли, политики и безопасности.

Кани прибыл в международный аэропорт Эрбия в 9:00 утра, и его встретили министр внутренних дел Ребар Ахмед, глава департамента международных отношений Сафин Дизай и несколько других правительственные чиновников. В тот же день Багери Кани был принят президентом Нечирваном Барзани и президентом "Демократической партии Курдистана" (ДПК) Масудом Барзани.

На совместной пресс-конференции после встречи премьер-министр Барзани подчеркнул продуктивный характер состоявшихся обсуждений, которые включали улучшение экономических связей между Ираном и Ираком и решение проблем региональной безопасности. Он заявил: "У нас была очень хорошая встреча с министром. Мы обсудили развитие двусторонних отношений и способы улучшения политической стабильности в регионе".

Со своей стороны, иранский дипломат подчеркнул исторические и культурные связи между Ираном и регионом, и заявил, что Иран, Ирак и Курдистан привержены региональной стабильности и не позволят своим врагам нарушить ее.

Визит министра состоялся после трагической гибели бывшего президента Ирана Эбрагима Раиси и министра иностранных дел Ирана Хосейна Амира-Абдоллахяна в результате крушения вертолета. После этого инцидента Багери Кани стал исполняющим обязанности министра иностранных дел.

В своем эксклюзивном интервью телеканалу "Kurdistan24" он подтвердил приверженность Тегерана укреплению отношений с Курдистаном, в том числе экономических связей и выразил благодарность за гостеприимство региона по отношению к иранским паломникам, посещающим шиитские святые места на юге Ирака.

ТӘSİŞÇİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

ÎMTÝAZ Ü SERNIVÝSAR:

TAHİR SILEMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

TAXIR SULEYMAN

Tel: +994 50 352-33-18

Baş redaktorun müavini:

Tariyel Cəlil

Xüsusi müxbir:

Nofəl Ədalət

Региональный корреспондент:

Үсүб Тейфур

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Baki şəhəri Az1040, küçə S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakü Az1040, soqaq S.Məhmandarov xanı 25, mal-17

Адрес: Баку Az1040, улица С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzeti bilgisayar mərkəzində yığılıb səhifələnib və "Mətbuat" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NFŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500